

2616_Az_Q2017_Yekun imtahan testinin sualları

Fənn : 2616 Maliyyə (mühasibat) hesabatı

1 Hesabat məlumatları ümümləşdirmə dərəcəsinə görə bölünür:

- ☐ Bütün cavablar düzgündür.
- ☒ İlk və icmal.
- ☐ İllik və dövrü.
- ☐ Mühasibat, statistika və vergi.
- ☐ Kənar və daxili.

2 İnformasiyaların münasibliyi hansı keyfiyyət ilə müəyyən olunur:

- ☐ Əhəmiyyətlik və anlaşıqlılıq.
- ☒ Xüsusiyyət (məhiyyət) və əhəmiyyətlik;
- ☐ Xüsusiyyət (məhiyyət) və anlaşıqlılıq;
- ☐ Əhəmiyyətlik və ehtiyatlılıq;
- ☐ Tamlıq və müqayisəlilik;

3 Hesabatın tərtib olunması prinsipləri aşağıdakı qruplara bölünür:

- ☐ Maliyyə hesabatının məqsədi və elementləri.
- ☒ Əsas fərziyyələr və informasiyaların keyfiyyət xüsusiyyətləri;
- ☐ Maliyyə hesabatının məqsədi və keyfiyyət xüsusiyyətləri;
- ☐ Əsas fərziyyələr və maliyyə hesabatının elementləri;
- ☐ Əsas fərziyyələr və məhdudiyyətlər;

4 Mühasibat uçotunun hansı modeli üçün vergitutma ilə uçotun sıx əlaqəsi xarakterikdir?

- ☐ Latın –Amerikan və İslam.
- ☒ Qitə (kontinental);
- ☐ Latın –Amerikan;
- ☐ İngilis-sakson;
- ☐ İslam;

5 Təqdim olunma ünvanlarına görə hesabat bölünür:

- ☐ Bütün cavablar düzgündür.
- ☒ Kənar və daxili;
- ☐ İlk və icmal;
- ☐ Mühasibat, statistika və vergi;
- ☐ İllik və dövrü;

6 İqtisadi məhiyyətinə və formalaşmasına görə hesabat bölünür:

- ☐ Bütün cavablar düzgündür.
- ☒ Mühasibat, statistika və vergi;
- ☐ İllik və dövrü;
- ☐ İlk və icmal;
- ☐ Kənar və daxili;

7 Təsərrüfat fəaliyyətinin statik və dinamik tərəfləri əks etdirilən hesabatın əsas formaları bunlardır:

- ☐ Pul vəsaitlərinin hərəkəti haqqında hesabat və kapitalda dəyişikliklər haqqında hesabat.
- ☒ Mühasibat balansı və mənfəət və zərərlər haqqında hesabat;
- ☐ Mühasibat balansı və kapitalda dəyişikliklər haqqında hesabat;
- ☐ Mühasibat balansı;

- ☐ Mühasibat balansı və pul vəsaitlərinin hərəkəti haqqında hesabat;

8 Maliyyə hesabatı və uçotun beynəlxalq səviyyədə standartlaşmasının zəruriliyindən irəli gələn əsas amillərə aiddir:

- ☐ Düzgün cavab yoxdur.
☒ Milli iqtisadi sistemin vahid ümumplanet iqtisadi orqanizminə sıx integrasiyası;
☐ Müxtəlif ölkələrdən alınan uçot məlumatlarının müqayisəliliyinin təmin olunması;
☐ Milli mühasibat uçotu standartlarına uyğun olaraq mühasibat uçotunun adekvat transformasiyasının zəruriliyi;
☐ Müxtəlif ölkələrdən alınan uçot məlumatlarının müqayisəliliyinin təmin olunması və milli iqtisadi sistemin vahid ümumplanet iqtisadi orqanizminə sıx integrasiyası

9 Mühasibat hesabatından istifadə edən bütün qrupların maraqlarının gözlənilməsi hər şeydən əvvəl aşağıdakı tələblə təmin olunur:

- ☐ Müqayisəlilik.
☒ Neytrallıq;
☐ Ardıcılıq;
☐ Bütövlük;
☐ Əhəmiyyətlik;

10 Mühasibat hesabatları tərtib olunan zaman qabaqcadan görülməli işlərə aiddir:

- ☐ Mühasibat uçotu hesablar üzrə məşinoqramların hesablanması və əmlak və öhdəliklərin inventarlaşması və təşkilatın kassasının qəflətən inventarlaşması;
☒ Əmlak və öhdəliklərin inventarlaşması;
☐ Təşkilatın kassasının qəflətən inventarlaşması;
☐ Mühasibat uçotu hesablar üzrə məşinoqramların hesablanması;
☐ Mühasibat uçotu hesablar üzrə məşinoqramların hesablanması və əmlak və öhdəliklərin inventarlaşması;

11 Mühasibat hesabat aşağıdakı funksiyaları yerinə yetirir:

- ☒ Təşkilatın rəhbəri tərəfindən idarəetmə qərarlarının qəbulu üçün informasiya bazası sayılır;
☐ Hesabat maliyyə informasiyalarının formalaşmasına çəkilən xərcləri azaltmağa imkan verir;
☐ Təşkilatın rəhbəri tərəfindən idarəetmə qərarlarının qəbulu üçün informasiya bazası sayılır və Hesabat maliyyə informasiyalarının formalaşmasına çəkilən xərcləri aşağı salır.
☐ İdarəetmə qərarlarının qəbulu üçün informasiya bazası sayılır və hesablar planının quruluşunda varisliyi təmin edir;
☐ Mühasibat uçotu hesablar planının quruluşunda varisliyi təmin edir;

12 Hesabat aşağıdakı halda etibarlı sayıla bilər:

- ☐ Düzgün cavab yoxdur.
☒ Mühasibat uçotu üzrə normativ aktlar əsasında qoyulan tələblərə uyğun olaraq formalaşdırılmışdır;
☐ Əhəmiyyətli səhvlər və yaxud qiymətlərin təhrifi olmadıqda və təsərrüfat fəaliyyəti düzgün əks etdirildikdə;
☐ Maliyyə informasiyalarını istifadə edən müəyyən qrupların maraqlarına istiqamətlənmədikdə;
☐ Maliyyə informasiyalarından istifadə edən müxtəlif qrupların mənafehlərini nəzərə almadıqda və əhəmiyyətli səhvlər və yaxud qiymət təhrifi olmadıqda;

13 Mühasibat hesabatının tərifini belə formalaşdırmaq olar:

- ☐ Statistik hesabat və mühasibat uçotu məlumatları əsasında təşkilatın istehsalat – təsərrüfat fəaliyyətinin nəticələri haqqında göstəricilər sistemi.
☒ Mühasibat uçotu məlumatları əsasında tərtib olunan təşkilatın əmlak və maliyyə vəziyyəti haqqında vahid göstəricilər sistemi;
☐ Təşkilatın maliyyə vəziyyəti və onun maliyyə fəaliyyətinin səmərəliliyi haqqında icmal məlumatları əks etdirən cədvəllər sistemi;
☐ Statistik, operativ və mühasibat uçot məlumatları əsasında təşkilatın təsərrüfat maliyyə fəaliyyətinin nəticələri barədə formalaşan məlumatlar sistemi;
☐ Operativ hesabat və mühasibat uçotu məlumatları əsasında təşkilatın istehsalat- təsərrüfat fəaliyyətinin nəticələri haqda göstəricilər sistemi

14 Mühasibat və vergidə cəlb olunma mənfəəti (zərəri) arasındakı çıxılan müvəqqəti fərqlər aşağıdakıların nəticəsində meydana gəlir:

- ☐ Mühasibat uçotu və mənfəət vergisi məqsədi üçün hesabat dövründə satılmış məhsulların , iş və xidmətləri maya dəyərində kommersiya və idarəetmə xərclərinin tanınmasının müxtəlif üsulları tətbiq edildikdə;
- ☒ Mühasibat uçotu və vergiyə cəlb olunma məqsədləri üçün amortizasiya hesablanmasının müxtəlif üsulları, hesabat dövründə satılmış məhsulların , iş və xidmətlərin maya dəyərində kommersiya və idarəetmə xərclərinin tanınmasının müxtəlif üsulları tətbiq edildikdə.
- ☐ Hesabat dövründə mənfəət vergisinin azalması üçün istifadə olunmayan və gələcəyə köçürülən zərər sonrakı hesabat dövrlərində vergiyə cəlb olunma məqsədlərinə qəbul edilmədikdə;
- ☐ Mühasibat mənfəəti (zərər) formalaşdıqda nəzərə alınan faktik xərclər , vergiyə cəlb olunma məqsədləri üçün qəbul edilən xərcləri üstələdikdə və əmlakın əvəzsiz qaydada verilməsi ilə əlaqədar xərclər vergiyə cəlb olunma məqsədləri üçün tanınmadıqda , həmin verilmə ilə əlaqədar xərclərin dəyəri məbləğində;
- ☐ Mühasibat uçotu və vergiyə cəlb olunma məqsədləri üçün amortizasiya hesablanmasının müxtəlif üsulları tətbiq edildikdə;

15 Mühasibat və vergiyə cəlb oluna mənfəət(zərər) arasında daimi fərqlər nəyin nəticəsində meydana çıxır?

- ☐ Bütün cavablar düzgündür.
- ☒ Mühasibat mənfəəti (zərər) formalaşdıqda nəzərə alınan faktik xərclər , vergiyə cəlb olunma məqsədləri üçün qəbul edilən xərcləri üstələdikdə və əmlakın əvəzsiz qaydada verilməsi ilə əlaqədar xərclər vergiyə cəlb olunma məqsədləri üçün tanınmadıqda , həmin verilmə ilə əlaqədar xərclərin dəyəri məbləğində;
- ☐ Mühasibat uçotu və vergiyə cəlb olunma məqsədləri üçün amortizasiya hesablanmasının müxtəlif üsulları tətbiq edildikdə;
- ☐ Hesabat dövründə mənfəət vergisinin azalması üçün istifadə olunmayan və gələcəyə köçürülən zərər sonrakı hesabat dövrlərində vergiyə cəlb olunma məqsədlərinə qəbul edilmədikdə;
- ☐ Mühasibat uçotu və mənfəət vergisi məqsədi üçün hesabat dövründə satılmış məhsulların , iş və xidmətləri maya dəyərində kommersiya və idarəetmə xərclərinin tanınmasının müxtəlif üsulları tətbiq edildikdə;

16 Hesabat dövrünün mühasibat mənfəətini (zərəri) formalaşdıran gəlir və xərclər formasında olan daimi fərqlər mənfəət vergisinin cəlb olunma bazasından çıxılmaqla, aktivlərin və öhdəliklərin müvafiq hesablarında daimi fərqlərin yarandığı qiymətlə əks etdirilir:

- ☐ Daimi vergi aktivləri və təxirə salınan vergi öhdəlikləri kimi.
- ☒ Daimi vergi aktivləri və daimi vergi öhdəlikləri kimi;
- ☐ Daimi vergi öhdəlikləri kimi;
- ☐ Daimi vergi aktivləri kimi;
- ☐ Təxirə salınan vergi öhdəlikləri kimi;

17 Gəlir və xərclərin tanınmasının müxtəlif qaydalarının tətbiqi nəticəsində yaranan hesabat dövrünün mühasibat və vergi mənfəəti (zərəri) arasındakı fərq aşağıdakılardan ibarətdir:

- ☐ Çıxılan və daimi fərqlər.
- ☒ Daimi və müvəqqəti fərq;
- ☐ Büdcə fərqləri;
- ☐ Çıxılan və vergi fərqləri
- ☐ Daimi və büdcə fərqləri;

18 Mühasibat balansının məzmunu təşkilatın müəyyən tarixə aktiv və öhdəliklərinin vəziyyətini təcəssüm etdirir:

- ☐ Bütün cavablar düzgündür.
- ☒ Tədavül (ödəmə) müddətindən asılı olaraq qısamüddətli və uzunmüddətli bölünməklə;
- ☐ Borc və xüsusi kapital formasında;
- ☐ Əməliyyat tsiklinin davamı üzrə bölünmədən;
- ☐ Dövriyyə və dövriyyədən kənar fondlar formasında;

19 Mühasibat (maliyyə) hesabatı tərtib olunduqda informasiyaların aşağıdakı neytrallığı təmin edilir:

- ☐ Bütün cavablar düzgündür.

- ☒ Hesabatdan istifadə edənlərin bir qrupunun maraqlarının digər qrupun maraqlarından birtərəfli qaydada təmin olunmasını istisna etmək;
- ☐ İnformasiyaların sadə variantda təqdim olunması yolu ilə;
- ☐ İnformasiyaların seçilməsi yolu, yaxud təqdim olunması formaları (bunlar hesabatdan istifadə edənlərin qərarlarına təsir göstərir)
- ☐ Təşkilatın əmlakının və onun öhdəliklərinin bazar qiymətləri əsasında hesabatının təqdim olunması yolu ilə;

20 Mühəsibat hesabatı aşağıdakı məlumatların vahid sistemidir

- ☐ Təşkilatın statistik və operativ uçot məlumatları əsasında tərtib olunan əmlak və maliyyə vəziyyəti, habelə onun təsərrüfat fəaliyyətinin nəticələri .
- ☒ Təşkilatın Müəyyən olunan formada mühəsibat uçotu məlumatları əsasında tərtib edilən əmlak və maliyyə vəziyyəti, habelə onun təsərrüfat fəaliyyətinin nəticələri ;
- ☐ Təşkilatın mühəsibat uçotu məlumatları əsasında tərtib olunan maliyyə vəziyyəti;
- ☐ Mühəsibat və statistika uçotunun məlumatları əsasında təşkilatın əmlak və maliyyə vəziyyəti, habelə onun onun təsərrüfat fəaliyyətinin nəticələri ;
- ☐ Təşkilatın operativ uçot məlumatları əsasında tərtib olunan əmlak və maliyyə vəziyyəti, habelə onun təsərrüfat fəaliyyətinin nəticələri ;

21 Uçot siyasəti baş mühəsib tərəfindən hazırlanır və müəssisənin rəhbəri tərəfindən həyata keçirilir:

- ☐ Bütün cavablar düzgündür.
- ☒ Mühəsibat uçotu üzrə qanunvericilik, yaxud normativ aktlar, təşkilatın fəaliyyət şəraiti və növləri , habelə mülkiyyətlər dəyişdirildikdə;
- ☐ Mühəsibat uçotu üzrə qanunvericilik, yaxud normativ aktlar dəyişikliklər yaradıqda;
- ☐ Bir hesabat dövründən digərinədək hər il;
- ☐ Təşkilatın fəaliyyət şəraiti və növləri , habelə mülkiyyətlər dəyişdirildikdə;

22 Hesabat dövrü ərzində hansı ardıcılıqla təşkilatın fəaliyyətinin maliyyə nəticələri (xalis mənfəət, yaxud xalis zərər) müəyyənləşdirilir?

- ☐ Fövqəladə vəziyyətlə bağlı itkilər; xərclər, gəlirlər, mənfəət vergisinin hesablanması və vergi sanksiyaları; sair gəlir və xərclərin saldosu;
- ☒ Fəaliyyətin adi növlərindən mənfəət(zərər), sair gəlir və xərclərin saldosu; fəvqəladə vəziyyətlərdən irəli hələn itkilər, xərclər ; mənfəət vergisinin hesablanması və vergi sanksiyaları;
- ☐ Fəvqəladə vəziyyətlərdən irəli hələn itkilər,xərclər, gəlirlər, mənfəət vergisinin hesablanması və vergi sanksiyaları; fəaliyyətin adi növlərindən mənfəət(zərər), sair gəlir və xərclərin saldosu;
- ☐ Fəaliyyətin adi növlərindən mənfəət(zərər), mənfəət vergisinin hesablanması və vergi sanksiyaları; fəvqəladə vəziyyətlərdən irəli hələn itkilər, xərclər , gəlirlər ;sair gəlir və xərclərin saldosu;
- ☐ Fəvqəladə vəziyyətlərdən irəli hələn itkilər; fəaliyyətin adi növlərindən mənfəət(zərər), sair gəlir və xərclərin saldosu;

23 İllik hesabatda edilən son qeydlər nəyi göstərir?

- ☐ Hesabat formalarının normativ sənədlərdə nəzərdə tutulan qaydalar üzrə qiymətləndirilməsi;
- ☒ Bütün cavablar düzgündür.
- ☐ Bütün əmlakın, öhdəliklərin, hazır məhsulun, malların və hesablaşmaların inventarlaşması nəticələrinin tam əks etdirilməsi;
- ☐ Hesabat dövrü ərzində bütün təsərrüfat əməliyyatlarının tam əks etdirilməsi;
- ☐ Sintetik və analitik göstəricilər arasında eyniliyə nail olunması;

24 Mühəsibat hesabatının müəssisənin əmlak və maliyyə hesabatı haqqında etibarlı və tam məlumat verməsi hansı tələblərə uyğundur?

- ☐ Ardıcılıq tələbi;
- ☐ Bütün cavablar düzgündür.
- ☐ Bütövlük tələbi;
- ☒ Etibarlılıq və tamlıq tələbi;
- ☐ Hesabat dövrünün gözlənilməsi tələbi;

25 Balans bərabərliyinin əsas görünüşü belədir:

- ☐ Aktiv-Öhdəlik=Kapital.
- ☒ Aktiv= Öhdəlik+ Kapital;
- ☐ Aktiv= Öhdəlik;
- ☐ Aktiv= Öhdəliklər –Kapital;
- ☐ Kapital =Aktiv- Öhdəlik;

26 Hansı ölkələr mühasibat uçotunu ingilis-sakson modeli ilə aparır?

- ☐ Çin və Braziliya.
- ☒ Meksika və Kanada;
- ☐ Braziliya və Argentina;
- ☐ İtaliya və Almaniya;
- ☐ Hindistan və Argentina

27 Xarici ölkələrin əksəriyyətində hesabat tərtib olunur:

- ☐ Bütün cavablar düzgündür.
- ☒ Tarixi qiymətlə;
- ☐ Faktik qiymətlə;
- ☐ Uçot qiymətilə;
- ☐ Bazar qiymətilə;

28 Tərtib olunma dövriliyinə görə hesabat bölünür:

- ☐ Bütün cavablar düzgündür.
- ☒ İllik və dövr;
- ☐ İlk və icmal;
- ☐ Mühasibat, statistika və vergi;
- ☐ Kənar və daxili;

29 Mühasibat hesabatının kənar istifadəçilərinə aiddir:

- ☐ Rəhbərlər, kreditorlar, statistika və vergi orqanları.
- ☒ Kreditorlar, investorlar, statistika və vergi orqanları;
- ☐ İnvestorlar, təsisçilər və kommersiya müştəriləri;
- ☐ Təşkilatın rəhbərləri, təsisçiləri və əmlakının mülkiyyətçiləri;
- ☐ Rəhbərlər, təsisçilər, statistika və vergi orqanları;

30 İngilis balansının sxemi belədir:

- ☐ Aktivlər +Kapital= Öhdəliklər.
- ☒ Aktivlər- Öhdəliklər= Kapital;
- ☐ Aktivlər = Öhdəliklər+Kapital;
- ☐ Aktivlər = Kapital+ Öhdəliklər;
- ☐ Aktivlər –Kapital = Öhdəliklər;

31 Qitə (kontinental) balansının sxemi belədir:

- ☐ Aktivlər +Kapital= Öhdəliklər
- ☒ Aktivlər = Kapital+ Öhdəliklər;
- ☐ Aktivlər- Öhdəliklər= Kapital;
- ☐ Aktivlər = Öhdəliklər+Kapital;
- ☐ Aktivlər –Kapital = Öhdəliklər;

32 Amerikan balansının sxemi belədir:

- ☐ Aktivlər +Kapital= Öhdəliklər.
- ☒ Aktivlər = Öhdəliklər+Kapital;
- ☐ Aktivlər- Öhdəliklər= Kapital;

- ☐ Aktivlər = Kapital+ Öhdəliklər;
- ☐ Aktivlər –Kapital = Öhdəliklər;

33 Əgər mühasibat uçotu və hesabat tərtib olunan zaman təşkilatın maliyyə vəziyyəti haqqında tam təsəvvürün formalaşması üçün məlumatlar kifayət etməzsə, onda mühasibat hesabatı özünün müvafiq formalarında açıqlanan göstərişlər də əlavə edir:

- ☐ Pul vəsaitlərinin hərəkəti haqqında hesabatda;
- ☒ İzahedici qeydlərdə.
- ☐ Mənfəət və hesablar haqqında hesabat;
- ☐ Mühasibat balansına
- ☐ Kapitala dəyişikliklər haqqında hesabat;

34 Təşkilat üçün mühasibat hesabatının təqdim olunması tarixi sayılır;

- ☐ Hesabatın dövrü nəşrlərdə dərc olunduğu gün.
- ☒ Onun poçtla göndərildiyi gün yaxud müəyyən ünvana faktiki verildiyi gün;
- ☐ Onun təsdiqə təqdim olunduğu gün;
- ☐ Təsis sənədlərində müəyyənləşdirilən qaydada , onun təsdiq olunduğu gün;
- ☐ Onun səhmdarların ümumi yığıncağında baxıldığı gün;

35 Mühasibat uçotunun milli sistemində islahatlar üçün aşağıdakı prinsiplərə istinad olunmuşdur:

- ☐ Mühasibat uçotunun ümumilikdə qəbul edilən prinsiplərinə uyğun olaraq hazırlanan və Avropa əməkdaşlığı çərçivəsində hazırlanan və maliyyə hesabatlarının beynəlxalq standartlar sistemində olan;
- ☒ Maliyyə hesabatlarının beynəlxalq standartlar sistemində olan;
- ☐ Mühasibat uçotunun ümumilikdə qəbul edilən prinsiplərinə uyğun olaraq hazırlanan;
- ☐ Avropa əməkdaşlığı çərçivəsində hazırlanan;
- ☐ Mühasibat uçotunun ümumilikdə qəbul edilən prinsiplərinə uyğun olaraq hazırlanan və Avropa əməkdaşlığı çərçivəsində hazırlanan ;

36 Hesabatların maliyyə hesabatlarının beynəlxalq standartlarına (MHBS) uyğun olaraq hazırlanması və təqdim olunması:

- ☐ Balans maddələrinin yerləşməsi reqlamentləşdirilmir;
- ☒ Qəbul olunmuş uçot prinsiplərinə uyğun olaraq müxtəlif balans maddələri uçot məlumatlarına uyğun gəlməyə bilər;
- ☐ Pul vəsaitlərin hərəkəti haqqında hesabat yalnız dolayı metodla tərtib edilir;
- ☐ Pul vəsaitlərinin hərəkəti haqqında hesabat yalnız müstəqim metodla tərtib edilir;
- ☐ Bütün cavablar düzgündür.

37 Mühasibat hesabatı tərtib edilir;

- ☐ Maliyyə Nazirliyinin təsdiq etdiyi vahid metodika və formalar əsasında;
- ☐ Vergilər Nazirliyinin vahid metodika və formalar əsasında;
- ☒ İlk sənədlərlə təsdiqlənən sintetik və analitik uçot məlumatlarının və inventarlaşmanın nəticələrinin bazasında;
- ☐ Təşkilatdaxili cari nəzarət və idarə etmək üçün;
- ☐ Bütün cavablar düzgündür.

38 Mühasibat hesabatının tərtib olunmasında əsas məqsəd nədir?

- ☐ Maliyyə bazarında təşkilatın imicini formalaşdırmaq məqsədilə hesabatın müxtəlif göstəricilərinin saxtalaşdırılması və vergi hesabatını tərtib etmək üçün informasiya bazasını formalaşdırmaq;
- ☒ Maliyyə informasiyalarının istifadəçiləri üçün mühasibat informasiyalarının nəticələrinin faydalılığını təmin etmək;
- ☐ Maliyyə bazarında təşkilatın imicini formalaşdırmaq məqsədilə hesabatın müxtəlif göstəricilərinin saxtalaşdırılması;
- ☐ Vergi hesabatını tərtib etmək üçün informasiya bazasını formalaşdırmaq;
- ☐ Maliyyə informasiyasının istifadəçiləri üçün mühasibat informasiyalarının nəticələrinin faydalılığının təmin olunması və maliyyə bazarında təşkilatın imicini formalaşdırmaq məqsədilə hesabatın müxtəlif göstəricilərinin saxtalaşdırılması;

39 Təşkilatın mühasibat hesabatı təsərrüfat praktikasında necə bir baza kimi istifadə olunur:

- ☐ Düzgün cavab yoxdur.
- ☒ Mühasibat hesabatından istifadə edənlərin əsas qrupları tərəfindən təşkilatın maliyyə vəziyyətini qiymətləndirmək üçün;
- ☐ Təsərrüfat fəaliyyəti faktlarını mühasibat uçotu hesablarında əks etdirmək üçün;
- ☐ Dövlət büdcədənəkar fondlara ayrılımların hesablanması üçün;
- ☐ Dövlət büdcədənəkar fondlara ayrılımları və təsərrüfat fəaliyyəti faktlarını mühasibat uçotu hesablarında əks etdirmək üçün;

40 Vergiyə cəlb olunan mənfəət formalaşdıqda müvəqqəti fərqlər aşağıdakıların yaranmasına gətirib çıxarır:

- ☐ Düzgün cavab yoxdur.
- ☒ Təxirə salınan vergi öhdəlikləri;
- ☐ Təxirə salınan vergi öhdəlikləri və daimi vergi öhdəlikləri;
- ☐ Daimi vergi öhdəlikləri;
- ☐ Daimi vergi aktivləri;

41 Gəlir və xərclərin tanınmasının müxtəlif qaydalarının tətbiqi nəticəsində yaranan hesabat dövrünün mühasibat və vergi mənfəəti (zərəri) arasındakı fərqin açıqlanması həyata keçirilir:

- ☐ İzahedici qeydlərdə.
- ☒ Mənfəət və zərərlər haqqında hesabatda;
- ☐ Kapitalda dəyişikliklər haqqında hesabatda;
- ☐ Mühasibat balansında;
- ☐ Pul vəsaitinin hərəkəti haqqında hesabatda;

42 Təşkilatın maliyyə vəziyyətinə real qiyməti vermək üçün mühasibat (maliyyə) hesabatının istifadəçiləri üçün zəruri olan əlavə məlumatların açıqlanması aşağıdakı hesabat forması vasitəsilə təmin edilir:

- ☐ Pul vəsaitinin hərəkəti haqqında hesabatda;
- ☒ İzahedici qeydlərdə.
- ☐ Mənfəət və zərərlər haqqında hesabatda;
- ☐ Mühasibat balansında;
- ☐ Kapitalda dəyişikliklər haqqında hesabatda;

43 Ölkədə mühasibat uçotu və hesabat haqqında qaydalardan kənarlaşmaların pul ifadəsində qiymətləndirilməsinin təsdiqi təşkilatda əks etdirilir:

- ☐ Pul vəsaitinin hərəkəti haqqında hesabatda;
- ☒ İzahedici qeydlərdə.
- ☐ Kapitalda dəyişikliklər haqqında hesabatda;
- ☐ Mənfəət və zərərlər haqqında hesabatda;
- ☐ Mühasibat balansında

44 Mənfəət və zərərlər haqqında hesabat təşkilatın hesabat dövrü ərzində maliyyə nəticələrini xarakterizə edir, gəlir və xərclər aşağıdakı qaydada göstərilir:

- ☐ Adi və cari.
- ☒ Adi və sair;
- ☐ Cari və bölüşdürülməyən;
- ☐ İdarəetmə və nümayəndəlik
- ☐ İdarəetmə və cari;

45 Hesabat dövrü ərzində mühasibat(maliyyə)hesabatı tərtib olunduqda hesabat dövrünə nə aiddir?

- ☐ Növbəti ilin yanvar ayının 1-dən dekabrın 31-dək.
- ☒ Yanvarın 1-dən dekabrın 31-dək olan təqvim ili;
- ☐ Təşkilatın dövlət qeydiyyatı tarixindən növbəti ilin dekabr ayının 31-dək olan tarix;
- ☐ Təşkilatın dövlət qeydiyyatı tarixindən həmin ilin dekabr ayının 31-dək olan tarix;

- ☐ Təşkilatın dövlət qeydiyyatı tarixindən həmin ilin dekabr ayının 31-dək yaxud növbəti ilin dekabr ayının 31-dək;

46 Mühasibat (maliyyə) hesabatı dəqiq və tam hesab edilir:

- ☐ Bütün cavablar düzgündür.
- ☒ Mühasibat uçotu üzrə normativ aktların müəyyən etdiyi qaydalar əsasında formalaşması.
- ☐ Dövri mətbuatda dərc olunan;
- ☐ Hesabatın tipik formalarında tərtib olunan;
- ☐ MHBS əsasında formalaşan

47 Fəaliyyətin həcmindən asılı olaraq orta və iri təşkilatlar qrupuna aid olunan kommersiya təşkilatları üçün mühasibat (maliyyə) hesabatlarının tərkibinə daxildir:

- ☐ Mühasibat balans, mənfəət və zərər haqqında hesabat; uçot siyasəti və izahedici qeydlər;
- ☒ Mühasibat balans, mənfəət və zərər haqqında hesabat; kapitalda dəyişikliklər haqqında hesabat, pul vəsaitlərinin hərəkəti haqqında hesabat; uçot siyasəti və izahedici qeydlər;
- ☐ Mühasibat balans, mənfəət və zərər haqqında hesabat; kapitalda dəyişikliklər haqqında hesabat, pul vəsaitlərinin hərəkəti haqqında hesabat;
- ☐ Mühasibat balans, mənfəət və zərər haqqında hesabat;
- ☐ Kapitalda dəyişikliklər haqqında hesabat, pul vəsaitlərinin hərəkəti haqqında hesabat; uçot siyasəti və izahedici qeydlər;

48 Mühasibat hesabatının qarşısına aşağıdakı tələblər qoyulur:

- ☐ Formanın məzmunundan üstünlüyü;
- ☒ Hesabat dövrü və ondan əvvəlki dövr arasındakı mühasibat hesabatı məlumatlarını müqayisə etmək; informasiyaların dəqiqliyi, tamlığı və neytrallığı; hesabat formalarının qəbul olunan məzmununun tətbiqinin ardıcılığı;
- ☐ İnformasiyaların dəqiqliyi, tamlığı və neytrallığı;
- ☐ Hesabat dövrü və ondan əvvəlki dövr arasındakı mühasibat hesabatı məlumatlarını müqayisə etmək;
- ☐ Hesabat formalarının qəbul olunan məzmununun tətbiqinin ardıcılığı;

49 Pul vəsaitlərinin inventarlaşması gedişində kassada artıq pul aşkarlanmışdır:

- ☐ Düzgün cavab yoxdur
- ☒ Təşkilatın sair gəlirlərinin artırılmasına aid edilir;
- ☐ Kassirə qaytarılır;
- ☐ Dövlər büdcəsinə köçürülür;
- ☐ Dövlər büdcəsinə köçürülür və təşkilatın sair gəlirlərinin artırılmasına aid edilir;

50 Etibarlı mühasibat hesabatının tərtibi üzrə hazırlıq işlərinə aiddir:

- ☐ Dekabrın 31-dək düzgün əks etdirilməyən qeydlərin aşkara çıxarılması və mühasibat uçotonun müvafiq hesabları üzrə düzəlişlərin aparılması;
- ☒ Bütün cavablar düzgündür.
- ☐ Qalıqların natural şəkildə yenidən hesablanması, yaxud uçot qeydlərinin yoxlanılması yolu ilə xərclərin müəyyən edilməsi;
- ☐ Qalıqların natural şəkildə yenidən hesablanması, yaxud uçot qeydlərinin yoxlanılması yolu ilə vəsaitlərin və onların yaranması mənbələrinin faktik mövcudluğunun müəyyən edilməsi;
- ☐ Dekabrın 31-i tarixinə qədər ehtiyatların yaradılmasının əsaslılığının müəyyən edilməsi;

51 Təşkilatın mühasibat (maliyyə) hesabatı müəyyən tarixə göstəricilər sistemini əks etdirir:

- ☐ Düzgün cavab yoxdur.
- ☒ Təsərrüfatçılıq subtektinin əmlakının, öhdəliklərinin vəziyyətini, hesabat dövrü ərzində onun maliyyə nəticələrini;
- ☐ Təşkilatın uçot siyasətində qəbul edilən ünsürləri;
- ☐ Qoyulmuş, lakin hələlik istehlak olunmamış kapitalın ünsürlərini;
- ☐ Qoyulmuş, lakin hələlik istehlak olunmamış kapitalın və təşkilatın uçot siyasətində qəbul edilən ünsürləri;

52 Müəssisənin maliyyə vəziyyəti haqqında informasiyaları uçotda formalaşdıran əsas elementlər hansılardır?

- ☐ Bütün cavablar düzgündür
- ☒ gəlirlər, xərclər
- ☐ aktivlər, öhdəlik, kapital
- ☐ aktivlər, passivlər, öhdəlik, kapital
- ☐ aktivlər, gəlirlər, xərclər

53 Müəssisənin maliyyə nəticələri haqqında informasiyaları uçotda formalaşdıran əsas elementlər hansılardır?

- ☐ Bütün cavablar düzgündür
- ☒ gəlirlər, xərclər
- ☐ aktivlər, öhdəlik, kapital
- ☐ aktivlər, passivlər, öhdəlik, kapital
- ☐ aktivlər, gəlirlər, xərclər

54 Kapitalın hərəkəti haqda hesabatı necə təsəvvür edirsiniz?

- ☐ Bütün cavablar düzgündür
- ☒ mühasibat hesabatı formasında
- ☐ balans əlavə
- ☐ dövrəyə cədvəli
- ☐ üzləşdirmə cədvəli

55 Mühasibat hesabatına hansı əlavə informasiyalar əlavə edilir?

- ☐ bütün cavablar düzgündür
- ☐ dövrəyə vədomostları
- ☐ ilkin sənədlər
- ☒ debitorların siyahısı
- ☐ xarici valyuta ilə hesablar

56 Mühasibat hesabatının dərc olunması müddəti:

- ☐ Bütün cavablar düzgündür
- ☒ hesabat ilindən sonrakı oktyabr ayının 1-dək
- ☐ hesabat ilindən sonrakı aprel ayının 1-dək
- ☐ hesabat ilindən sonrakı yanvar ayının 1-dək
- ☐ hesabat ilindən sonrakı iyul ayının 1-dək

57 İllik mühasibat hesabatının təqdim olunma müddəti belədir:

- ☐ 120 gün ərzində
- ☒ 90 gün ərzində
- ☐ növbəti ilin aprel ayının 1-dək
- ☐ il başa çatandan sonra 60 gün ərzində
- ☐ növbəti ilin iyun ayının 1-dək

58 Aktivlərin, öhdəliklərin, gəlir və xərclərin habelə digər göstəricilərin olmadığı halda hesabatın həmin maddələri belə qeydə alınır:

- ☐ bütün cavablar səhvdir
- ☒ üstündən xətt çəkilir, yaxud göstərilmir
- ☐ "0" rəqəmi yazılır
- ☐ üstündən xətt çəkilir
- ☐ heçnə göstərilmir

59 Mühasibat hesabatı belə bir tərtib edilməlidir:

- ☐ baş mühasibin imzası ilə
- ☒ təsdiq edilmiş formada, Azərbaycan dilində, müəssisənin rəhbəri və baş mühasibi tərəfindən imzalanmaqla

- ☐ müəssisə rəhbərinin və baş mühasibin imzası ilə
- ☐ hesabat ilinin dekabr ayının 31 - i tarixinə
- ☐ müəssisənin rəhbəri imzası ilə

60 Qüvvədə olan qanunvericiliyə görə mühasibat hesabatında məlumatlar hansı valyuta ilə verilir?

- ☐ Bütün cavablar düzgündür
- ☒ Azərbaycan manatı
- ☐ Türk lirası
- ☐ ABŞ dolları
- ☐ Avro

61 Mühasibat hesabatında verilən göstəricilərin əhəmiyyəti asılıdır:

- ☐ Bütün cavablar düzgündür
- ☒ konkret vəziyyətə və işin xarakterinə qiymət verilməsindən
- ☐ işin xarakterinə qiymət verilməsindən
- ☐ konkret vəziyyətə qiymət verilməsindən
- ☐ ümumiyyətlə, heç bir amildən

62 Hansı hesabat formasında maliyyə nəticəsi haqda informasiya açıqlanır?

- ☐ Bütün cavablar düzgündür
- ☒ pul vəsaitlərinin hərəkəti haqqında hesabat
- ☐ balans
- ☐ mənfəət və zərər haqqında hesabat
- ☐ kapitalın hərəkəti haqqında hesabat

63 Hansı hesabat formasında maliyyə vəziyyəti haqda informasiyalar açıqlanır?

- ☐ Bütün cavablar düzgündür
- ☒ balans
- ☐ pul vəsaitlərinin hərəkəti haqqında hesabat
- ☐ mənfəət və zərər haqqında hesabat
- ☐ kapitalın hərəkəti haqqında hesabat

64 Kiçik sahibkarlıq subyektləri hansı hesabat formasını təqdim etməlidir?

- ☐ Bütün cavablar düzgündür
- ☒ vergi bəyannaməsi
- ☐ kapitalın hərəkəti haqqında hesabat
- ☐ balans
- ☐ pul vəsaitlərinin hərəkəti haqqında

65 Aralıq və illik hesabatların tərkibinə hansılar daxil edilir?

- ☐ Bütün cavablar düzgündür
- ☒ balans, mənfəət və zərər haqqında hesabat, pul vəsaitlərinin hərəkəti haqqında hesabat, kapitalın hərəkəti haqqında hesabat
- ☐ vəsaitlərinin hərəkəti haqqında hesabat
- ☐ mühasibat balansı, mənfəət və zərər haqqında hesabat, pul
- ☐ mənfəət və zərər haqqında hesabat

66 Maliyyə hesabatında açıqlanan informasiyalara qoyulan tələblərə nələr aiddir?

- ☐ Bütün cavablar düzgündür
- ☒ etibarlılıq, tamlıq, neytrallıq, əhəmiyyətlik, müqayisəlilik
- ☐ neytrallıq və əhəmiyyətlik
- ☐ tamlıq və etibarlılıq

- ☐ müqayisəlilik, əhəmiyyətlik, etibarlılıq, neytrallıq

67 Daxili istifadəçilər üçün mühasibat uçotunda formalaşan informasiyaların faydalılıq tələblərini hansı təşkilat müəyyən edir?

- ☐ bütün cavablar düzgündür
☒ təşkilatın rəhbəri
☐ mülkiyyətçilər
☐ Maliyyə Nazirliyi
☐ səhmdarlar

68 Mühasibat uçotunda formalaşan informasiyaların qarşısına qoyulan keyfiyyət tələbləri:

- ☐ Bütün cavablar düzgündür
☒ faydalılıq, yerində olmaq, etibarlılıq, müqayisəlilik
☐ etibarlılıq və müqayisəlilik
☐ faydalılıq və yerində olmaq
☐ əhəmiyyətlik

69 Oktyabr ayının 1-dən sonrakı dövrdə yaradılan müəssisə üçün hesabat ili aşağıdakı kimidir:

- ☒ növbəti ilin dekabr ayının 31-dək
☐ növbəti ilin iyun ayının 31-dək
☐ bütün cavablar düzgündür
☐ cari ilin dekabr ayının 31-dək
☐ növbəti ilin oktyabr ayının 1-dək

70 Mühasibat hesabatının formalarının nümunələri :

- ☐ Bütün cavablar düzgündür
☒ tətbiq olunması məcburidir
☐ müəssisə özü hazırlayır
☐ tövsiyyə xarakteri daşıyır
☐ yalnız yekun kodlara əməl etməklə, müəssisə tərəfindən hazırlanır

71 Mühasibat hesabatının formaları və onların doldurulması qaydası təsdiq edilir:

- ☐ Bütün cavablar düzgündür
☒ Statistika Komitəsi tərəfindən
☐ Vergilər Nazirliyi tərəfindən
☐ Maliyyə Nazirliyi tərəfindən
☐ Nazirlər Kabineti tərəfindən

72 Müəssisə hansı hesabatı tərtib etməlidir?

- ☐ Bütün cavablar düzgündür
☒ mühasibat
☐ konsolidə edilən
☐ xüsusi
☐ statistik

73 Hesabatın tərtib olunmasının hansı məqsədləri var?

- ☐ bütün cavablar səhvdir
☒ mühasibat uçotunun nəticə verən informasiyalarının faydalılığını təmin etmək
☐ səhmdarların tələblərini ödəmək
☐ vergi hesabatın tərtib etmək üçün informasiya bazası
☐ nəzarət orqanlarını informasiya ilə təmin etmək

74 Mühasibat hesabatı nədir?

- ☐ Bütün cavablar düzgündür
- ☒ hesabatın bir-birilə qarşılıqlı əlaqəsi olan formaları
- ☐ ilkin sənədləşmə
- ☐ dövriyyə cədvəli
- ☐ üzləşdirmə vedomostu

75 İnformasiyaların münasibliyi hansı keyfiyyət ilə müəyyən olunur

- ☐ Əhəmiyyətlik və anlaşıqlılıq
- ☒ Xüsusiyyət (məhiyyət) və əhəmiyyətlik
- ☐ Xüsusiyyət (məhiyyət) və anlaşıqlılıq
- ☐ Əhəmiyyətlik və ehtıramlılıq
- ☐ Tamlıq və müqayisəlilik

76 Hesabatın tərtib olunması prinsipləri aşağıdakı qruplara bölünür

- ☐ Maliyyə hesabatının məqsədi və elementləri
- ☒ Əsas fərziyyələr və informasiyaların keyfiyyət xüsusiyyətləri
- ☐ Maliyyə hesabatının məqsədi və keyfiyyət xüsusiyyətləri
- ☐ Əsas fərziyyələr və maliyyə hesabatının elementləri
- ☐ Əsas fərziyyələr və məhdudiyyətlər

77 Mühasibat uçotunun hansı modeli üçün vergitutma ilə sıx əlaqəsi xarakterikdir?

- ☐ Latın –Amerikan və İslam
- ☒ Qitə
- ☐ Latın –Amerikan
- ☐ İngilis-sakson
- ☐ İslam

78 Hesabat məlumatları ümümləşdirmə dərəcəsinə görə bölünür:

- ☐ Bütün cavablar düzgündür
- ☒ İlk və icmal.
- ☐ İllik və dövrü
- ☐ Mühasibat , statistika və vergi
- ☐ Kənar və daxili

79 Təqdim olunma ünvanlarına görə hesabat bölünür:

- ☐ Bütün cavablar düzgündür.
- ☒ Kənar və daxili;
- ☐ İlk və icmal;
- ☐ Mühasibat, statistika və vergi;
- ☐ İllik və dövrü;

80 İqtisadi məhiyyətinə və formalaşmasına görə hesabat bölünür:

- ☐ Bütün cavablar düzgündür
- ☒ Mühasibat, statistika və vergi
- ☐ İllik və dövrü
- ☐ İlk və icmal
- ☐ Kənar və daxili

81 Bütçə təşkilatlarının mühasibat hesabatlarının tərkibi müəyyənləşdirilir:

- ☐ Vergi Nazirliyi

- ☒ Maliyyə Nazirliyi
- ☐ Dövlət Statistika Komitəsi
- ☐ Təşkilatın özü
- ☐ Hökumət

82 Təsərrüfat fəaliyyətinin statik və dinamiki tərəfləri əks etdirilən hesabatın əsas formaları bunlardır:

- ☐ Mühasibat balansı və kapitalda dəyişikliklər haqqında hesabat
- ☐ Pul vəsaitlərinin hərəkəti haqqında hesabat və kapitalda dəyişikliklər haqqında hesabat.
- ☐ Mühasibat balansı və pul vəsaitlərinin hərəkəti haqqında hesabat
- ☒ Mühasibat balansı və mənfəətlər haqqında hesabat
- ☐ Mühasibat balansı

83 Maliyyə hesabatı və uçotun beynəlxalq səviyyədə standartlaşmasının zəruriliyindən irəli gələn əsas amillərə aiddir:

- ☐ Düzgün cavab yoxdur.
- ☒ Milli iqtisadi sistemin vahid ümumplanet iqtisadi orqanizminə sıx inteqrasiyası
- ☐ Müxtəlif ölkələrdən alınan uçot məlumatlarının müqayisəliliyinin təmin olunması
- ☐ Milli mühasibat uçotu standartlarına uyğun olaraq mühasibat uçotunun adekvat transformasiyasının zəruriliyi
- ☐ Müxtəlif ölkələrdən alınan uçot məlumatlarının müqayisəliliyinin təmin olunması və milli iqtisadi sistemin vahid ümumplanet iqtisadi orqanizminə sıx inteqrasiyası

84 Əgər mühasibat uçotu və hesabat tərtib olunan zaman təşkilatın maliyyə vəziyyəti haqqında tam təsəvvürün formalaşması üçün məlumatlar kifayət etməzsə, onda mühasibat hesabatı özünün müvafiq formalarında açıqlanan göstəricilər də əlavə edir:

- ☐ Pul vəsaitlərinin hərəkəti haqqında hesabatda
- ☒ İzahedici qeydlərdə
- ☐ Mənfəət və hesablar haqqında hesabatda
- ☐ Mühasibat balansına
- ☐ Kapitalda dəyişikliklər haqqında hesabatda

85 Mühasibat hesabatından istifadə edən bütün qrupların maraqlarının gözlənilməsi hər şeydən əvvəl hesabatda olan aşağıdakı informasiyalar vasitəsi ilə təmin olunur:

- ☐ Müqayisəlilik
- ☒ Neytrallıq
- ☐ Ardıcılıq
- ☐ Bütövlük
- ☐ Əhəmiyyətli

86 Mühasibat hesabatları tərtib olunan zaman qabaqcadan görülən işlərə aiddir:

- ☐ Bütün cavablar düzgündür
- ☒ Əmlak və öhdəliklərin inventarlaşması
- ☐ Mühasibat uçotu hesablar üzrə məşinoqramların hesablanması və əmlak və öhdəliklərin inventarlaşması
- ☐ Təşkilatın kassasının qəflətən inventarlaşması
- ☐ Mühasibat uçotu hesablar üzrə məşinoqramların hesablanması və əmlak və öhdəliklərin inventarlaşması və təşkilatın kassasının qəflətən inventarlaşması

87 Mühasibat hesabat aşağıdakı funksiyaları yerinə yetirir:

- ☐ Təşkilatın rəhbəri tərəfindən idarəetmə qərarlarının qəbulu üçün informasiya bazası sayılır və Hesabat maliyyə informasiyalarının formalaşmasına çəkilən xərcləri aşağı salır
- ☒ Mühasibat uçotu hesablar planının quruluşunda varisliyi təmin edir
- ☐ Təşkilatın rəhbəri tərəfindən idarəetmə qərarlarının qəbulu üçün informasiya bazası sayılır
- ☐ Hesabat maliyyə informasiyalarının formalaşmasına çəkilən xərcləri azaltmağa imkan verir
- ☐ İdarəetmə qərarlarının qəbulu üçün informasiya bazası sayılır və hesablar planının quruluşunda varisliyi təmin edir

88 Hesabat aşağıdakı halda etibarlı sayıla bilər;

- ☐ Düzgün cavab yoxdur
- ☒ Mühasibat uçotu üzrə normativ aktlar əsasında qoyulan tələblərə uyğun olaraq formalaşdırılmışdır
- ☐ Əhəmiyyətli səhvlər və yaxud qiymətlərin təhrifi olmadıqda və təsərrüfat fəaliyyəti düzgün əks etdirildikdə
- ☐ Maliyyə informasiyalarını istifadə edən müəyyən qrupların maraqlarına istiqamətlənmədikdə
- ☐ Maliyyə informasiyalarından istifadə edən müxtəlif qrupların mənafeələrini nəzərə almadıqda və əhəmiyyətli səhvlər və yaxud qiymət təhrifi olmadıqda

89 Mühasibat hesabatının tərifini belə formalaşdırmaq olar

- ☐ Statistik hesabat və mühasibat uçotu məlumatları əsasında təşkilatın istehsalat – təsərrüfat fəaliyyətinin nəticələri haqqında göstəricilər sistemi
- ☒ Mühasibat uçotu məlumatları əsasında tərtib olunan təşkilatın əmlak və maliyyə vəziyyəti haqqında vahid göstəricilər sistemi
- ☐ Təşkilatın maliyyə vəziyyəti və onun maliyyə fəaliyyətinin səmərəliliyi haqqında icmal məlumatları əks etdirən cədvəllər sistemi
- ☐ Statistik, operativ və mühasibat uçot məlumatları əsasında təşkilatın təsərrüfat maliyyə fəaliyyətinin nəticələri barədə formalaşan məlumatlar sistemi
- ☐ Operativ hesabat və mühasibat uçotu məlumatları əsasında təşkilatın istehsalat- təsərrüfat fəaliyyətinin nəticələri haqda göstəricilər sistemi

90 Mühasibat və vergidə cəlb olunma mənfəəti (zərəri) arasındakı çıxılan müvəqqəti fərqlər aşağıdakıların nəticəsində meydana gəlir

- ☐ Bütün cavablar düzgündür
- ☒ Hesabat dövründə mənfəət vergisinin azalması üçün istifadə olunmayan və gələcəyə köçürülən zərər sonrakı hesabat dövrlərində vergiyə cəlb olunma məqsədlərinə qəbul edilmədikdə
- ☐ Mühasibat uçotu və vergiyə cəlb olunma məqsədləri üçün amortizasiya hesablamasının müxtəlif üsulları tətbiq edildikdə
- ☐ Mühasibat mənfəəti (zərər) formalaşdıqda nəzərə alınan faktik xərclər , vergiyə cəlb olunma məqsədləri üçün qəbul edilən xərcləri üstələdikdə və əmlakın əvəzsiz qaydada verilməsi ilə əlaqədar xərclər vergiyə cəlb olunma məqsədləri üçün tanınmadıqda , həmin verilmə ilə əlaqədar xərclərin dəyəri məbləğində
- ☐ Mühasibat uçotu və mənfəət vergisi məqsədi üçün hesabat dövründə satılmış məhsulların , iş və xidmətləri maya dəyərində kommersiya və idarəetmə xərclərinin tanınmasının müxtəlif üsulları tətbiq edildikdə

91 Mühasibat və vergiyə cəlb oluna mənfəət(zərər) arasında daimi fərqlər nəyin nəticəsində meydana çıxır?

- ☐ Bütün cavablar düzgündür
- ☒ Mühasibat mənfəəti (zərər) formalaşdıqda nəzərə alınan faktik xərclər , vergiyə cəlb olunma məqsədləri üçün qəbul edilən xərcləri üstələdikdə və əmlakın əvəzsiz qaydada verilməsi ilə əlaqədar xərclər vergiyə cəlb olunma məqsədləri üçün tanınmadıqda , həmin verilmə ilə əlaqədar xərclərin dəyəri məbləğində
- ☐ Mühasibat uçotu və vergiyə cəlb olunma məqsədləri üçün amortizasiya hesablamasının müxtəlif üsulları tətbiq edildikdə
- ☐ Hesabat dövründə mənfəət vergisinin azalması üçün istifadə olunmayan və gələcəyə köçürülən zərər sonrakı hesabat dövrlərində vergiyə cəlb olunma məqsədlərinə qəbul edilmədikdə
- ☐ Mühasibat uçotu və mənfəət vergisi məqsədi üçün hesabat dövründə satılmış məhsulların , iş və xidmətləri maya dəyərində kommersiya və idarəetmə xərclərinin tanınmasının müxtəlif üsulları tətbiq edildikdə

92 Hesabat dövrünün mühasibat mənfəətinin (zərər) formalaşdıran gəlir və xərclərin daimi fərqləri mənfəət vergisindən çıxılmaqla, aktivlərin və öhdəliklərin müvafiq hesablarında daimi fərqlər qaydasında əks etdirilir:

- ☐ Daimi vergi aktivləri və təxirə salınan vergi öhdəlikləri
- ☒ Daimi vergi aktivləri və daimi vergi öhdəlikləri
- ☐ Daimi vergi öhdəlikləri
- ☐ Daimi vergi aktivləri
- ☐ Təxirə salınan vergi öhdəlikləri

93 Gəlir və xərclərin tanınmasının müxtəlif qaydalarının tətbiqi yaranan hesabat dövrünün mühasibat və vergi mənfəəti (zərəri) arasındakı fərq aşağıdakılardan ibarətdir

- ☐ Çıxılan və daimi fərqlər
- ☒ Daimi və müvəqqəti fərq;
- ☐ Bütçə fərqləri
- ☐ Çıxılan və vergi fərqləri
- ☐ Daimi və bütçə fərqləri

94 Mühasibat balansının məzmunu təşkilatın müəyyən tarixə aktiv və öhdəliklərinin vəziyyətini təcəssüm etdirir

- ☐ Bütün cavablar düzgündür
- ☒ Tədavül (ödəmə) müddətindən asılı olaraq qısamüddətli və uzunmüddətli bölünməklə
- ☐ Borc və xüsusi kapital formasında
- ☐ Əməliyyat tsiklinin davamı üzrə bölünmədən
- ☐ Dövriyyə və dövriyyədən kənar fondlar formasında

95 Mühasibat (maliyyə) hesabatı tərtib olunduqda informasiyaların aşağıdakı neytrallığı təmin edilir:

- ☐ Bütün cavablar düzgündür
- ☒ Hesabatdan istifadə edənlərin bir qrupunun maraqlarının digər qrupun maraqlarından birtərəfli qaydada təmin olunmasını istisna etmək
- ☐ Informasiyaların sadə variantda təqdim olunması yolu ilə
- ☐ Informasiyaların seçilməsi yolu, yaxud təqdim olunması formaları (bunlar hesabatdan istifadə edənlərin qərarlarına təsir göstərir)
- ☐ Təşkilatın əmlakının və onun öhdəliklərinin bazar qiymətləri əsasında hesabatının təqdim olunması yolu ilə

96 Mühasibat hesabatı aşağıdakı məlumatların vahid sistemidir

- ☐ Təşkilatın statistik və operativ uçot məlumatları əsasında tərtib olunan əmlak və maliyyə vəziyyəti, habelə onun təsərrüfat fəaliyyətinin nəticələri
- ☒ Təşkilatın Müəyyən olunan formada mühasibat uçotu məlumatları əsasında tərtib edilən əmlak və maliyyə vəziyyəti, habelə onun təsərrüfat fəaliyyətinin nəticələri
- ☐ Təşkilatın mühasibat uçotu məlumatları əsasında tərtib olunan maliyyə vəziyyəti
- ☐ Mühasibat və statistika uçotunun məlumatları əsasında təşkilatın əmlak və maliyyə vəziyyəti, habelə onun onun təsərrüfat fəaliyyətinin nəticələri
- ☐ Təşkilatın operativ uçot məlumatları əsasında tərtib olunan əmlak və maliyyə vəziyyəti, habelə onun təsərrüfat fəaliyyətinin nəticələri

97 Uçot siyasəti baş mühasib tərəfindən hazırlanır və müəssisənin rəhbəri tərəfindən həyata keçirilir:

- ☐ Bütün cavablar düzgündür
- ☒ Məhsibat uçotu üzrə qanunvericilik, yaxud normativ aktlar, təşkilatın fəaliyyət şəraiti və növləri, habelə mülkiyyətlər dəyişdirildikdə
- ☐ Mühasibat uçotu üzrə qanunvericilik, yaxud normativ aktlar dəyişikliklərə yaradıqda
- ☐ Bir hesabat dövründən digərinədək hər il
- ☐ Təşkilatın fəaliyyət şəraiti və növləri, habelə mülkiyyətlər dəyişdirildikdə

98 Hesabat dövrü ərzində hansı ardıcılıqla təşkilatın fəaliyyətinin maliyyə nəticələri (xalis mənfəət, yaxud xalis zərər) müəyyənləşdirilir?

- ☐ Fövqəladə vəziyyətlərdən irəli hələn itkilər; fəaliyyətin adi növlərindən mənfəət(zərər), sair gəlir və xərclərin saldosu
- ☒ Fəaliyyətin adi növlərindən mənfəət(zərər), sair gəlir və xərclərin saldosu; fəvqəladə vəziyyətlərdən irəli hələn itkilər, xərclər; mənfəət vergisinin hesablanması və vergi sanksiyaları;
- ☐ Fövqəladə vəziyyətlərdən irəli hələn itkilər, xərclər, gəlirlər, mənfəət vergisinin hesablanması və vergi sanksiyaları; fəaliyyətin adi növlərindən mənfəət(zərər), sair gəlir və xərclərin saldosu;
- ☐ Fəaliyyətin adi növlərindən mənfəət(zərər), mənfəət vergisinin hesablanması və vergi sanksiyaları; fəvqəladə vəziyyətlərdən irəli hələn itkilər, xərclər, gəlirlər; sair gəlir və xərclərin saldosu;
- ☐ Fövqəladə vəziyyətlə bağlı itkilər, xərclər, gəlirlər, mənfəət vergisinin hesablanması və vergi sanksiyaları; sair gəlir və xərclərin saldosu

99 İllik hesabatə edilən son qeydlər nəyi göstərir?

- ☐ Hesabat formalarının normativ sənədlərdə nəzərdə tutulan qaydalar üzrə qiymətləndirilməsi
- ☒ Bütün cavablar düzgündür
- ☐ Bütün əmlakın, öhdəliklərin, hazır məhsulun, malların və hesablamaların inventarlaşması nəticələrinin tam əks etdirilməsi
- ☐ Hesabat dövrü ərzində bütün təsərrüfat əməliyyatlarının tam əks etdirilməsi;
- ☐ Sintetik və analitik göstəricilər arasında eyniliyə nail olunması

100 Bütçə təşkilatlarının mühasibat hesabatlarının tərkibi müəyyənləşdirilir:

- ☐ Vergi Nazirliyi tərəfindən.
- ☒ Maliyyə Nazirliyi tərəfindən;
- ☐ Dövlət Statistika Komitəsi tərəfindən;
- ☐ Təşkilatın özü tərəfindən;
- ☐ Hökumət tərəfindən;

101 Maliyyə Hesabatlarının Beynəlxalq Standartları (MHBS) maliyyə hesabatlarının tərtib olunması üçün nəzərdə tutulmuşdur:

- ☐ Dövlət bölməsinin müəssisələri üçün;
- ☒ Bütün cavablar düzgündür
- ☐ Kommersiya bankları üçün;
- ☐ Fəaliyyət növündən asılı olmayaraq istənilən ticarət və kommersiya təşkilatları üçün;
- ☐ Sığorta şirkətləri və digər maliyyə institutları üçün;

102 Mühasibat hesabatının formaları tərtib edildikdə əsasən istifadə olunur:

- ☐ Uçot hesabları üzrə məşinoqramların və dövriyyə cədvəlinin məlumatları.
- ☒ Analitik və sintetik uçotun, Baş kitabın ,uçot hesabları üzrə məşinoqramların və dövriyyə cədvəlinin məlumatları;
- ☐ Operativ və statistik uçotun məlumatları;
- ☐ Baş kitabın məlumatları (maliyyə hesabatları tərtib edildikdə);
- ☐ Analitik və sintetik uçotun məlumatları;

103 Dərc olunan mühasibat hesabatının etibarlılığı kim tərəfindən təsdiq edilir?

- ☐ Maliyyə Nazirliyi və vergi orqanları.
- ☒ Müstəqil auditor təşkilatı;
- ☐ Maliyyə Nazirliyi;
- ☐ Vergi orqanları;
- ☐ Statistika orqanları

104 Beynəlxalq səviyyədə uçotun harmonizasiyasına tələbat və mühasibat hesabatlarının tərtibinə yanaşma aşağıdakılardan irəli gəlir:

- ☐ Düzgün cavab yoxdur.
- ☒ Nəhəng fond birjalarının tələblərinin korporasiyanın qiymətli kağızlarının listinqinə aid edilməsi;
- ☐ Milli fərqlərdən asılı olaraq mühasibat hesabatı informasiyalarının eyni olmaması;
- ☐ Milli şirkətlərin beynəlxalq bazara çıxışı;
- ☐ Milli fərqlərdən asılı olaraq mühasibat hesabatı informasiyalarının eyni olmaması və milli şirkətlərin beynəlxalq bazara çıxışı;

105 Hesabat aşağıdakı halda müqayisə olunan hesab edilir;

- ☐ Düzgün cavab yoxdur.
- ☒ Əvvəlki hesabat dövrünün məlumatları ilə müqayisə oluna bildikdə;
- ☐ Təşkilatın təsərrüfat fəaliyyətinin bütün faktları haqqında informasiyaya malikdir;
- ☐ Təşkilatın göstəriciləri digər təşkilatın göstəriciləri ilə müqayisə olunduqda;
- ☐ Təşkilatın məlumatları digər təşkilatın məlumatları ilə müqayisə olunandır və burada təşkilatın təsərrüfat fəaliyyətinin bütün faktları haqqında informasiyalar var;

106 Aşağıdakı göstərilən hesabat növlərindən hansı təşkilatın maliyyə hesabatına aid edilir;

- ☐ Xüsusi və konsolidə edilən.
- ☒ Konsolidə edilən ;
- ☐ Xüsusi;
- ☐ Statistik;
- ☐ Statistik və xüsusi;

107 Nizamnamə (yığım) kapitalında , ehtiyat kapitalında və kapitalın digər tərkib hissələrində dəyişikliklər haqqında informasiyaların açıqlanması təşkilatda aşağıdakı hesabatda əks etdirilir:

- ☐ İzahedici qeydlərdə.
- ☒ Kapitalda dəyişikliklər haqqında hesabatda;
- ☐ Mənfəət və zərərlər haqqında hesabatda;
- ☐ Mühəsibat balansında;
- ☐ Pul vəsaitinin hərəkəti haqqında hesabatda;

108 Pul vəsaitlərinin hesabat dövründə mövcudluğunu, daxil olmasını və istifadəsini xarakterizə edən hesabat məlumatlarının açıqlanması cari, investisiya və maliyyə fəaliyyəti bölmələr üzrə əks etdirilir:

- ☐ İzahedici qeydlərdə.
- ☒ Pul vəsaitlərinin hərəkəti haqqında hesabatda;
- ☐ Mənfəət və zərərlər haqqında hesabatda;
- ☐ Mühəsibat balansında;
- ☐ Kapitalda dəyişikliklər haqqında hesabatda;

109 Mühəsibat (maliyyə) hesabatı kimlər tərəfindən imzalanır:

- ☐ Təşkilatın rəhbəri tərəfindən.
- ☒ Təşkilatın rəhbəri və baş mühasibi tərəfindən;
- ☐ Təşkilatın baş mühasibi və auditor tərəfindən;
- ☐ Təşkilatın rəhbəri və auditor tərəfindən;
- ☐ Təşkilatın rəhbəri, baş mühasibi və auditor tərəfindən;

110 Hesabat dövrü dedikdə nə başa düşülür?

- ☐ Bütün cavablar düzgündür.
- ☒ Hesabat ilinin yanvarın 1-dən hesabat ilinin dekabr ayının 31-dək olan dövr;
- ☐ İki auditor yoxlaması arasındakı dövr;
- ☐ Təşkilatın fəaliyyətə başladığı andan onun ləvğ olunduğu, yaxud yenidən qurulduğu anadək;
- ☐ Mülkiyyətçinin müəyyənləşdirdiyi hesabatın tərtib olunduğu dövr;

111 Bütövlükdə mühəsibat uçotunun və mühəsibat hesabatının təşkilinə görə məsuliyyət daşıyır:

- ☐ Kənar audit.
- ☒ Təşkilatın rəhbəri;
- ☐ Daxili audit;
- ☐ Təşkilatın baş mühasibi;
- ☐ Mühəsib-analitik

112 Təşkilatın uçot siyasəti dedikdə başa düşülür:

- ☐ İcmal cədvəllərin tərtibinə imkan verən iqtisadi mahiyyətinə görə həmcins sənədlərin kip halında seçilməsi;
- ☒ Müəssisənin fəaliyyətinin xüsusiyyətlərini nəzərə alan tələblər əsasında mühəsibat uçotunun aparılmasının konkret metod və formalarının məcmusu;
- ☐ Sənədlərin yazılmasından onların arxivə verilməsi mərhələsi;
- ☐ Bütün cavablar düzgündür.
- ☐ Müəssisənin qəbul etdiyi mühəsibat uçotunun hesablar planının müxəbirləşməsi;

113 Hesabat dövründə inventarlaşmaların sayı , onların keçirilmə müddətləri, yoxlanılması, əmlakın və öhdəliklərin siyahısı:

- ☐ Təşkilatın maliyyə hesabatını yoxlayan auditor təşkilatı müəyyənləşdirir;
- ☒ Normativ sənədlərlə və təşkilat tərəfindən müstəqil şəkildə müəyyənləşdirir.
- ☐ Təşkilat müstəqil şəkildə müəyyənləşdirir;
- ☐ Normativ sənədlərlə müəyyən edilir;
- ☐ Respublikanın Maliyyə Nazirliyi müəyyənləşdirir;

114 Gətirilmiş dəyər adlanır:

- ☐ İlk dəyər;
- ☒ Diskont dəyər;
- ☐ Cari dəyər;
- ☐ Ədalətli dəyər;
- ☐ Ödəniş dəyəri;

115 Hansı terminin tərifı MHBS—də ideallaşdırılmışdır:

- ☐ İlk dəyər;
- ☒ Ədalətli dəyər;
- ☐ Diskont dəyər;
- ☐ Cari dəyər;
- ☐ Ödəniş dəyəri;

116 Hesabatın qərəzsizliyi özündə aşağıdakı xüsusiyyətləri əks etdirir:

- ☐ Əhəmiyyətlik.
- ☒ Neytral;
- ☐ Dürüst təqdimat;
- ☐ Tamlıq;
- ☐ Anlaşıqlılıq;

117 Dərc olunan maliyyə hesabatları beynəlxalq standartlara uyğun gəlir(əgər aşağıdakı tələblər gözlənilirsə)

- ☐ Düzgün cavab yoxdur.
- ☒ Bütün beynəlxalq standartların bütün əhəmiyyətli aspektləri;
- ☐ Münasiblik faktı bütün beynəlxalq standartları və interpretasiya üzrə Daimi Komitənin tətbiq etdiyi hər bir interpretasiyada əksini tapır.
- ☐ Bəzi beynəlxalq standartların bəzi əhəmiyyətli aspektləri;
- ☐ Bəzi beynəlxalq standartlara uyğunluq faktı açıqlanır;

118 Aktiv bazar şəraitində ədalətli dəyərə hansı göstərici daha yaxındır:

- ☐ Bütün cavablar düzgündür.
- ☒ Bazar dəyəri;
- ☐ Bərpa dəyəri;
- ☐ Maya dəyəri;
- ☐ Ləvğolunma dəyəri;

119 Ədalətli dəyər anlayışı aşağıda sadalanan iştirakçılar arasındakı sövdələşmələrə tətbiq oluna bilməz(biri istisnalıq təşkil edir).

- ☐ Bütün cavablar düzgündür.
- ☒ Müstəqil rəqabət aparanlar;
- ☐ Asılı kontragentlər;
- ☐ Əlaqəli tərəflər;
- ☐ Ana və övlad şirkətlər;

120 Ehtiyatlılıq prinsipinin gözlənilməsi tələb edir ki, aşağıdakılar artırılmasın :

- ☐ Öhdəliklər və kapital.

- ☒ Aktivlər;
- ☐ Öhdəliklər;
- ☐ Xərclər;
- ☐ Kapital;

121 Düzəliş aparılan qeydlər vacibdir:

- ☐ Düzgün cavab yoxdur.
- ☒ Gəlirlərin qazanıldığı, zərərlərin isə baş verdiyi dövrlərdə əks etdirilməsi üçün zəruridir.
- ☐ Xərclər baş verdiyi dövrdə əks etdirildikdə;
- ☐ Bəzi xərclər müəyyən vaxtdan sonra jurnalda əks etdirilmədiyi üçün silinməlidir;
- ☐ Gəlirlər qazanıldığı dövrdə əks etdirildikdə;

122 Münasiblik prinsipi xərcləri gəlirlərlə üzləşdirir. Başqa sözlə, həmin prinsip münasibliyi nəzərdə tutur:

- ☐ Debitor və kreditor borcları.
- ☒ Sərf olunan güc və nail olunan nəticə;
- ☐ Dividendlər və səhmdarların investisiyaları;
- ☐ Aktivlər və öhdəliklər;
- ☐ Pul ödənişləri və pul daxil olmaları;

123 Münasiblik prinsipinə uyğun olaraq münasiblik təşkil olunmalıdır:

- ☐ Xüsusi kapital və öhdəliklər üzrə.
- ☒ Xərclər və gəlirlər üzrə;
- ☐ Aktivlər və öhdəliklər üzrə;
- ☐ Müəssisənin müştəriləri üzrə;
- ☐ Müəssisənin kreditorları üzrə;

124 Gəlirlərin tanınması prinsipinə uyğun olaraq gəlirlər tanınır:

- ☐ Maliyyə hesabatı tərtib edildikdə.
- ☒ Gəlirlər qazanıldıqda;
- ☐ Ayın axırında;
- ☐ Pul vəsaitləri alındıqda;
- ☐ Mənfəət vergisi ödənilən dövr ərzində;

125 Gəlirlər maliyyə hesabatının ünsür kimi aşağıdakıları əks etdirir:

- ☐ Təşkilatın hesablamaya qəbul edilən aktivlərinin məbləği ilə onun öhdəlikləri arasındakı fərq;
- ☐ Müəssisənin mülkiyyətində olan , onun tərəfindən nəzarət edilən , ötən hadisələrin nəticəsi və gələcək iqtisadi faydanın mənbəyi sayılan vəsaitlər;
- ☐ Hesabat dövrü ərzində iqtisadi faydanın azalması yaxud kapitalın azalmasına gətirib çıxaran öhdəliklərin əmələ gəlməsi;
- ☐ Düzgün cavab yoxdur.
- ☒ Müəssisənin mülkiyyətçilərinin qoyduğu kapitaldan başqa qazandığı vəsait, vəsaitlərin daxil olması, öhdəliklərin azalması nəticəsində hesabat dövrü ərzində iqtisadi faydanın artması;

126 Xərclər maliyyə hesabatının ünsürü kimi aşağıdakıları əks etdirir:

- ☐ Düzgün cavab yoxdur.
- ☒ Hesabat dövrü ərzində iqtisadi faydanın azalması yaxud kapitalın azalmasına gətirib çıxaran öhdəliklərin əmələ gəlməsi;
- ☐ Təşkilatın hesablamaya qəbul edilən aktivlərinin məbləği ilə onun öhdəlikləri arasındakı fərq;
- ☐ Müəssisənin mülkiyyətində olan , onun tərəfindən nəzarət edilən , ötən hadisələrin nəticəsi və gələcək iqtisadi faydanın mənbəyi sayılan vəsaitlər;
- ☐ Müəssisənin mülkiyyətçilərinin qoyduğu kapitaldan başqa qazandığı vəsait, vəsaitlərin daxil olması, öhdəliklərin azalması nəticəsində hesabat dövrü ərzində iqtisadi faydanın artması;

127 Xalis aktivlər dedikdə başa düşülür:

- ☐ Düzgün cavab yoxdur.
- ☒ Təşkilatın hesablama qəbul edilən aktivlərinin məbləği ilə onun öhdəlikləri arasındakı fərq;
- ☐ Müəssisənin mülkiyyətində olan , onun tərəfindən nəzarət edilən , ötən hadisələrin nəticəsi və gələcək iqtisadi faydanın mənbəyi sayılan vəsaitlər;
- ☐ Hesabat dövrü ərzində iqtisadi faydanın azalması yaxud kapitalın azalmasına gətirib çıxaran öhdəliklərin əmələ gəlməsi;
- ☐ Müəssisənin mülkiyyətçilərinin qoyduğu kapitaldan başqa qazandığı vəsait, vəsaitlərin daxil olması, öhdəliklərin azalması nəticəsində hesabat dövrü ərzində iqtisadi faydanın artması;

128 Aktivlər maliyyə hesabatının necə bir ünsürü kimi aşağıdakıları özündə birləşdirir:

- ☐ Düzgün cavab yoxdur.
- ☒ Müəssisənin mülkiyyətində olan , onun tərəfindən nəzarət edilən , ötən hadisələrin nəticəsi və gələcək iqtisadi faydanın mənbəyi sayılan vəsaitlər;
- ☐ Təşkilatın hesablama qəbul edilən aktivlərinin məbləği ilə onun öhdəlikləri arasındakı fərq;
- ☐ Hesabat dövrü ərzində iqtisadi faydanın azalması, yaxud kapitalın azalmasına gətirib çıxaran öhdəliklərin baş verməsi;
- ☐ Müəssisənin mülkiyyətçilərinin qoyduğu kapitaldan başqa qazandığı vəsait, vəsaitlərin daxil olması, öhdəliklərin azalması nəticəsində hesabat dövrü ərzində iqtisadi faydanın artması;

129 Mühasibat uçotunun hansı fərziyyəsinə MHBS-nin “Hesablanma metodu “ uyğun gəlir?

- ☐ Bütün cavablar düzgündür.
- ☒ Təsərrüfat fəaliyyəti faktlarının müvəqqəti müəyyənləşdirilməsi fərziyyəsi;
- ☐ Fəaliyyətin fasiləsizliyi fərziyyəsi;
- ☐ Əmlak ayrılığı fərziyyəsi;
- ☐ Uçot siyasətinin ardıcıl tətbiqi fərziyyəsi;

130 Maliyyə hesabatında təqdim olunan “neytrallıq “ tələbi nəyi göstərir?

- ☐ Maliyyə hesabatında elə məlumatlar olmalıdır ki, onları hesab ilindən əvvəlki ilin eyni məlumatları ilə müqayisə etmək mümkün olsun;
- ☒ Bir qrup istifadəçilərin maraqlarının bir tərəfli qaydada digər qrupdan üstün tutulması istisna olunur;
- ☐ Hesabat ili qismində yanvar ayının birindən dekabr ayının 31-dək daxil edilməkdə nəzərdə tutulur.
- ☐ Əvvəlki illə müqayisədə maliyyə hesabatının mahiyyətinin və formalarının daimiliyinin gözlənilməsinin zəruriliyi;
- ☐ Hər ayın sonuncu təqvim gününə dövrü üzrə analitik uçot məlumatlarının sintetik uçot hesablarının qalığı ilə eyniliyini;

131 Biri-birindən asılı olmayan tərəflər arasında sövdələşmələr nəticəsində hər hansı bir aktivin satın alınması, yaxud öhdəliyin icra olunması üçün kifayət sayılan pul vəsaitinin məbləği belə adlanır.

- ☐ İlk dəyər;
- ☒ Ədalətli dəyər;
- ☐ Diskont dəyər;
- ☐ Cari dəyər;
- ☐ Ödəniş dəyəri;

132 Adi kommersiya əməliyyatının gedişində hər hansı bir aktivin (əmlakın) bazarda satılmasından alınan pul vəsaitinin məbləği belə adlanır:

- ☐ İlk dəyər;
- ☒ Ödəniş dəyəri;
- ☐ Cari dəyər;
- ☐ Ədalətli dəyər;
- ☐ Diskont dəyər;

133 Pul vəsaitlərinin faktik məbləği əsasında mühasibat uçotonun bu və ya digər obyektinin dəyər –miqdarca əks etdirilməsi belə adlanır:

- ☐ Ödəniş dəyəri;

- ☒ İlk dəyər;
- ☐ Cari dəyər;
- ☐ Ədalətli dəyər;
- ☐ Diskont dəyər;

134 Əmlakın dəyişdirilməsi zəruri olduğu anda ödəniş lazım gəldikdə, pul vəsaitlərini miqdarının əks etdirilməsi belə adlanır:

- ☐ İlk dəyər.
- ☒ Cari dəyər;
- ☐ Diskont dəyər;
- ☐ Ədalətli dəyər;
- ☐ Ödəniş dəyəri;

135 "Fayda /xərclər" məhdudiyyəti belə başa düşülür:

- ☐ Düzgün cavab yoxdur.
- ☒ Fayda xərcləri üstələyir;
- ☐ Xərclər faydanı üstələyir;
- ☐ Fayda və xərcləri qarşılıqlı əlaqədə araşdırmaq lazımdır;
- ☐ Fayda və xərclər əlaqəli deyildir.

136 Keyfiyyət xarakteritikası özündə (birisini istisna olmaqla) bütün aşağıdakı sadalananları birləşdirir:

- ☐ Müqayisəlilik.
- ☒ Sadəlik;
- ☐ Yerində olmaq;
- ☐ Anlaşıqlılıq;
- ☐ Etibarlılıq;

137 Fəaliyyətin fasiləsizliyi belə başa düşülür:

- ☐ Müəssisə yaxın gələcəkdə ləvğ ediləcək.
- ☒ Müəssisə normal fəaliyyət göstərir və gələcəkdə də fəaliyyətini davam etdirəcək;
- ☐ Yalnız müflislik təhlükəsi olmayan müəssisə ilə iş görmək lazımdır.
- ☐ Müəssisə fasiləsiz olaraq mənfəət gətirəcək;
- ☐ Müəssisə digər şirkət tərəfindən satın alınacaq;

138 MHBS-nin etibarlı informasiyasının formalaşması qaydalarının tənzimlənməsi sistemi belə qurulur:

- ☒ Ümumidən xüsusiyyə;
- ☐ Xüsusiyyədən ümumiyyə;
- ☐ Düzgün cavab yoxdur.
- ☐ Qaydalar sistemi yoxdur;
- ☐ İstənilən formada;

139 Düzəliş aparılan qeydlər:

- ☐ Bütün cavablar düzgündür.
- ☒ Qaydaya görə, maliyyə hesabatı tərtib olunanadək vacibdir.
- ☐ Rəhbərlik hesab üzrə saldonu dəyişmək istədikdə düzəliş aparılır;
- ☐ Mühəsibat uçotu sistemi lazımi qaydada fəaliyyət göstəirsə, düzəlişə ehtiyac yoxdur.
- ☐ Yalnız mühəsibat balansı hesablarında düzəliş aparılır.

140 Hesabların düzəlişi hökmən həyata keçirilməlidir, ona görə ki:

- ☐ Hesabların sayı bütün əməliyyatları əks etdirmək üçün kifayət deyildir və təsərrüfat əməliyyatları əks etdirildikdə həmişə səhvlər ortaya çıxır.
- ☒ Bir sıra əməliyyatlar iki və daha çox dövrü əhatə edir.

- ☐ Təsərrüfat əməliyyatları əks etdirildikdə həmişə səhvlər ortaya çıxır.
- ☐ Hesabların sayı bütün əməliyyatları əks etdirmək üçün kifayət deyildir;
- ☐ Rəhbərlik hansı məlumatların uçot və hesabatda əks etdirilməmiş olduğunu qərarlaşdırma bilmir;

141 Müəssisənin maliyyə vəziyyətindəki dəyişikliklərlə əlaqədar maliyyə hesabatının ünsürlərinə aiddir:

- ☐ Xərclər və öhdəliklər.
- ☒ Aktivlər ,öhdəliklər, xüsusi kapital.
- ☐ Gəlirlər ,xərclər, xüsusi kapital;
- ☐ Gəlirlər və xərclər;
- ☐ Əmlak və öhdəliklər;

142 İnformasiyanın etibarlılığı nəyi göstərir:

- ☐ Hər ayın sonuncu təqvim gününə dövrüyyə üzrə analitik uçot məlumatlarının sintetik uçot hesablarının qalığı ilə eyniliyini;
- ☒ İnformasiyada əhəmiyyətli səhvlərin və saxtakarlığın olmamasını;
- ☐ Maliyyə hesabatı məlumatlarının əvvəlki dövrlərin məlumatı ilə müqayisəsinin təmin olunması;
- ☐ İnformasiyaların istifadəçilərin müəyyən qrupların maraqlarına hədəflənməsi;
- ☐ Kifayət qədər biliyə malik olan istifadəçilərin başa düşməsi üçün informasiyalar girişi;

143 Maliyyə hesabatında təqdim olunan “müqayisəlilik “ tələbi nəyi göstərir?

- ☐ Bütün cavablar düzgündür.
- ☒ Maliyyə hesabatında elə məlumatlar olmalıdır ki, onları hesabat ilindən əvvəlki ilin eyni məlumatları ilə müqayisə etmək mümkün olsun;
- ☐ Hesabat dövrü qismində təqvim ili başa düşülür;
- ☐ Hər ayın sonuncu təqvim gününə dövrüyyə və qalıqlar üzrə analitik uçot məlumatlarının sintetik uçot hesablarının məlumatları ilə eyniliyini;
- ☐ Fayda və xərclər arasında balansın gözlənilməsi;

144 Hansı təsərrüfat əməliyyatları nəticəsində balansın yekunu artır?

- ☐ bütün cavablar səhvdir
- ☐ Mənbələr artanda
- ☐ Təsərrüfat vəsaitləri artanda
- ☒ Təsərrüfat vəsaitləri və mənbələr artanda
- ☐ bütün cavablar düzgündür

145 Təsərrüfat əməliyyatları balansın yekununun kəmiyyətinə təsir göstərmir?

- ☐ Bütün cavablar düzgündür
- ☐ göstərmir
- ☒ göstərir
- ☐ balansın passivinin yekununa təsir göstərir
- ☐ balansın aktivinin yekununa təsir göstərir

146 Mallar balansda hansı dəyərlə əks etdirilir?

- ☐ Bütün cavablar düzgündür
- ☐ satış
- ☐ orta çəki
- ☐ razılaşdırılmış
- ☒ alış

147 Mühasibat balansı nə deməkdir?

- ☐ qruplaşma vedoomostu
- ☐ ilk sənəd
- ☐ Bütün cavablar düzgündür

- ☐ informasiya sənədləri
☒ mühasibat hesabatı

148 Kapitalın hansı növləri balansda öz əksini tapır?

- ☐ Bütün cavablar düzgündür
☐ nizamnamə
☐ xüsusi
☒ pul
☐ qısamüddətli

149 Balansın hansı bölməsində müəssisənin pul vəsaitləri qeydə alınır?

- ☐ Bütün cavablar düzgündür
☐ Kapital və öhdəliklər
☐ “Uzunmüddətli öhdəliklər”
☒ “Qısamüddətli aktivlər”
☐ “Qısamüddətli öhdəliklər”

150 Qeyri-maddi aktivlərin qalıq dəyəri necə hesablanılır?

- ☐ obyektin amortizasiyası + qalıq dəyəri
☐ il dəyər + obyektin amortizasiyası
☐ bütün cavablar düzgündür
☐ ilk dəyərə bərabərdir
☒ ilk dəyər + obyektin amortizasiyası

151 Əsas vəsaitlərin ilk dəyəri və amortizasiyası balansın hansı hissəsində və hansı maddəsində əks etdirilir?

- ☐ balansın 1-ci bölməsinin “Bioloji aktivlər” maddəsində
☐ balansın 1-ci bölməsinin “Daşınmaz əmlaka investisiyalar maddəsində
☐ Bütün cavablar düzgündür
☐ balansın 3-cü bölməsinin “Ödənilmiş nominal kapital” maddəsində
☒ balansın 1-ci bölməsinin “Torpaq, tikili və avadanlıqlar” maddəsində

152 hansı obyektlər təşkilatın vəsait mənbələrinə aiddir?

- ☒ mənfəət, nizamnamə kapitalı
☐ mallar, əsas vəsaitlər
☐ Bütün cavablar düzgündür
☐ əsas vəsaitlərin amortizasiyası
☐ qeyri-maddi aktivlər, iş və xidmətlər

153 Hansı maddələr nizamlayıcı hesab olunur?

- ☐ Bütün cavablar düzgündür
☐ qeyri-maddi aktivlər, ehtiyatlar
☐ əsas vəsaitlər, pul vəsaitləri
☒ ticarət cüzəşti, qeyri-maddi aktivlərin amortizasiyası
☐ pul vəsaitləri

154 “Ödənilməmiş zərər” balansın hansı bölməsində əks etdirilir?

- ☐ bütün cavablar düzgündür
☐ balansın 5-cü bölməsində
☐ aktivin 1-ci bölməsində
☐ balansın 2-cü bölməsində
☒ balansın 3-cü bölməsində

155 “Balans-netto” termini dedikdə nə başa düşülür?

- ☐ Bütün cavablar düzgündür
- ☐ sadə balans
- ☐ balans - brutto
- ☒ nizamlayıcı maddələri nəzərə almaqla balans
- ☐ nizamlayıcı maddələri nəzərə almadan balans

156 Balansın passivinin hansı bölmələri var?

- ☐ Bütün cavablar düzgündür
- ☐ kapital
- ☐ uzunmüddətli öhdəliklər
- ☒ kapital, uzunmüddətli öhdəliklər, qısamüddətli öhdəliklər
- ☐ qısamüddətli öhdəliklər

157 Balans maddələri ilə mühasibat hesabları arasında hansı əlaqə var?

- ☐ bütün cavablar səhvdir
- ☐ Bütün cavablar düzgündür
- ☐ əks əlaqə
- ☐ dolayı
- ☒ birbaşa əlaqə

158 Müəssisə vəsaitlərinin mövcudluğunu əks etdirmək üçün nəzərdə tutulan balansın sağ tərəfi adlanır:

- ☐ Bütün cavablar düzgündür
- ☐ balans
- ☐ aktiv
- ☒ passiv
- ☐ balansın valyutası

159 Müəssisə vəsaitlərinin yaranma mənbələrini əks etdirmək üçün nəzərdə tutulan balansın sol tərəfi adlanır:

- ☐ Bütün cavablar düzgündür
- ☐ balans
- ☐ passiv
- ☒ aktiv
- ☐ balansın valyutası

160 Balansın aktivinin və passivinin yekun məbləği necə adlanır?

- ☐ Bütün cavablar düzgündür
- ☐ ümumi məbləğ
- ☐ yekun məbləğ
- ☒ balansın valyutası
- ☐ balans

161 Məqsədli maliyyələşmə üçün alınan vəsait balansın hansı maddəsində əks etdirilir:

- ☐ Bütün cavablar düzgündür
- ☐ ödənilmiş kapital
- ☐ geri alınmış kapital
- ☒ kapital ehtiyatları
- ☐ emissiya gəlirləri

162 “Qısamüddətli maliyyə qoyuluşları” maddəsinə daxil edilir:

- ☐ depozit sertiifkatları
- ☐ səhmdarlardan satın alınan səhmlər
- ☐ Bütün cavablar düzgündür
- ☐ qiymətli metallar, zərgərlik məmulatları
- ☒ verilən veksellər

163 “Qısamüddətli maliyyə qoyuluşları” maddəsində əks etdirilmir

- ☐ Bütün cavablar düzgündür
- ☐ digər təşkilatların səhmləri
- ☒ səhmdarlardan satın alınan səhmlər
- ☐ digər təşkilatların istiqrazları
- ☐ depozit sertifikatları

164 Alınmış borclar və kreditlər üzrə borclar mühasibat balansında əks etdirilir:

- ☐ Bütün cavablar düzgündür
- ☐ rəhbərliyin istədiyi qaydada
- ☐ əsas borcun məbləği nəzərə alınmaqla
- ☐ faizlər nəzərə alınmamaqla
- ☒ faizlərin ödənilməsi nəzərə alınmaqla

165 Balansda hansı maddələr əks etdirilir?

- ☐ satışdan gəlir
- ☐ əmlakın dəyəri
- ☐ Bütün cavablar düzgündür
- ☐ fəvqəladə gəlirlər
- ☒ kapital ehtiyatları

166 Hansı sənədlərin göstəriciləri əsasında mühasibat balansı tərtib edilir:

- ☐ jurnal-order
- ☒ Baş kitab
- ☐ Bütün cavablar düzgündür
- ☐ dövryyə cədvəli
- ☐ üzləşdirmə cədvəli

167 Balans maddələrinin məlumatlarını aşağıdakı məlumatlarla üzləşdirməklə yoxlamaq olar:

- ☐ Bütün cavablar düzgündür
- ☐ Baş kitab
- ☐ analitik uçot registrləri
- ☒ Baş kitab və analitik uçot registrləri
- ☐ analitik uçot hesabları üzrə dövryyə cədvəli

168 Hesablaşmaların son saldosu balansda necə əks etdirilməlidir?

- ☐ Bütün cavablar düzgündür
- ☐ kənar istifadəçilərin maraqlarını nəzərə almaqla
- ☐ yekunlaşdırılan görünüşdə
- ☐ rəhbərliyin istədiyi görünüşdə
- ☒ açıqlanmış görünüşdə

169 Qeyri-maddi aktivlərin hansı dəyəri balansın valyutasına daxil edilməlidir?

- ☐ Bütün cavablar düzgündür
- ☐ brutto
- ☐ rəhbərliyin istədiyi formada

- ☒ netto
☐ netto və brutto

170 Əsas vəsaitlərin hansı dəyəri balansın valyutasına daxil edilməlidir?

- ☐ Bütün cavablar düzgündür
☐ bərpa dəyəri
☐ ilk dəyəri
☒ qalıq dəyəri
☐ bütün cavablar səhvdir

171 Mənfəətin hansı məbləği balansın valyutasına daxil edilməlidir?

- ☐ ümumi mənfəət və satışdan mənfəət
☐ satışdan mənfəət
☐ ümumi mənfəət
☒ bölüşdürülməmiş məşfəət
☐ Bütün cavablar düzgündür

172 Təsərrüfat fəaliyyətinin normal şəraitində həmin aktivin yaratdığı pul vəsaitinin xalis daxil olmasının diskont dəyəri belə adlanır:

- ☒ Diskont dəyər;
☐ Cari dəyər;
☐ İlk dəyər;
☐ Ədalətli dəyər;
☐ Ödəniş dəyəri;

173 Tarixi dəyər adlandırıla bilər:

- ☐ Bütün cavablar düzgündür.
☐ Cari dəyər;
☐ Satış dəyəri;
☒ İlk dəyər;
☐ Diskont dəyər;

174 Hesablama metodu üzrə əməliyyatların və sair hadisələrin nəticələri tanınır:

- ☐ Pul vəsaitlərinin ekvivalentləri daxil olanadək.
☐ Pul daxil olanadək;
☐ Pul daxil olduğu halda
☐ Pul daxil olduqdan sonra;
☒ Əməliyyatlar və sair hadisələr üzrə faktlar baş verdikdə;

175 Maliyyə hesabatının məqsədi aşağıdakı sadalananları təqdim etməkdən ibarətdir, birisi istisna olunur:

- ☐ Düzgün cavab yoxdur.
☐ Müəssisənin maliyyə vəziyyəti;
☐ Müəssisənin maliyyə vəziyyətindəki dəyişikliklər;
☒ Müəssisənin idarə olunmasının səmərəliliyini;
☐ Müəssisənin fəaliyyətinin nəticələrini;

176 Mühasibat hesabatı aşağıdakı məlumatlar əsasında tərtib edilir:

- ☐ Inventarlaşmanın nəticələri;
☐ Sintetik və analitik uçot;
☐ Sintetik uçot və inventarlaşmanın nəticələri;
☒ Sintetik və analitik uçot və inventarlaşmanın nəticələri;
☐ Analitik uçot və inventarlaşmanın nəticələri.

177 Pul vəsaitlərinin hərəkəti haqqında hesabatın tərtib olunmasının müstəqim (birbaşa) metodu əsaslanır:

- ☐ Düzgün cavab yoxdur.
- ☒ Təşkilatın pul vəsaitlərinin mühasibat uçotu məlumatlarının qruplaşmasına;
- ☐ Təşkilatın maliyyə hesabatı göstəricilərinin qruplaşmasına;
- ☐ Vergiyə cəlbolunanadək xalis mənfəətin kəmiyyətinin düzəlişinə;
- ☐ Xalis mənfəətin kəmiyyətinin düzəlişinə (ondan investisiya və yaxud maliyyələşdirmə pul axınlarının kəsirini çıxmaq yolu ilə);

178 Pul vəsaitlərinin hərəkəti haqqında hesabatın “Maliyyələşdirmə fəaliyyətindən xalis pul vəsaitləri” sətirində əks etdirilir:

- ☐ İlin əvvəlinə pul vəsaitlərinin qalığı - maliyyələşdirmə fəaliyyəti üzrə pulun xaric olması - ilin axırına pulun qalığı.
- ☒ Maliyyələşdirmə fəaliyyətindən pulun daxil olması ilə maliyyələşdirmə fəaliyyətindən pulun çıxması;
- ☐ Səhmlərin emissiyasından pul vəsaitlərinin daxil olması ilə maliyyə icarəsi üzrə öhdəliklərin ödənilməsi arasında fərq;
- ☐ İlin əvvəlinə pul vəsaitlərinin qalığı + maliyyələşdirmə fəaliyyətindən pulun daxil olması - maliyyələşdirmə fəaliyyətindən pulun çıxması;
- ☐ İlin əvvəlinə pul vəsaitlərinin qalığı + maliyyələşdirmə fəaliyyətindən pulun daxil olması - ilin axırına pulun qalığı;

179 Pul vəsaitlərinin hərəkəti haqqında hesabatın “İnvestisiya fəaliyyətindən xalis pul vəsaitləri” sətirində əks etdirilir:

- ☐ İlin əvvəlinə pul vəsaitlərinin qalığı - investisiya fəaliyyəti üzrə pulun çıxması - ilin axırına pulun qalığı;
- ☒ İnvestisiya fəaliyyəti üzrə pul vəsaitlərinin daxil olması ilə investisiya fəaliyyəti üzrə pulun xaric olması arasındakı fərq;
- ☐ Pul vəsaitlərinin ilin əvvəlinə qalığı + investisiya fəaliyyəti üzrə pul vəsaitlərinin daxil olması - ilin axırına pulun qalığı;
- ☐ İlin əvvəlinə pul vəsaitlərinin qalığı + investisiya fəaliyyəti üzrə pulun xaric olması - investisiya fəaliyyəti üzrə pulun xaric olması;
- ☐ Sair əmlakın alıcılarından daxil olan pul vəsaiti ilə əsas vəsaiti göndərənlərə pulun köçürülməsi arasındakı fərq;

180 Müstəqim (birbaşa) metoddan istifadə olunduqda əməliyyat fəaliyyəti bölməsində aşağıda sadalananlardan hansı əks etdirilmir:

- ☐ Düzgün cavab yoxdur.
- ☒ Avadanlıqların satışından mənfəət;
- ☐ Ödənilən mənfəət vergisi;
- ☐ Müştəridən pul vəsaitinin daxil olması;
- ☐ Qulluqçulara ödənilən pul vəsaitləri.

181 Hansı əməliyyat maliyyələşdirmə fəaliyyətinə aid edilmir:

- ☐ Xüsusi səhmlərin satın alınması;
- ☐ Diskont istiqrazların buraxılışı;
- ☒ Uzunmüddətli istiqrazların satın alınması;
- ☐ Dividendlərin ödənilməsi;
- ☐ Bütün cavablar düzgündür.

182 Dolaylı metoddan istifadə olunduqda patentə amortizasiya xərclərinin məbləği əks etdirilir:

- ☐ Maliyyələşdirmə fəaliyyəti bölməsində xalis mənfəətdən çıxılır.
- ☒ Əməliyyat fəaliyyəti bölməsində xalis mənfəətə əlavə olunur;
- ☐ İnvestisiya fəaliyyəti bölməsində pul daxil olması kimi əks etdirilir;
- ☐ Əməliyyat fəaliyyəti bölməsində xalis mənfəətdən çıxılır;
- ☐ İnvestisiya fəaliyyəti bölməsində pul ödənişləri kimi əks etdirilir;

183 Dolaylı metoddan istifadə olunduqda aşağıda sadalananlardan hansı xalis mənfəətin düzəlişində iştirak etmir:

- ☐ Bütün cavablar düzgündür.
- ☒ Torpaq sahəsinin dəyərinin artması;
- ☐ Sığortaya gələcək dövrlərin xərclərinin artması;
- ☐ Əsas vəsaitlərin amortizasiya xərcləri;
- ☐ Amortizasiya xərcləri;

184 Dolaylı metoddan istifadə olunduqda xalis mənfəətdən nə çıxılmalıdır:

- ☐ Bütün cavablar düzgündür.
- ☒ Debitor borcların artması;
- ☐ Kreditor borclarının artması;
- ☐ Əsas vəsaitlərin amortizasiya xərcləri;
- ☐ Gələcək dövrlərin xərclərinin azalması;

185 Dolaylı metoddan istifadə olunduqda hesabat dövrü ərzində patentə hesablanan amortizasiya xərcləri:

- ☐ Düzgün cavab yoxdur.
- ☒ Xalis mənfəətə əlavə edilir;
- ☐ Pul vəsaitlərinin ölçüsünün artmasına gətirib çıxarır;
- ☐ Xalis mənfəətdən çıxılır;
- ☐ Pul vəsaitlərinin həcmnin azalmasına gətirib çıxarır;

186 Hesabat dövründə debitor borcların artması aşağıdakı kimi başa düşülür:

- ☐ Düzgün cavab yoxdur.
- ☒ Hesablama metodu ilə hesablanan gəlirin kassa metodu ilə hesablanan gəlirdən yüksək olması;
- ☐ Hesablama metodu ilə hesablanan gəlirin kassa metodu ilə hesablanan gəlirə bərabər olması;
- ☐ Hesablama metodu ilə hesablanan gəlirin kassa metodu ilə hesablanan gəlirdən aşağı olması;
- ☐ Hesablama metodu ilə hesablanan xərclərin kassa metodu ilə hesablanan xərclərdən yüksək olması;

187 Pul vəsaitlərinin hərəkəti haqqında hesabat tərtib olunduqda hansı hərəkət məcburi sayılır:

- ☐ Maliyyələşdirmə fəaliyyətindən alınan xalis pul vəsaitlərinin müəyyənləşdirilməsi;
- ☒ Bank hesablarındakı pul vəsaitlərinin müəyyənləşdirilməsi;
- ☐ Əməliyyat fəaliyyətindən alınan xalis pul vəsaitlərinin müəyyənləşdirilməsi;
- ☐ Pul vəsaitlərindəki dəyişikliklərin müəyyənləşdirilməsi;
- ☐ İnvestisiya fəaliyyətindən alınan xalis pul vəsaitlərinin müəyyənləşdirilməsi;

188 Pul vəsaitlərinin hərəkəti haqqında hesabatın ən mühüm bölməsi hansıdır:

- ☐ Pul vəsaitlərindən istifadə ilə əlaqəsi olmayan əhəmiyyətli əməliyyatlar.
- ☒ Əməliyyat fəaliyyəti;
- ☐ Maliyyələşdirmə fəaliyyəti;
- ☐ İnvestisiya fəaliyyəti;
- ☐ Fövqəladə fəaliyyət;

189 Pul vəsaitlərinin hərəkəti haqqında hesabatda fəaliyyət növləri adətən aşağıdakı ardıcılıqla təqdim olunur:

- ☐ İnvestisiya, əməliyyat və maliyyələşdirmə fəaliyyəti;
- ☒ Əməliyyat, investisiya və maliyyələşdirmə fəaliyyəti;
- ☐ Maliyyələşdirmə, əməliyyat və investisiya fəaliyyəti;
- ☐ Əməliyyat, maliyyələşdirmə və investisiya fəaliyyəti;
- ☐ Maliyyələşdirmə, investisiya və əməliyyat fəaliyyəti;

190 Adi səhmlərin emissiya yolu ilə torpaqların əldə olunması:

- ☐ Dolaylı metodun tətbiq olunduğu şəraitdə əməliyyatlar pul vəsaitlərinin hərəkəti haqqında hesabatda əks etdirilir;

- ☒ Pul vəsaitlərindən istifadə ilə əlaqədar olmayan əməliyyatlar, ya pul vəsaitlərinin hərəkəti haqqında hesabatın aşağı hissəsində əks etdirilir, ya da maliyyə hesabatına əlavələrdə açıqlanır;
- ☐ Pul vəsaitlərindən istifadə ilə əlaqədar olmayan əməliyyatlar, pul vəsaitlərinin hərəkəti haqqında hesabatda əks etdirilir;
- ☐ Pul vəsaitlərindən istifadə ilə əməliyyatlar, pul vəsaitlərinin hərəkəti haqqında hesabatda əks etdirilir;
- ☐ Müstəqim metodun tətbiqi şəraitində əməliyyatlar pul vəsaitlərinin hərəkəti haqqında hesabatda əks etdirilir;

191 Pul ekvivalentləri adətən yüksək likvidli maliyyə qoyuluşları ilə təqdim edilir:

- ☐ Düzgün cavab yoxdur.
- ☒ Ödənmənin ilkin müddəti 3 ay, yaxud daha az təşkil edir;
- ☐ Ödənmə müddəti satın alınandan 6 aydan az olmamaqla;
- ☐ Nominal dəyəri 1000 manat və daha çox təşkil edir;
- ☐ Ödənmə müddəti daha az olan 2 dövrdən biri : əməliyyat mərhələsi , yaxud 1 il.

192 Pul ekvivalentlərinə daxil edilmir:

- ☐ Qısamüddətli veksellər və xəzinədarlıq öhdəlikləri;
- ☒ Ödənmə müddəti 2 il olan depozit sertifikatları.
- ☐ Xəzinədarlıq öhdəlikləri;
- ☐ Qısamüddətli veksellər;
- ☐ Pul bazarının alətləri;

193 Pul vəsaitlərinə aid edilmir:

- ☐ Düzgün cavab yoxdur.
- ☒ Bankdakı depozit hesablar;
- ☐ Təşkilatın kassasındakı vəsaitlər;
- ☐ Hesablaşma hesabında olan vəsaitlər;
- ☐ Ssuda hesabındakı vəsaitlər;

194 Düzgün cavabı seçin:

- ☐ Düzgün cavab yoxdur.
- ☒ Amortizasiya ayırmaları netto-axının hesablanması dolaylı metodunda xalis mənfəəti artırır;
- ☐ Amortizasiya ayırmaları netto-axının hesablanması dolaylı metodunda xalis mənfəətə təsir etmir;
- ☐ Amortizasiya ayırmaları netto-axının hesablanması dolaylı metodunda xalis mənfəəti azaldır;
- ☐ Amortizasiya ayırmaları netto-axının hesablanması dolaylı metodunda xalis mənfəəti azaldır və ya ona təsir etmir;

195 Aşağıda sadalanan maddələrdən hansı MHBS-na uyğun olaraq pul vəsaitlərinin hərəkəti haqda hesabatda investisiya fəaliyyəti bölümündə əks etdirilmir?

- ☐ forvard kontratlarına görə ödənilən pul vəsaiti
- ☒ alınan borc şəklində pul vəsaitlərinin daxil olması
- ☐ satın alınan pul vəsaiti çıxılmaqla övlad müəssisələrə investisiyalara görə ödənilən pul vəsaiti
- ☐ digər müəssisələrin borc maliyyə alətlərinə investisiyalarla əlaqədar ödənilən pul vəsaiti
- ☐ bioloji aktivlərə görə ödənilən pul vəsaiti

196 Aşağıda sadalanan maddələrdən hansı MHBS-na uyğun olaraq pul vəsaitlərinin hərəkəti haqda hesabatda investisiya fəaliyyəti bölümündə əks etdirilmir?

- ☐ forvard kontratlarına görə ödənilən pul vəsaiti
- ☒ məqsədli maliyyələşmə şəklində alınan pul vəsaitinin geri qaytarılması ilə əlaqədar pul vəsaitlərinin xaric olması
- ☐ satın alınan pul vəsaiti çıxılmaqla övlad müəssisələrə investisiyalara görə ödənilən pul vəsaiti
- ☐ digər müəssisələrin borc maliyyə alətlərinə investisiyalarla əlaqədar ödənilən pul vəsaiti
- ☐ bioloji aktivlərə görə ödənilən pul vəsaiti

197 Aşağıda sadalanan maddələrdən hansı MHBS-na uyğun olaraq pul vəsaitlərinin hərəkəti haqda hesabatda investisiya fəaliyyəti bölümündə əks etdirilmir?

- ☐ forvard kontratlarına görə ödənilən pul vəsaiti
- ☒ məqsədli maliyyələşmə qaydasında pul vəsaitlərinin daxil olması;
- ☐ satın alınan pul vəsaiti çıxılmaqla övlad müəssisələrə investisiyalara görə ödənilən pul vəsaiti
- ☐ digər müəssisələrin borc maliyyə alətlərinə investisiyalarla əlaqədar ödənilən pul vəsaiti
- ☐ bioloji aktivlərə görə ödənilən pul vəsaiti

198 Aşağıda sadalanan maddələrdən hansı MHBS-na uyğun olaraq pul vəsaitlərinin hərəkəti haqda hesabatda investisiya fəaliyyəti bölümündə əks etdirilmir?

- ☐ forvard kontratlarına görə ödənilən pul vəsaiti
- ☒ konvertasiya olunan istiqrazların buraxılışından alınan pul vəsaiti
- ☐ satın alınan pul vəsaiti çıxılmaqla övlad müəssisələrə investisiyalara görə ödənilən pul vəsaiti
- ☐ digər müəssisələrin borc maliyyə alətlərinə investisiyalarla əlaqədar ödənilən pul vəsaiti
- ☐ bioloji aktivlərə görə ödənilən pul vəsaiti

199 Aşağıda sadalanan maddələrdən hansı MHBS-na uyğun olaraq pul vəsaitlərinin hərəkəti haqda hesabatda investisiya fəaliyyəti bölümündə əks etdirilmir?

- ☐ forvard kontratlarına görə ödənilən pul vəsaiti
- ☒ adi səhmlərin buraxılışından alınan pul vəsaiti
- ☐ satın alınan pul vəsaiti çıxılmaqla övlad müəssisələrə investisiyalara görə ödənilən pul vəsaiti
- ☐ digər müəssisələrin borc maliyyə alətlərinə investisiyalarla əlaqədar ödənilən pul vəsaiti
- ☐ bioloji aktivlərə görə ödənilən pul vəsaiti

200 Aşağıda sadalanan maddələrdən hansı MHBS-na uyğun olaraq pul vəsaitlərinin hərəkəti haqda hesabatda investisiya fəaliyyəti bölümündə əks etdirilmir?

- ☐ forvard kontratlarına görə ödənilən pul vəsaiti
- ☒ pensiya öhdəlikləri üzrə faizlər şəklində ödənilən pul vəsaiti
- ☐ satın alınan pul vəsaiti çıxılmaqla övlad müəssisələrə investisiyalara görə ödənilən pul vəsaiti
- ☐ digər müəssisələrin borc maliyyə alətlərinə investisiyalarla əlaqədar ödənilən pul vəsaiti
- ☐ bioloji aktivlərə görə ödənilən pul vəsaiti

201 Aşağıda sadalanan maddələrdən hansı MHBS-na uyğun olaraq pul vəsaitlərinin hərəkəti haqda hesabatda investisiya fəaliyyəti bölümündə əks etdirilmir?

- ☐ forvard kontratlarına görə ödənilən pul vəsaiti
- ☒ maliyyə icarəsi üzrə öhdəliklərin ödənilməsi ilə əlaqədar verilən pul vəsaiti
- ☐ satın alınan pul vəsaiti çıxılmaqla övlad müəssisələrə investisiyalara görə ödənilən pul vəsaiti
- ☐ digər müəssisələrin borc maliyyə alətlərinə investisiyalarla əlaqədar ödənilən pul vəsaiti
- ☐ bioloji aktivlərə görə ödənilən pul vəsaiti

202 Aşağıda sadalanan maddələrdən hansı MHBS-na uyğun olaraq pul vəsaitlərinin hərəkəti haqda hesabatda investisiya fəaliyyəti bölümündə əks etdirilmir?

- ☐ forvard kontratlarına görə ödənilən pul vəsaiti
- ☒ mənfəət vergisinə görə ödənilən pul vəsaiti
- ☐ satın alınan pul vəsaiti çıxılmaqla övlad müəssisələrə investisiyalara görə ödənilən pul vəsaiti
- ☐ digər müəssisələrin borc maliyyə alətlərinə investisiyalarla əlaqədar ödənilən pul vəsaiti;
- ☐ bioloji aktivlərə görə ödənilən pul vəsaiti

203 Aşağıda sadalanan maddələrdən hansı MHBS-na uyğun olaraq pul vəsaitlərinin hərəkəti haqda hesabatda investisiya fəaliyyəti bölümündə əks etdirilmir?

- ☐ forvard kontratlarına görə ödənilən pul vəsaiti
- ☒ lisenziya yığımları (royaltı) şəklində pul daxilolmaları

- ☐ satın alınan pul vəsaiti çıxılmaqla övlad müəssisələrə investisiyalara görə ödənilən pul vəsaiti
- ☐ digər müəssisələrin borc maliyyə alətlərinə investisiyalarla əlaqədar ödənilən pul vəsaiti;
- ☐ bioloji aktivlərə görə ödənilən pul vəsaiti

204 Aşağıda sadalanan maddələrdən hansı MHBS-na uyğun olaraq pul vəsaitlərinin hərəkəti haqda hesabatda investisiya fəaliyyəti bölümündə əks etdirilmir?

- ☐ forward kontratlarına görə ödənilən pul vəsaiti
- ☒ renta ödənişi şəklində pul daxilolmaları
- ☐ satın alınan pul vəsaiti çıxılmaqla övlad müəssisələrə investisiyalara görə ödənilən pul vəsaiti
- ☐ digər müəssisələrin borc maliyyə alətlərinə investisiyalarla əlaqədar ödənilən pul vəsaiti;
- ☐ bioloji aktivlərə görə ödənilən pul vəsaiti

205 Aşağıdakı maddələrdən hansı MHBS-na uyğun olaraq pul vəsaitlərinin hərəkəti haqqında hesabatda əməliyyat fəaliyyəti bölümündə əks etdirilmir?

- ☐ müəssisənin işçilərinə ödənilən pul vəsaitləri
- ☒ əsas vəsaitlərin satışından alınan pul vəsaiti
- ☐ kənd təsərrüfatı məhsullarının satışından pul daxilolmaları
- ☐ renta ödənişləri şəklində pul daxilolmaları
- ☐ sair satış şəklində pul daxilolmaları

206 Aşağıdakı maddələrdən hansı MHBS-na uyğun olaraq pul vəsaitlərinin hərəkəti haqqında hesabatda əməliyyat fəaliyyəti bölümündə əks etdirilmir?

- ☐ sair satış şəklində pul daxilolmaları
- ☐ kənd təsərrüfatı məhsullarının satışından pul daxilolmaları
- ☐ renta ödənişləri şəklində pul daxilolmaları
- ☐ müəssisənin işçilərinə ödənilən pul vəsaitləri
- ☒ daşınmaz əmlaka investisiyaların satışından alınan pul vəsaiti

207 Aşağıdakı maddələrdən hansı MHBS-na uyğun olaraq pul vəsaitlərinin hərəkəti haqqında hesabatda əməliyyat fəaliyyəti bölümündə əks etdirilmir?

- ☐ müəssisənin işçilərinə ödənilən pul vəsaitləri
- ☒ digər təşkilatların borc maliyyə alətlərinin satışından alınan pul vəsaiti
- ☐ kənd təsərrüfatı məhsullarının satışından pul daxilolmaları
- ☐ renta ödənişləri şəklində pul daxilolmaları
- ☐ sair satış şəklində pul daxilolmaları

208 Aşağıdakı maddələrdən hansı MHBS-na uyğun olaraq pul vəsaitlərinin hərəkəti haqqında hesabatda əməliyyat fəaliyyəti bölümündə əks etdirilmir?

- ☐ müəssisənin işçilərinə ödənilən pul vəsaitləri
- ☒ övlad şirkətinin satılmasından alınan pul vəsaiti
- ☐ kənd təsərrüfatı məhsullarının satışından pul daxilolmaları
- ☐ renta ödənişləri şəklində pul daxilolmaları
- ☐ sair satış şəklində pul daxilolmaları

209 Aşağıdakı maddələrdən hansı MHBS-na uyğun olaraq pul vəsaitlərinin hərəkəti haqqında hesabatda əməliyyat fəaliyyəti bölümündə əks etdirilmir?

- ☐ müəssisənin işçilərinə ödənilən pul vəsaitləri
- ☒ qeyri-maddi aktivlərə görə ödənilən pul vəsaiti
- ☐ kənd təsərrüfatı məhsullarının satışından pul daxilolmaları;
- ☐ renta ödənişləri şəklində pul daxilolmaları;
- ☐ sair satış şəklində pul daxilolmaları;

210 Aşağıdakı maddələrdən hansı MHBS-na uyğun olaraq pul vəsaitlərinin hərəkəti haqqında hesabatda əməliyyat fəaliyyəti bölümündə əks etdirilmir?

- ☐ müəssisənin işçilərinə ödənilən pul vəsaitləri
- ☒ səhmlərin alınmasına yönəldilən pul vəsaiti
- ☐ kənd təsərrüfatı məhsullarının satışından pul daxilomaları
- ☐ renta ödənişləri şəklində pul daxilolmaları
- ☐ sair satış şəklində pul daxilolmaları

211 Aşağıdakı maddələrdən hansı MHBS-na uyğun olaraq pul vəsaitlərinin hərəkəti haqqında hesabatda əməliyyat fəaliyyəti bölümündə əks etdirilmir?

- ☐ müəssisənin işçilərinə ödənilən pul vəsaitləri
- ☒ dividendlər şəklində ödənilən pul vəsaiti
- ☐ kənd təsərrüfatı məhsullarının satışından pul daxilomaları
- ☐ renta ödənişləri şəklində pul daxilolmaları
- ☐ sair satış şəklində pul daxilolmaları

212 Aşağıdakı maddələrdən hansı MHBS-na uyğun olaraq pul vəsaitlərinin hərəkəti haqqında hesabatda əməliyyat fəaliyyəti bölümündə əks etdirilmir?

- ☐ müəssisənin işçilərinə ödənilən pul vəsaitləri
- ☒ konvertasiya olunan istiqrazların buraxılışından alınan pul vəsaiti
- ☐ kənd təsərrüfatı məhsullarının satışından pul daxilomaları
- ☐ renta ödənişləri şəklində pul daxilolmaları
- ☐ sair satış şəklində pul daxilolmaları

213 Aşağıdakı maddələrdən hansı MHBS-na uyğun olaraq pul vəsaitlərinin hərəkəti haqqında hesabatda əməliyyat fəaliyyəti bölümündə əks etdirilmir?

- ☐ müəssisənin işçilərinə ödənilən pul vəsaitləri
- ☒ alınan borc şəklində pul vəsaitlərinin daxil olması
- ☐ kənd təsərrüfatı məhsullarının satışından pul daxilomaları
- ☐ renta ödənişləri şəklində pul daxilolmaları
- ☐ sair satış şəklində pul daxilolmaları

214 Aşağıdakı maddələrdən hansı MHBS-na uyğun olaraq pul vəsaitlərinin hərəkəti haqqında hesabatda əməliyyat fəaliyyəti bölümündə əks etdirilmir?

- ☐ müəssisənin işçilərinə ödənilən pul vəsaitləri
- ☒ borc şəklində əvvəllər alınanların geriye qaytarılması ilə bağlı pul vəsaitlərinin xaric olması
- ☐ kənd təsərrüfatı məhsullarının satışından pul daxilomaları
- ☐ renta ödənişləri şəklində pul daxilolmaları
- ☐ sair satış şəklində pul daxilolmaları

215 Aşağıda sadalanan maddələrdən hansı MHBS-na uyğun olaraq pul vəsaitlərinin hərəkəti haqqında hesabatda maliyyə fəaliyyəti bölümündə əks etdirilmir?

- ☐ adi səhmlərin buraxılışından alınan pul vəsaiti
- ☒ opsiya müqaviləsi üzrə alınan pul vəsaiti
- ☐ ödəniləsi imtiyazlı səhmlərin buraxılışından alınan pul vəsaiti
- ☐ alınan borclar şəklində pul vəsaitlərinin daxil olması
- ☐ səhmlərin alınmasına yönəldilən pul vəsaiti

216 Aşağıda sadalanan maddələrdən hansı MHBS-na uyğun olaraq pul vəsaitlərinin hərəkəti haqqında hesabatda maliyyə fəaliyyəti bölümündə əks etdirilmir?

- ☐ adi səhmlərin buraxılışından alınan pul vəsaiti
- ☒ forvard kontraktı üzrə alınan pul vəsaiti

- ☐ ödəniləsi imtiyazlı səhmlərin buraxılışından alınan pul vəsaiti
- ☐ alınan borclar şəklində pul vəsaitlərinin daxil olması
- ☐ səhmlərin alınmasına yönəldilən pul vəsaiti

217 Aşağıda sadalanan maddələrdən hansı MHBS-na uyğun olaraq pul vəsaitlərinin hərəkəti haqqında hesabatda maliyyə fəaliyyəti bölümündə əks etdirilmir?

- ☐ adi səhmlərin buraxılışından alınan pul vəsaiti
- ☒ fyuçers kontraktı üzrə alınan pul vəsaiti
- ☐ ödəniləsi imtiyazlı səhmlərin buraxılışından alınan pul vəsaiti
- ☐ alınan borclar şəklində pul vəsaitlərinin daxil olması
- ☐ səhmlərin alınmasına yönəldilən pul vəsaiti

218 Aşağıda sadalanan maddələrdən hansı MHBS-na uyğun olaraq pul vəsaitlərinin hərəkəti haqqında hesabatda maliyyə fəaliyyəti bölümündə əks etdirilmir?

- ☐ adi səhmlərin buraxılışından alınan pul vəsaiti
- ☒ svop müqaviləsi üzrə ödənilən pul vəsaiti
- ☐ ödəniləsi imtiyazlı səhmlərin buraxılışından alınan pul vəsaiti
- ☐ alınan borclar şəklində pul vəsaitlərinin daxil olması
- ☐ səhmlərin alınmasına yönəldilən pul vəsaiti

219 Aşağıda sadalanan maddələrdən hansı MHBS-na uyğun olaraq pul vəsaitlərinin hərəkəti haqqında hesabatda maliyyə fəaliyyəti bölümündə əks etdirilmir?

- ☒ opsiyon müqaviləsi üzrə ödənilən pul vəsaiti
- ☐ alınan borclar şəklində pul vəsaitlərinin daxil olması
- ☐ adi səhmlərin buraxılışından alınan pul vəsaiti
- ☐ səhmlərin alınmasına yönəldilən pul vəsaiti
- ☐ ödəniləsi imtiyazlı səhmlərin buraxılışından alınan pul vəsaiti

220 Aşağıda sadalanan maddələrdən hansı MHBS-na uyğun olaraq pul vəsaitlərinin hərəkəti haqqında hesabatda maliyyə fəaliyyəti bölümündə əks etdirilmir?

- ☐ adi səhmlərin buraxılışından alınan pul vəsaiti
- ☒ fəvəd kontraktları üzrə ödənilən pul vəsaiti
- ☐ ödəniləsi imtiyazlı səhmlərin buraxılışından alınan pul vəsaiti
- ☐ alınan borclar şəklində pul vəsaitlərinin daxil olması
- ☐ səhmlərin alınmasına yönəldilən pul vəsaiti

221 Aşağıda sadalanan maddələrdən hansı MHBS-na uyğun olaraq pul vəsaitlərinin hərəkəti haqqında hesabatda maliyyə fəaliyyəti bölümündə əks etdirilmir?

- ☐ adi səhmlərin buraxılışından alınan pul vəsaiti
- ☒ fyuçer kontraktları üzrə ödənilən pul vəsaiti
- ☐ ödəniləsi imtiyazlı səhmlərin buraxılışından alınan pul vəsaiti
- ☐ alınan borclar şəklində pul vəsaitlərinin daxil olması
- ☐ səhmlərin alınmasına yönəldilən pul vəsaiti

222 Aşağıda sadalanan maddələrdən hansı MHBS-na uyğun olaraq pul vəsaitlərinin hərəkəti haqqında hesabatda maliyyə fəaliyyəti bölümündə əks etdirilmir?

- ☐ adi səhmlərin buraxılışından alınan pul vəsaiti
- ☒ mənfəət vergisinə ödənilən pul vəsaiti
- ☐ ödəniləsi imtiyazlı səhmlərin buraxılışından alınan pul vəsaiti
- ☐ alınan borclar şəklində pul vəsaitlərinin daxil olması
- ☐ səhmlərin alınmasına yönəldilən pul vəsaiti

223 Aşağıda sadalanan maddələrdən hansı MHBS-na uyğun olaraq pul vəsaitlərinin hərəkəti haqqında hesabatda maliyyə fəaliyyəti bölümündə əks etdirilmir?

- ☐ adi səhmlərin buraxılışından alınan pul vəsaiti
- ☒ lisenziya yığımları (royalti) şəklində pul daxilolmaları
- ☐ ödəniləsi imtiyazlı səhmlərin buraxılışından alınan pul vəsaiti
- ☐ alınan borclar şəklində pul vəsaitlərinin daxil olması
- ☐ səhmlərin alınmasına yönəldilən pul vəsaiti

224 Aşağıda sadalanan maddələrdən hansı MHBS-na uyğun olaraq pul vəsaitlərinin hərəkəti haqqında hesabatda maliyyə fəaliyyəti bölümündə əks etdirilmir?

- ☐ adi səhmlərin buraxılışından alınan pul vəsaiti
- ☒ renta ödənişi şəklində pul daxilolmaları
- ☐ ödəniləsi imtiyazlı səhmlərin buraxılışından alınan pul vəsaiti
- ☐ alınan borclar şəklində pul vəsaitlərinin daxil olması
- ☐ səhmlərin alınmasına yönəldilən pul vəsaiti

225 Aşağıda sadalanan maddələrdən hansı MHBS-na uyğun olaraq pul vəsaitlərinin hərəkəti haqqında hesabatda investisiya fəaliyyəti bölümündə əks etdirilmir?

- ☐ əsas vəsaitlərin satışından alınan pul vəsaiti
- ☒ məqsədli maliyyələşmə şəklində pul vəsaitlərinin daxil olması
- ☐ digər təşkilatların pay maliyyə alətlərinin satışından alınan pul vəsaiti
- ☐ digər təşkilatların borc maliyyə alətlərinin satışından alınan pul vəsaiti
- ☐ daşınmaz əmlaka investisiyaların satışından alınan pul vəsaiti

226 Aşağıda sadalanan maddələrdən hansı MHBS-na uyğun olaraq pul vəsaitlərinin hərəkəti haqqında hesabatda investisiya fəaliyyəti bölümündə əks etdirilmir?

- ☐ əsas vəsaitlərin satışından alınan pul vəsaiti
- ☒ ödəniləsi imtiyazlı səhmlərin buraxılışından alınan pul vəsaiti
- ☐ digər təşkilatların pay maliyyə alətlərinin satışından alınan pul vəsait
- ☐ digər təşkilatların borc maliyyə alətlərinin satışından alınan pul vəsaiti
- ☐ daşınmaz əmlaka investisiyaların satışından alınan pul vəsaiti

227 Aşağıda sadalanan maddələrdən hansı MHBS-na uyğun olaraq pul vəsaitlərinin hərəkəti haqqında hesabatda investisiya fəaliyyəti bölümündə əks etdirilmir?

- ☐ əsas vəsaitlərin satışından alınan pul vəsaiti
- ☒ konvertasiya olunan istiqrazların buraxılışından alınan pul vəsaiti
- ☐ digər təşkilatların pay maliyyə alətlərinin satışından alınan pul vəsaiti
- ☐ digər təşkilatların borc maliyyə alətlərinin satışından alınan pul vəsaiti
- ☐ daşınmaz əmlaka investisiyaların satışından alınan pul vəsaiti

228 Aşağıda sadalanan maddələrdən hansı MHBS-na uyğun olaraq pul vəsaitlərinin hərəkəti haqqında hesabatda investisiya fəaliyyəti bölümündə əks etdirilmir?

- ☐ əsas vəsaitlərin satışından alınan pul vəsaiti
- ☒ dividendlər şəklində ödənilən pul vəsaiti
- ☐ digər təşkilatların pay maliyyə alətlərinin satışından alınan pul vəsaiti
- ☐ digər təşkilatların borc maliyyə alətlərinin satışından alınan pul vəsaiti
- ☐ daşınmaz əmlaka investisiyaların satışından alınan pul vəsaiti

229 Aşağıda sadalanan maddələrdən hansı MHBS-na uyğun olaraq pul vəsaitlərinin hərəkəti haqqında hesabatda investisiya fəaliyyəti bölümündə əks etdirilmir?

- ☐ əsas vəsaitlərin satışından alınan pul vəsaiti
- ☒ maliyyə icarəsi üzrə öhdəliklərin ödənilməsi ilə əlaqədar ödənilən pul vəsaiti

- ☐ digər təşkilatların pay maliyyə alətlərinin satışından alınan pul vəsaiti
- ☐ digər təşkilatların borc maliyyə alətlərinin satışından alınan pul vəsaiti
- ☐ daşınmaz əmlaka investisiyaların satışından alınan pul vəsaiti

230 Aşağıda sadalanan maddələrdən hansı MHBS-na uyğun olaraq pul vəsaitlərinin hərəkəti haqqında hesabatda investisiya fəaliyyəti bölümündə əks etdirilmir?

- ☐ əsas vəsaitlərin satışından alınan pul vəsaiti
- ☒ öhdəliklər şəklində təsnifləşdirilən maliyyə alətlərinin buraxılışından pul daxilolmaları;
- ☐ digər təşkilatların pay maliyyə alətlərinin satışından alınan pul vəsaiti
- ☐ digər təşkilatların borc maliyyə alətlərinin satışından alınan pul vəsaiti
- ☐ daşınmaz əmlaka investisiyaların satışından alınan pul vəsaiti

231 Aşağıda sadalanan maddələrdən hansı MHBS-na uyğun olaraq pul vəsaitlərinin hərəkəti haqqında hesabatda investisiya fəaliyyəti bölümündə əks etdirilmir?

- ☐ əsas vəsaitlərin satışından alınan pul vəsaiti
- ☒ kənd təsərrüfatı məhsullarının satışından pul daxilolmaları
- ☐ digər təşkilatların pay maliyyə alətlərinin satışından alınan pul vəsaiti
- ☐ digər təşkilatların borc maliyyə alətlərinin satışından alınan pul vəsaiti
- ☐ daşınmaz əmlaka investisiyaların satışından alınan pul vəsaiti

232 Aşağıda sadalanan maddələrdən hansı MHBS-na uyğun olaraq pul vəsaitlərinin hərəkəti haqqında hesabatda investisiya fəaliyyəti bölümündə əks etdirilmir?

- ☐ digər təşkilatların pay maliyyə alətlərinin satışından alınan pul vəsaiti
- ☐ əsas vəsaitlərin satışından alınan pul vəsaiti
- ☐ daşınmaz əmlaka investisiyaların satışından alınan pul vəsaiti
- ☒ bioloji aktivlərin satışından pul daxilolmaları
- ☐ digər təşkilatların borc maliyyə alətlərinin satışından alınan pul vəsaiti

233 Aşağıda sadalanan maddələrdən hansı MHBS-na uyğun olaraq pul vəsaitlərinin hərəkəti haqqında hesabatda investisiya fəaliyyəti bölümündə əks etdirilmir?

- ☐ əsas vəsaitlərin satışından alınan pul vəsaiti
- ☒ rentə ödənişləri şəklində pul daxilolmaları
- ☐ digər təşkilatların pay maliyyə alətlərinin satışından alınan pul vəsaiti
- ☐ digər təşkilatların borc maliyyə alətlərinin satışından alınan pul vəsaiti
- ☐ daşınmaz əmlaka investisiyaların satışından alınan pul vəsaiti

234 Aşağıda sadalanan maddələrdən hansı MHBS-na uyğun olaraq pul vəsaitlərinin hərəkəti haqqında hesabatda investisiya fəaliyyəti bölümündə əks etdirilmir?

- ☐ əsas vəsaitlərin satışından alınan pul vəsaiti
- ☒ müştəridən pulun daxil olması
- ☐ digər təşkilatların pay maliyyə alətlərinin satışından alınan pul vəsaiti
- ☐ digər təşkilatların borc maliyyə alətlərinin satışından alınan pul vəsaiti
- ☐ daşınmaz əmlaka investisiyaların satışından alınan pul vəsaiti

235 Aşağıda sadalanan maddələrdən hansı MHBS-na uyğun olaraq pul vəsaitlərinin hərəkəti haqqında hesabatda əməliyyat fəaliyyəti bölümündə əks etdirilmir?

- ☐ mənfəət vergisinə ödənilən pul vəsaitləri
- ☒ dividendlər şəklində ödənilən pul vəsaiti
- ☐ bioloji aktivlərin satışından pul daxil olması
- ☐ müştəridən pul daxil olması
- ☐ lisenziya yığımları (royaltı) şəklində pul daxil olması

236 Aşağıda sadalanan maddələrdən hansı MHBS-na uyğun olaraq pul vəsaitlərinin hərəkəti haqqında hesabatda əməliyyat fəaliyyəti bölümündə əks etdirilmir?

- ☐ mənfəət vergisinə ödənilən pul vəsaitləri
- ☒ adi səhmlərin buraxılışından alınan pul vəsaiti
- ☐ bioloji aktivlərin satışından pul daxil olması
- ☐ müştəridən pul daxil olması
- ☐ lisenziya yığımları (royalti) şəklində pul daxil olması

237 Aşağıda sadalanan maddələrdən hansı MHBS-na uyğun olaraq pul vəsaitlərinin hərəkəti haqqında hesabatda əməliyyat fəaliyyəti bölümündə əks etdirilmir?

- ☐ mənfəət vergisinə ödənilən pul vəsaitləri
- ☒ pensiya öhdəlikləri üzrə faiz şəklində ödənilən pul vəsaiti
- ☐ bioloji aktivlərin satışından pul daxil olması
- ☐ müştəridən pul daxil olması
- ☐ lisenziya yığımları (royalti) şəklində pul daxil olması

238 Aşağıda sadalanan maddələrdən hansı MHBS-na uyğun olaraq pul vəsaitlərinin hərəkəti haqqında hesabatda əməliyyat fəaliyyəti bölümündə əks etdirilmir?

- ☐ mənfəət vergisinə ödənilən pul vəsaitləri
- ☒ maliyyə icarəsi üzrə öhdəliklərin ödənilməsi ilə əlaqədar pul vəsaitləri
- ☐ bioloji aktivlərin satışından pul daxil olması
- ☐ müştəridən pul daxil olması
- ☐ lisenziya yığımları (royalti) şəklində pul daxil olması

239 Aşağıda sadalanan maddələrdən hansı MHBS-na uyğun olaraq pul vəsaitlərinin hərəkəti haqqında hesabatda əməliyyat fəaliyyəti bölümündə əks etdirilmir?

- ☐ mənfəət vergisinə ödənilən pul vəsaitləri
- ☒ öhdəlik şəklində təsnifləşdirilən maliyyə alətlərinin buraxılışından alınan pul vəsaiti
- ☐ bioloji aktivlərin satışından pul daxil olması
- ☐ müştəridən pul daxil olması
- ☐ lisenziya yığımları (royalti) şəklində pul daxil olması

240 Aşağıda sadalanan maddələrdən hansı MHBS-na uyğun olaraq pul vəsaitlərinin hərəkəti haqqında hesabatda əməliyyat fəaliyyəti bölümündə əks etdirilmir?

- ☐ mənfəət vergisinə ödənilən pul vəsaitləri
- ☒ uzunmüddətli borc şəklində əlaqəli tərəflərə verilən pul vəsaiti
- ☐ bioloji aktivlərin satışından pul daxil olması
- ☐ müştəridən pul daxil olması
- ☐ lisenziya yığımları (royalti) şəklində pul daxil olması

241 Aşağıda sadalanan maddələrdən hansı MHBS-na uyğun olaraq pul vəsaitlərinin hərəkəti haqqında hesabatda əməliyyat fəaliyyəti bölümündə əks etdirilmir?

- ☐ mənfəət vergisinə ödənilən pul vəsaitləri
- ☒ qısamüddətli borc şəklində əlaqəli tərəflərə verilən pul vəsaiti
- ☐ bioloji aktivlərin satışından pul daxil olması
- ☐ müştəridən pul daxil olması
- ☐ lisenziya yığımları (royalti) şəklində pul daxil olması

242 Aşağıda sadalanan maddələrdən hansı MHBS-na uyğun olaraq pul vəsaitlərinin hərəkəti haqqında hesabatda əməliyyat fəaliyyəti bölümündə əks etdirilmir?

- ☐ mənfəət vergisinə ödənilən pul vəsaitləri
- ☒ qeyri-maddi aktivlərə görə ödənilən pul vəsaiti

- ☐ bioloji aklivlərin satışından pul daxil olması
- ☐ müştəridən pul daxil olması
- ☐ lisenziya yığımları (royalti) şəklində pul daxil olması

243 Aşağıda sadalanan maddələrdən hansı MHBS-na uyğun olaraq pul vəsaitlərinin hərəkəti haqqında hesabatda əməliyyat fəaliyyəti bölümündə əks etdirilmir?

- ☐ mənfəət vergisinə ödənilən pul vəsaitləri
- ☒ pul vəsaitləri şəklində alınan dividendlər
- ☐ bioloji aklivlərin satışından pul daxil olması
- ☐ müştəridən pul daxil olması
- ☐ lisenziya yığımları (royalti) şəklində pul daxil olması

244 Aşağıda sadalanan maddələrdən hansı MHBS-na uyğun olaraq pul vəsaitlərinin hərəkəti haqqında hesabatda əməliyyat fəaliyyəti bölümündə əks etdirilmir?

- ☐ mənfəət vergisinə ödənilən pul vəsaitləri
- ☒ övlad şirkətin satılmasından alınan pul vəsaiti
- ☐ bioloji aklivlərin satışından pul daxil olması
- ☐ müştəridən pul daxil olması
- ☐ lisenziya yığımları (royalti) şəklində pul daxil olması

245 Aşağıdakı maddələrdən hansı MHBS-na uyğun olaraq pul vəsaitlərinin hərəkəti haqqında hesabatda əməliyyat fəaliyyəti bölümündə əks etdirilir:

- ☐ sair gəlirlər qismində pul daxilolmaları
- ☐ alınmış borclar qismində pul vəsaitlərinin daxil olması
- ☒ digər təşkilatların pay maliyyə alətlərinin satışından alınan pul vəsait
- ☐ mallara və xidmətlərə görə malsatanlara ödənilən pul vəsaitli;
- ☐ konvertasiya olunan istiqrazların buraxılışından alınan pul vəsaiti

246 Aşağıdakı maddələrdən hansı MHBS-na uyğun olaraq pul vəsaitlərinin hərəkəti haqqında hesabatda əməliyyat fəaliyyəti bölümündə əks etdirilir:

- ☐ konvertasiya olunan istiqrazların buraxılışından alınan pul vəsaiti
- ☒ svop müqaviləsi üzrə ödənilən pul vəsaiti
- ☐ mallara və xidmətlərə görə malsatanlara ödənilən pul vəsaitli
- ☐ sair gəlirlər qismində pul daxilolmaları
- ☐ alınmış borclar qismində pul vəsaitlərinin daxil olması

247 Aşağıdakı maddələrdən hansı MHBS-na uyğun olaraq pul vəsaitlərinin hərəkəti haqqında hesabatda əməliyyat fəaliyyəti bölümündə əks etdirilir:

- ☐ konvertasiya olunan istiqrazların buraxılışından alınan pul vəsaiti
- ☒ forvard kontraktları üzrə ödənilən pul vəsaiti
- ☐ mallara və xidmətlərə görə malsatanlara ödənilən pul vəsaitli
- ☐ sair gəlirlər qismində pul daxilolmaları
- ☐ alınmış borclar qismində pul vəsaitlərinin daxil olması

248 Aşağıdakı maddələrdən hansı MHBS-na uyğun olaraq pul vəsaitlərinin hərəkəti haqqında hesabatda əməliyyat fəaliyyəti bölümündə əks etdirilir:

- ☐ konvertasiya olunan istiqrazların buraxılışından alınan pul vəsaiti.
- ☒ daşınmaz əmlaka investisiyalar alındıqda ödənilən pul vəsaiti
- ☐ mallara və xidmətlərə görə malsatanlara ödənilən pul vəsaitli
- ☐ sair gəlirlər qismində pul daxilolmaları
- ☐ alınmış borclar qismində pul vəsaitlərinin daxil olması

249 Aşağıdakı maddələrdən hansı MHBS-na uyğun olaraq pul vəsaitlərinin hərəkəti haqqında hesabatda əməliyyat fəaliyyəti bölümündə əks etdirilir:

- ☐ konvertasiya olunan istiqrazların buraxılışından alınan pul vəsaiti
- ☒ əsas vəsaitlərin alınması zamanı ödənilən pul vəsaitləri
- ☐ mallara və xidmətlərə görə malsatanlara ödənilən pul vəsaitli
- ☐ sair gəlirlər qismində pul daxilolmaları
- ☐ alınmış borclar qismində pul vəsaitlərinin daxil olması

250 Aşağıdakı maddələrdən hansı MHBS-na uyğun olaraq pul vəsaitlərinin hərəkəti haqqında hesabatda əməliyyat fəaliyyəti bölümündə əks etdirilir:

- ☐ Sair məcburi ödənişlər üzrə öhdəliklər
- ☒ lisenziya yığımı (royaltı) şəklində pul daxilolmaları
- ☐ Məzənnə fərqləri üzrə ehtiyat
- ☐ əməliyyat icarəsi üzrə gələcək hesabat dövrlərinin xərcləri
- ☐ Uzunmüddətli pensiya öhdəlikləri

251 Aşağıdakı maddələrdən hansı MHBS-na uyğun olaraq pul vəsaitlərinin hərəkəti haqqında hesabatda əməliyyat fəaliyyəti bölümündə əks etdirilir:

- ☐ Sair məcburi ödənişlər üzrə öhdəliklər
- ☒ bioloji aktivlərin satışından pul daxil olması
- ☐ Məzənnə fərqləri üzrə ehtiyat
- ☐ əməliyyat icarəsi üzrə gələcək hesabat dövrlərinin xərcləri
- ☐ Uzunmüddətli pensiya öhdəlikləri

252 Aşağıdakı maddələrdən hansı MHBS-na uyğun olaraq pul vəsaitlərinin hərəkəti haqqında hesabatda əməliyyat fəaliyyəti bölümündə əks etdirilir:

- ☐ Sair məcburi ödənişlər üzrə öhdəliklər
- ☒ bioloji aktivlərin satışından pul daxil olması
- ☐ Məzənnə fərqləri üzrə ehtiyat
- ☐ əməliyyat icarəsi üzrə gələcək hesabat dövrlərinin xərcləri
- ☐ Uzunmüddətli pensiya öhdəlikləri

253 Aşağıdakı maddələrdən hansı MHBS-na uyğun olaraq pul vəsaitlərinin hərəkəti haqqında hesabatda əməliyyat fəaliyyəti bölümündə əks etdirilir:

- ☐ fyuçer kontraktları üzrə alınan pul vəsaitləri
- ☒ renta ödənişləri qismində pul
- ☐ alınan pul vəsaiti çıxılmaqla övlad şirkətə investisiyalara görə ödənilən pul vəsaitləri
- ☐ bioloji aktivlərə görə ödənilən pul vəsaitlər
- ☐ fyuçer kontraktları üzrə alınan pul vəsaitləri

254 Aşağıdakı maddələrdən hansı MHBS-na uyğun olaraq pul vəsaitlərinin hərəkəti haqqında hesabatda əməliyyat fəaliyyəti bölümündə əks etdirilir:

- ☐ qısamüddətli borc qismində əlaqəli tərəflərə verilən pul vəsaitləri
- ☐ bioloji aktivlərə görə ödənilən pul vəsaitləri
- ☐ alınan pul vəsaiti çıxılmaqla övlad şirkətə investisiyalara görə ödənilən pul vəsaitləri
- ☒ müştəridən pul daxil olmaları
- ☐ fyuçer kontraktları üzrə alınan pul vəsaitləri

255 Hansı MHBS (Maliyyə Hesabatının Beynəlxalq Standartı) Pul vəsaitlərinin hərəkəti haqqında hesabatın tərtib olunması qaydasını tənzimləyir:

- ☐ MHBS 18
- ☐ MHBS 2

- ☐ MHBS 1
☒ MHBS 7
☐ MHBS 16

256 MHBS-ə uyğun olaraq borc şəklində əvvəllər alınan məbləğin qaytarılması ilə əlaqədar pul vəsaitlərinin çıxması Pul vəsaitlərinin hərəkəti haqqında hesabatda aşağıdakı bölmə üzrə əks etdirilir:

- ☐ Cari fəaliyyət;
☐ Fövqəladə fəaliyyət;
☐ Əməliyyat fəaliyyəti;
☐ İnvestisiya fəaliyyəti;
☒ Maliyyələşdirmə fəaliyyəti;

257 MHBS-ə uyğun olaraq alınan borclar şəklində pul vəsaitlərinin daxil olması Pul vəsaitlərinin hərəkəti haqqında hesabatda aşağıdakı bölmə üzrə əks etdirilir:

- ☐ Cari fəaliyyət;
☐ Əməliyyat fəaliyyəti;
☐ İnvestisiya fəaliyyəti;
☒ Maliyyələşdirmə fəaliyyəti;
☐ Fövqəladə fəaliyyət;

258 MHBS-ə uyğun olaraq məqsədli maliyyələşmə şəklində alınan pul vəsaitlərinin qaytarılması ilə əlaqədar pul vəsaitlərinin çıxması Pul vəsaitlərinin hərəkəti haqqında hesabatda aşağıdakı bölmə üzrə əks etdirilir:

- ☐ İnvestisiya fəaliyyəti;
☐ Əməliyyat fəaliyyəti;
☐ Cari fəaliyyət;
☐ Fövqəladə fəaliyyət;
☒ Maliyyələşdirmə fəaliyyəti;

259 MHBS-ə uyğun olaraq məqsədli maliyyələşmə şəklində daxil olan pul vəsaitləri Pul vəsaitlərinin hərəkəti haqqında hesabatda aşağıdakı bölmə üzrə əks etdirilir:

- ☐ Cari fəaliyyət;
☐ Əməliyyat fəaliyyəti;
☐ İnvestisiya fəaliyyəti;
☒ Maliyyələşdirmə fəaliyyəti;
☐ Fövqəladə fəaliyyət;

260 MHBS-ə uyğun olaraq ödənilən imtiyazlı səhmlərin buraxılışından alınan pul vəsaitləri Pul vəsaitlərinin hərəkəti haqqında hesabatda aşağıdakı bölmə üzrə əks etdirilir:

- ☐ Cari fəaliyyət;
☐ Əməliyyat fəaliyyəti;
☐ İnvestisiya fəaliyyəti;
☒ Maliyyələşdirmə fəaliyyəti;
☐ Fövqəladə fəaliyyət;

261 MHBS-ə uyğun olaraq konvertasiya edilən səhmlərin buraxılışından alınan pul vəsaitləri Pul vəsaitlərinin hərəkəti haqqında hesabatda aşağıdakı bölmə üzrə əks etdirilir:

- ☐ Cari fəaliyyət;
☐ Əməliyyat fəaliyyəti;
☐ İnvestisiya fəaliyyəti;
☒ Maliyyələşdirmə fəaliyyəti;
☐ Fövqəladə fəaliyyət;

262 MHBS-ə uyğun olaraq dividend şəklində ödənilən pul vəsaitləri Pul vəsaitlərinin hərəkəti haqqında hesabatda aşağıdakı bölmə üzrə əks etdirilir:

- ☐ Cari fəaliyyət;
- ☐ İnvestisiya fəaliyyəti;
- ☒ Maliyyələşdirmə fəaliyyəti;
- ☐ Fövqəladə fəaliyyət;
- ☐ Əməliyyat fəaliyyəti;

263 MHBS-ə uyğun olaraq səhmlərin satın alınmasına yönəldilən pul vəsaitləri Pul vəsaitlərinin hərəkəti haqqında hesabatda aşağıdakı bölmə üzrə əks etdirilir:

- ☐ Cari fəaliyyət;
- ☐ Fövqəladə fəaliyyət;
- ☐ Əməliyyat fəaliyyəti;
- ☐ İnvestisiya fəaliyyəti;
- ☒ Maliyyələşdirmə fəaliyyəti;

264 MHBS-ə uyğun olaraq adi səhmlərin buraxılışından alınan pul vəsaitləri Pul vəsaitlərinin hərəkəti haqqında hesabatda aşağıdakı bölmə üzrə əks etdirilir:

- ☐ İnvestisiya fəaliyyəti;
- ☐ Əməliyyat fəaliyyəti;
- ☐ Cari fəaliyyət;
- ☐ Fövqəladə fəaliyyət;
- ☒ Maliyyələşdirmə fəaliyyəti;

265 MHBS-ə uyğun olaraq öhdəlik şəklində təsnif olunan maliyyə alətlərinin ödənilməsi ilə əlaqədar verilən pul vəsaitləri Pul vəsaitlərinin hərəkəti haqqında hesabatda aşağıdakı bölmə üzrə əks etdirilir:

- ☐ Cari fəaliyyət;
- ☐ Əməliyyat fəaliyyəti;
- ☐ İnvestisiya fəaliyyəti;
- ☒ Maliyyələşdirmə fəaliyyəti;
- ☐ Fövqəladə fəaliyyət;

266 MHBS-ə uyğun olaraq öhdəlik şəklində təsnif olunan maliyyə alətləri üzrə faizlər qismində ödənilən pul vəsaitləri Pul vəsaitlərinin hərəkəti haqqında hesabatda aşağıdakı bölmə üzrə əks etdirilir:

- ☐ Cari fəaliyyət;
- ☐ Əməliyyat fəaliyyəti;
- ☐ İnvestisiya fəaliyyəti;
- ☒ Maliyyələşdirmə fəaliyyəti;
- ☐ Fövqəladə fəaliyyət;

267 MHBS-ə uyğun olaraq pensiya öhdəlikləri üzrə faizlər şəklində ödənilən pul vəsaitləri Pul vəsaitlərinin hərəkəti haqqında hesabatda aşağıdakı bölmə üzrə əks etdirilir:

- ☐ İnvestisiya fəaliyyəti;
- ☐ Əməliyyat fəaliyyəti;
- ☐ Cari fəaliyyət;
- ☐ Fövqəladə fəaliyyət;
- ☒ Maliyyələşdirmə fəaliyyəti;

268 MHBS-ə uyğun olaraq maliyyə icarəsi üzrə öhdəliklərin ödənilməsi ilə əlaqədar verilən pul vəsaitləri Pul vəsaitlərinin hərəkəti haqqında hesabatda aşağıdakı bölmə üzrə əks etdirilir:

- ☐ İnvestisiya fəaliyyəti;
- ☐ Əməliyyat fəaliyyəti;

- ☐ Cari fəaliyyət;
- ☐ Fövqəladə fəaliyyət;
- ☒ Maliyyələşdirmə fəaliyyəti;

269 MHBS-ə uyğun olaraq öhdəlik qismində təsnif olunan maliyyə alətlərinin buraxılışından alınan pul vəsaitləri Pul vəsaitlərinin hərəkəti haqqında hesabatda aşağıdakı bölmə üzrə əks etdirilir:

- ☒ Maliyyələşdirmə fəaliyyəti;
- ☐ İnvestisiya fəaliyyəti;
- ☐ Cari fəaliyyət;
- ☐ Əməliyyat fəaliyyəti;
- ☐ Fövqəladə fəaliyyət;

270 MHBS-ə uyğun olaraq əlaqəli tərəflərin uzunmüddətli borcların ödəməsi ilə əlaqədar alınan pul vəsaitləri Pul vəsaitlərinin hərəkəti haqqında hesabatda aşağıdakı bölmə üzrə əks etdirilir:

- ☐ Cari fəaliyyət;
- ☐ Əməliyyat fəaliyyəti;
- ☐ Maliyyələşdirmə fəaliyyəti;
- ☒ İnvestisiya fəaliyyəti;
- ☐ Fövqəladə fəaliyyət;

271 MHBS-ə uyğun olaraq əlaqəli tərəflərin qısamüddətli borcların ödəməsi ilə əlaqədar alınan pul vəsaitləri Pul vəsaitlərinin hərəkəti haqqında hesabatda aşağıdakı bölmə üzrə əks etdirilir:

- ☐ Cari fəaliyyət;
- ☐ Fövqəladə fəaliyyət;
- ☐ Əməliyyat fəaliyyəti;
- ☐ Maliyyələşdirmə fəaliyyəti;
- ☒ İnvestisiya fəaliyyəti;

272 MHBS-ə uyğun olaraq uzunmüddətli borclar şəklində əlaqəli tərəflərə verilən pul vəsaitləri Pul vəsaitlərinin hərəkəti haqqında hesabatda aşağıdakı bölmə üzrə əks etdirilir:

- ☐ Cari fəaliyyət;
- ☐ Əməliyyat fəaliyyəti;
- ☐ Maliyyələşdirmə fəaliyyəti;
- ☒ İnvestisiya fəaliyyəti;
- ☐ Fövqəladə fəaliyyət;

273 MHBS-ə uyğun olaraq qısamüddətli borclar şəklində əlaqəli tərəflərə verilən pul vəsaitləri Pul vəsaitlərinin hərəkəti haqqında hesabatda aşağıdakı bölmə üzrə əks etdirilir:

- ☐ Cari fəaliyyət;
- ☐ Əməliyyat fəaliyyəti;
- ☐ Maliyyələşdirmə fəaliyyəti;
- ☒ İnvestisiya fəaliyyəti;
- ☐ Fövqəladə fəaliyyət;

274 MHBS-ə uyğun olaraq qeyri-maddi aktivlərə görə ödənilən pul vəsaitləri Pul vəsaitlərinin hərəkəti haqqında hesabatda aşağıdakı bölmə üzrə əks etdirilir:

- ☐ Cari fəaliyyət;
- ☒ İnvestisiya fəaliyyəti;
- ☐ Maliyyələşdirmə fəaliyyəti;
- ☐ Əməliyyat fəaliyyəti;
- ☐ Fövqəladə fəaliyyət;

275 MHBS-ə uyğun olaraq pul qismində alınan dividendlər Pul vəsaitlərinin hərəkəti haqqında hesabatda aşağıdakı bölmə üzrə əks etdirilir:

- ☐ Cari fəaliyyət;
- ☒ İnvestisiya fəaliyyəti;
- ☐ Maliyyələşdirmə fəaliyyəti;
- ☐ Əməliyyat fəaliyyəti;
- ☐ Fövqəladə fəaliyyət;

276 MHBS-ə uyğun olaraq alınmış faizlər Pul vəsaitlərinin hərəkəti haqqında hesabatda aşağıdakı bölmə üzrə əks etdirilir:

- ☐ Cari fəaliyyət;
- ☒ İnvestisiya fəaliyyəti;
- ☐ Maliyyələşdirmə fəaliyyəti;
- ☐ Əməliyyat fəaliyyəti;
- ☐ Fövqəladə fəaliyyət;

277 MHBS-ə uyğun olaraq övlad şirkətin satışından alınan pul vəsaitləri Pul vəsaitlərinin hərəkəti haqqında hesabatda aşağıdakı bölmə üzrə əks etdirilir:

- ☐ Cari fəaliyyət;
- ☒ İnvestisiya fəaliyyəti;
- ☐ Maliyyələşdirmə fəaliyyəti;
- ☐ Əməliyyat fəaliyyəti;
- ☐ Fövqəladə fəaliyyət;

278 MHBS-ə uyğun olaraq digər təşkilatların borc-maliyyə alətlərinin satışından alınan pul vəsaitləri Pul vəsaitlərinin hərəkəti haqqında hesabatda aşağıdakı bölmə üzrə əks etdirilir:

- ☐ Cari fəaliyyət;
- ☒ İnvestisiya fəaliyyəti;
- ☐ Maliyyələşdirmə fəaliyyəti;
- ☐ Əməliyyat fəaliyyəti;
- ☐ Fövqəladə fəaliyyət;

279 MHBS-ə uyğun olaraq digər təşkilatların pay-maliyyə alətlərinin satışından alınan pul vəsaitləri Pul vəsaitlərinin hərəkəti haqqında hesabatda aşağıdakı bölmə üzrə əks etdirilir:

- ☐ Cari fəaliyyət;
- ☒ İnvestisiya fəaliyyəti;
- ☐ Maliyyələşdirmə fəaliyyəti;
- ☐ Əməliyyat fəaliyyəti;
- ☐ Fövqəladə fəaliyyət;

280 MHBS-ə uyğun olaraq daşınmaz əmlaka qoyulan investisiyanın satışından alınan pul vəsaitləri Pul vəsaitlərinin hərəkəti haqqında hesabatda aşağıdakı bölmə üzrə əks etdirilir:

- ☐ Cari fəaliyyət;
- ☒ İnvestisiya fəaliyyəti;
- ☐ Maliyyələşdirmə fəaliyyəti;
- ☐ Əməliyyat fəaliyyəti;
- ☐ Fövqəladə fəaliyyət;

281 MHBS-ə uyğun olaraq əsas vəsaitlərin satışından alınan pul vəsaitləri Pul vəsaitlərinin hərəkəti haqqında hesabatda aşağıdakı bölmə üzrə əks etdirilir:

- ☐ Cari fəaliyyət;
- ☒ İnvestisiya fəaliyyəti;

- ☐ Maliyyələşdirmə fəaliyyəti;
- ☐ Əməliyyat fəaliyyəti;
- ☐ Fövqəladə fəaliyyət;

282 MHBS-ə uyğun olaraq svop müqavilələri üzrə alınan pul vəsaitləri Pul vəsaitlərinin hərəkəti haqqında hesabatda aşağıdakı bölmə üzrə əks etdirilir:

- ☐ Cari fəaliyyət;
- ☒ İnvestisiya fəaliyyəti;
- ☐ Maliyyələşdirmə fəaliyyəti;
- ☐ Əməliyyat fəaliyyəti;
- ☐ Fövqəladə fəaliyyət;

283 MHBS-ə uyğun olaraq opsiyon kontraktları üzrə alınan pul vəsaitləri Pul vəsaitlərinin hərəkəti haqqında hesabatda aşağıdakı bölmə üzrə əks etdirilir:

- ☐ Cari fəaliyyət;
- ☒ İnvestisiya fəaliyyəti;
- ☐ Maliyyələşdirmə fəaliyyəti;
- ☐ Əməliyyat fəaliyyəti;
- ☐ Fövqəladə fəaliyyət;

284 MHBS-ə uyğun olaraq forvard kontraktlarına görə alınan pul vəsaitləri Pul vəsaitlərinin hərəkəti haqqında hesabatda aşağıdakı bölmə üzrə əks etdirilir:

- ☐ Cari fəaliyyət;
- ☒ İnvestisiya fəaliyyəti;
- ☐ Maliyyələşdirmə fəaliyyəti;
- ☐ Əməliyyat fəaliyyəti;
- ☐ Fövqəladə fəaliyyət;

285 MHBS-ə uyğun olaraq fyuçers kontraktlarına görə alınan pul vəsaitləri Pul vəsaitlərinin hərəkəti haqqında hesabatda aşağıdakı bölmə üzrə əks etdirilir:

- ☐ Cari fəaliyyət;
- ☒ İnvestisiya fəaliyyəti;
- ☐ Maliyyələşdirmə fəaliyyəti;
- ☐ Əməliyyat fəaliyyəti;
- ☐ Fövqəladə fəaliyyət;

286 MHBS-ə uyğun olaraq svop müqavilələri üzrə ödənilən pul vəsaitləri Pul vəsaitlərinin hərəkəti haqqında hesabatda aşağıdakı bölmə üzrə əks etdirilir:

- ☐ Cari fəaliyyət;
- ☒ İnvestisiya fəaliyyəti;
- ☐ Maliyyələşdirmə fəaliyyəti;
- ☐ Əməliyyat fəaliyyəti;
- ☐ Fövqəladə fəaliyyət;

287 MHBS-ə uyğun olaraq opsiyon kontraktları üzrə ödənilən pul vəsaitləri Pul vəsaitlərinin hərəkəti haqqında hesabatda aşağıdakı bölmə üzrə əks etdirilir:

- ☐ Cari fəaliyyət;
- ☒ İnvestisiya fəaliyyəti;
- ☐ Maliyyələşdirmə fəaliyyəti;
- ☐ Əməliyyat fəaliyyəti;
- ☐ Fövqəladə fəaliyyət;

288 MHBS-ə uyğun olaraq forvard kontraktlarına görə ödənilən pul vəsaitləri Pul vəsaitlərinin hərəkəti haqqında hesabatda aşağıdakı bölmə üzrə əks etdirilir:

- ☐ Cari fəaliyyət;
- ☒ İnvestisiya fəaliyyəti;
- ☐ Maliyyələşdirmə fəaliyyəti;
- ☐ Əməliyyat fəaliyyəti;
- ☐ Fövqəladə fəaliyyət;

289 MHBS-ə uyğun olaraq fyuçers kontraktlarına görə ödənilən pul vəsaitləri Pul vəsaitlərinin hərəkəti haqqında hesabatda aşağıdakı bölmə üzrə əks etdirilir:

- ☐ Cari fəaliyyət;
- ☒ İnvestisiya fəaliyyəti;
- ☐ Maliyyələşdirmə fəaliyyəti;
- ☐ Əməliyyat fəaliyyəti;
- ☐ Fövqəladə fəaliyyət;

290 MHBS-ə uyğun olaraq daşınmaz əmlaka qoyulan investisiyalar əldə olunduqda ödənilən pul vəsaitləri Pul vəsaitlərinin hərəkəti haqqında hesabatda aşağıdakı bölmə üzrə əks etdirilir:

- ☐ Cari fəaliyyət;
- ☒ İnvestisiya fəaliyyəti;
- ☐ Maliyyələşdirmə fəaliyyəti;
- ☐ Əməliyyat fəaliyyəti;
- ☐ Fövqəladə fəaliyyət;

291 MHBS-ə uyğun olaraq digər müəssisələrin borc-maliyyə alətlərinə investisiyalarla əlaqədar ödənilən pul vəsaitləri Pul vəsaitlərinin hərəkəti haqqında hesabatda aşağıdakı bölmə üzrə əks etdirilir:

- ☐ Cari fəaliyyət;
- ☒ İnvestisiya fəaliyyəti;
- ☐ Maliyyələşdirmə fəaliyyəti;
- ☐ Əməliyyat fəaliyyəti;
- ☐ Fövqəladə fəaliyyət;

292 MHBS-ə uyğun olaraq digər müəssisələrin pay-maliyyə alətlərinə investisiyalarla əlaqədar ödənilən pul vəsaitləri Pul vəsaitlərinin hərəkəti haqqında hesabatda aşağıdakı bölmə üzrə əks etdirilir:

- ☐ Cari fəaliyyət;
- ☒ İnvestisiya fəaliyyəti;
- ☐ Maliyyələşdirmə fəaliyyəti;
- ☐ Əməliyyat fəaliyyəti;
- ☐ Fövqəladə fəaliyyət;

293 MHBS-ə uyğun olaraq əsas vəsaitlərin əldə olunmasına ödənilən pul vəsaitləri Pul vəsaitlərinin hərəkəti haqqında hesabatda aşağıdakı bölmə üzrə əks etdirilir:

- ☐ Əməliyyat fəaliyyəti;
- ☐ Maliyyələşdirmə fəaliyyəti;
- ☒ İnvestisiya fəaliyyəti;
- ☐ Fövqəladə fəaliyyət;
- ☐ Cari fəaliyyət;

294 MHBS-ə uyğun olaraq övlad şirkətə investisiyalara görə ödənilən pul vəsaitləri (alınmış pul vəsaitləri çıxılmaqla) Pul vəsaitlərinin hərəkəti haqqında hesabatda aşağıdakı bölmə üzrə əks etdirilir:

- ☐ Cari fəaliyyət;
- ☒ İnvestisiya fəaliyyəti;

- ☐ Maliyyələşdirmə fəaliyyəti;
- ☐ Əməliyyat fəaliyyəti;
- ☐ Fövqəladə fəaliyyət;

295 MHBS-ə uyğun olaraq bioloji aktivlərə görə ödənilən pul vəsaitləri Pul vəsaitlərinin hərəkəti haqqında hesabatda aşağıdakı bölmə üzrə əks etdirilir:

- ☐ Cari fəaliyyət;
- ☒ İnvestisiya fəaliyyəti;
- ☐ Maliyyələşdirmə fəaliyyəti;
- ☐ Əməliyyat fəaliyyəti;
- ☐ Fövqəladə fəaliyyət;

296 MHBS-ə uyğun olaraq mənfəət vergisinə ödənilən pul vəsaitləri Pul vəsaitlərinin hərəkəti haqqında hesabatda aşağıdakı bölmə üzrə əks etdirilir:

- ☐ Cari fəaliyyət;
- ☒ Əməliyyat fəaliyyəti;
- ☐ Maliyyələşdirmə fəaliyyəti;
- ☐ İnvestisiya fəaliyyəti;
- ☐ Fövqəladə fəaliyyət;

297 MHBS-ə uyğun olaraq müəssisənin işçilərinə ödənilən pul vəsaitləri Pul vəsaitlərinin hərəkəti haqqında hesabatda aşağıdakı bölmə üzrə əks etdirilir:

- ☐ Cari fəaliyyət;
- ☒ Əməliyyat fəaliyyəti;
- ☐ Maliyyələşdirmə fəaliyyəti;
- ☐ İnvestisiya fəaliyyəti;
- ☐ Fövqəladə fəaliyyət;

298 MHBS-ə uyğun olaraq mallara və xidmətlərə görə malsatanlara ödənilən pul vəsaitləri Pul vəsaitlərinin hərəkəti haqqında hesabatda aşağıdakı bölmə üzrə əks etdirilir:

- ☐ Cari fəaliyyət;
- ☒ Əməliyyat fəaliyyəti;
- ☐ Maliyyələşdirmə fəaliyyəti;
- ☐ İnvestisiya fəaliyyəti;
- ☐ Fövqəladə fəaliyyət;

299 MHBS-ə uyğun olaraq sair satışdan vəsaitlər qismində pul daxil olmaları Pul vəsaitlərinin hərəkəti haqqında hesabatda aşağıdakı bölmə üzrə əks etdirilir:

- ☐ Cari fəaliyyət;
- ☒ Əməliyyat fəaliyyəti;
- ☐ Maliyyələşdirmə fəaliyyəti;
- ☐ İnvestisiya fəaliyyəti;
- ☐ Fövqəladə fəaliyyət;

300 MHBS-ə uyğun olaraq lisenziya yığımları Pul vəsaitlərinin hərəkəti haqqında hesabatda aşağıdakı bölmə üzrə əks etdirilir:

- ☐ Cari fəaliyyət;
- ☒ Əməliyyat fəaliyyəti;
- ☐ Maliyyələşdirmə fəaliyyəti;
- ☐ İnvestisiya fəaliyyəti;
- ☐ Fövqəladə fəaliyyət;

301 MHBS-ə uyğun olaraq kənd təsərrüfatı məhsullarının satışından pul daxil olmaları Pul vəsaitlərinin hərəkəti haqqında hesabatda aşağıdakı bölmə üzrə əks etdirilir:

- ☐ Cari fəaliyyət;
- ☒ Əməliyyat fəaliyyəti;
- ☐ Maliyyələşdirmə fəaliyyəti;
- ☐ İnvestisiya fəaliyyəti;
- ☐ Fövqəladə fəaliyyət;

302 MHBS-ə uyğun olaraq bioloji aktivlərin satışından pul daxil olmaları Pul vəsaitlərinin hərəkəti haqqında hesabatda aşağıdakı bölmə üzrə əks etdirilir:

- ☐ Cari fəaliyyət;
- ☒ Əməliyyat fəaliyyəti;
- ☐ Maliyyələşdirmə fəaliyyəti;
- ☐ İnvestisiya fəaliyyəti;
- ☐ Fövqəladə fəaliyyət;

303 MHBS-ə uyğun olaraq rentə ödənişləri Pul vəsaitlərinin hərəkəti haqqında hesabatda aşağıdakı bölmə üzrə əks etdirilir:

- ☐ Cari fəaliyyət;
- ☒ Əməliyyat fəaliyyəti;
- ☐ Maliyyələşdirmə fəaliyyəti;
- ☐ İnvestisiya fəaliyyəti;
- ☐ Fövqəladə fəaliyyət;

304 MHBS-ə uyğun olaraq pul vəsaitlərinin müştərilərdən daxil olması Pul vəsaitlərinin hərəkəti haqqında hesabatda aşağıdakı bölmə üzrə əks etdirilir:

- ☐ Cari fəaliyyət;
- ☒ Əməliyyat fəaliyyəti;
- ☐ Maliyyələşdirmə fəaliyyəti;
- ☐ İnvestisiya fəaliyyəti;
- ☐ Fövqəladə fəaliyyət;

305 Pul vəsaitlərinin hərəkəti haqqında hesabatın tərtib olunması qaydasını hansı Milli Standart tənzimləyir?

- ☐ MMUS 7
- ☒ MMUS 5
- ☐ MMUS 2
- ☐ MMUS 1
- ☐ MMUS 21

306 Pul vəsaitlərinin hərəkəti haqqında hesabatda pul daxilolmaları və pul ödənişləri aşağıdakı bölmələrdə əks etdirilir:

- ☐ Düzgün cavab yoxdur.
- ☒ Fəaliyyətin üç növü
- ☐ Fəaliyyətin dörd növü
- ☐ Fəaliyyətin iki növü
- ☐ Fəaliyyətin beş növü

307 Pul vəsaitlərinin hərəkəti haqqında hesabatda müstəqim metoddan istifadə olunduqda hansı maddə əks etdirilmir

- ☐ Bütün cavablar düzgündür.
- ☒ Əsas vəsaitlər amortizasiya xərcləri;
- ☐ Müştərilərdən pul vəsaitlərinin daxil olması;

- ☐ Malsatanlara pul ödənişləri;
- ☐ Avadanlıqların satışından pul vəsaitləri;

308 Avadanlıq pulla satıldıqda , alınan məbləğ əks etdirilir:

- ☐ Maliyyələşdirmə fəaliyyəti ilə əlaqədar pul ödənişləri.
- ☒ İnvestisiya fəaliyyətindən pul vəsaitinin daxil olması;
- ☐ Maliyyələşdirmə fəaliyyətindən pul vəsaitinin daxil olması;
- ☐ Əməliyyat fəaliyyətindən pul vəsaitinin daxil olması;
- ☐ Əməliyyat fəaliyyəti ilə əlaqədar pul ödənişləri;

309 Dolayı metoddan istifadə olunduqda hesabat dövrü ərzində gələcək dövrün xərclərinin artan məbləği:

- ☐ Düzgün cavab yoxdur.
- ☒ Xalis mənfəətdən çıxılır;
- ☐ Mənfəətin ölçüsünə təsir etmədiyi üçün nə çıxılır , nə də əlavə olunur;
- ☐ Xalis mənfəətə əlavə olunur;
- ☐ Xərclərin ölçüsünə təsir göstərmədiyi üçün nə çıxılır, nə də əlavə olunur;

310 Hansı fəaliyyət hesabat dövrü ərzində pul vəsaitlərinin kəmiyyətinə təsir göstərir:

- ☐ Bütün cavablar düzgündür.
- ☒ Kreditor borclarının silinməsi;
- ☐ Dividendlərin elan olunması;
- ☐ Əsas vəsaitlərin amortizasiya xərclərinin əks etdirilməsi;
- ☐ Tutulması real olmayan borcların silinməsi;

311 Hansı əməliyyat pul vəsaitlərinin hərəkətinə təsir göstərmir:

- ☐ Bütün cavablar düzgündür.
- ☒ Tutulması real görünməyən borcların silinməsi;
- ☐ Səhmdarlardan alınan xüsusi səhmlərin satılması;
- ☐ Debitor borcların ödənməsi;
- ☐ İstiqrazların vaxtından əvvəl ödənməsinin həyata keçirilməsi;

312 Alınmış faizlər və dividendlər pul axınları necə təsnifləşdirilir:

- ☐ Fövqəladə fəaliyyətdən.
- ☒ Əməliyyat fəaliyyətidən ;
- ☐ İnvestisiya fəaliyyətindən ;
- ☐ Maliyyələşdirmə fəaliyyətindən;
- ☐ Həm əməliyyat , həm də maliyyələşdirmə fəaliyyətindən;

313 İnvestisiya fəaliyyətinə aiddir:

- ☐ Bütün cavablar düzgündür.
- ☒ Kreditə verilən vəsaitlərin qaytarılması;
- ☐ Səhmlərin emissiyasından pulların daxil olması;
- ☐ Kreditorlardan pul vəsaitlərinin daxil olması;
- ☐ Borc vəsaitləri üzrə ödənişlər;

314 Maliyyələşdirmə fəaliyyətinə aiddir:

- ☐ Uzunmüddətli aktivlərin və investisiyaların alınması.
- ☒ Borc alətlərinin buraxılışı;
- ☐ İnvestisiyaların əldə olunması;
- ☐ Digər tərəflərə kreditlərin verilməsi;
- ☐ Uzunmüddətli aktivlərin alınması;

315 Pul vəsaitlərinin hərəkəti haqqında hesabatın başlıca məqsədi bunlardır:

- ☐ Xalis mənfəətin mövcudluğu şəraitində xərclərin gəlirləri üstələməsi və Banklarla münasibətlərin inkişafına təsir göstərmək;
- ☒ Hesabat dövrü ərzində pul daxilolmalarının və pul ödənişlərinin hərəkəti haqda informasiyaların təqdim olunması;
- ☐ Xalis mənfəətin mövcudluğu şəraitində xərclərin gəlirləri üstələməsinin təsdiqi;
- ☐ Hesabat dövrü ərzində investisiya və maliyyələşdirmə fəaliyyəti haqqında informasiyaların təqdim olunması;
- ☐ Banklarla münasibətlərin inkişafına təsir göstərmək;

316 Əməliyyat fəaliyyətindən daxil olmanın hesablanması müstəqim (birbaşa) metoduna uyğun olaraq düzəlişlər nədən başlanır:

- ☐ Kreditor borcları.
- ☒ Satışdan vəsaitin daxil olması;
- ☐ Satılmış məhsulun maya dəyəri;
- ☐ Xalis mənfəət;
- ☐ Debitor borcları;

317 Təşkilatın, torpaqların, binaların və digər daşınmaz əmlakın satın alınmasına sərf olunan kapital qoyuluşları ilə əlaqədar fəaliyyəti belə adlanır:

- ☐ Fövqəladə.
- ☒ İnvestisiya;
- ☐ Maliyyələşdirmə;
- ☐ Cari;
- ☐ Əməliyyat;

318 Pul vəsaitlərinin hərəkəti haqqında hesabatı tərtib etmək üçün hansı metoddan istifadə etmək olar?

- ☐ Gəlir və xərclərin müqayisəsi metodu , müstəqim metod və dolaylı metod;
- ☐ Dövrüyyə kapitalı metodu və dolaylı metod;
- ☐ Gəlir və xərclərin müqayisəsi metodu və müstəqim metod;
- ☐ Dövrüyyə kapitalı metodu , müstəqim metod və dolaylı metod;
- ☒ Müstəqim (birbaşa) metod və dolaylı metod.

319 Pul vəsaitlərinin hərəkəti haqqında hesabatın tərtib olunmasının neçə metodu mövcuddur:

- ☐ 3.0
- ☒ 2.0
- ☐ 5.0
- ☐ 6.0
- ☐ 4.0

320 Pul vəsaitlərinin hərəkətinə təsir göstərməyən əməliyyatların nəticələrini nəzərə almaqla xalis mənfəətin düzəliş edilməsi nəzərdə tutan metod aşağıdakıdır:

- ☐ Düzgün cavab yoxdur.
- ☒ Dolaylı metod;
- ☐ Dövrüyyə kapitalı metodu;
- ☐ Müstəqim (birbaşa) metod;
- ☐ Gəlirlərin və xərclərin üzvləşdirilməsi metodu;

321 Hesabatın hansı forması kassa metodu ilə tərtib edilir:

- ☐ Düzgün cavab yoxdur.
- ☒ Pul vəsaitlərinin hərəkəti haqqında hesabat;
- ☐ Mənfəət və zərərlər haqqında hesabat;
- ☐ Kapitalda dəyişikliklər haqqında hesabat;
- ☐ Mühasibat balansı;

322 M firması D firmasını cari məhkəmə çəkişməsi ilə 100 mln. manata satın alır. D firmasının aktivlərinin ədalətli dəyəri 70 mln. öhdəlikləri – 20 mln. man., şərti öhdəlikləri (cari məhkəmə çəkişməsi) – 5 mln. man. təşkil edir. D firması satın alındıqda qudvilin kəmiyyətini müəyyən edin:

- ☐ düzgün cavabı yoxdur.
- ☒ 55 mln. man;
- ☐ 30 mln. man;
- ☐ 50 mln. man;
- ☐ 45 mln. man;

323 M firması D firmasını cari məhkəmə çəkişməsi ilə 105 mln. manata satın alır. D firmasının aktivlərinin ədalətli dəyəri 85 mln. man., öhdəlikləri – 10 mln. man., şərti öhdəlikləri (cari məhkəmə çəkişməsi) – 5 mln. man. təşkil edir. D firması satın alındıqda qudvilin kəmiyyətini müəyyən edin:

- ☐ düzgün cavabı yoxdur
- ☒ 35 mln. man
- ☐ 30 mln. man
- ☐ 20 mln. man
- ☐ 25 mln. man

324 M firması D firmasını cari məhkəmə çəkişməsi ilə 110 mln. manata satın alır. D firmasının aktivlərinin ədalətli dəyəri 90 mln. man., öhdəlikləri – 10 mln. man., şərti öhdəlikləri (cari məhkəmə çəkişməsi) – 5 mln. man. təşkil edir. D firması satın alındıqda qudvilin kəmiyyətini müəyyən edin:

- ☐ düzgün cavabı yoxdur
- ☒ 35 mln. man
- ☐ 30 mln. man
- ☐ 20 mln. man
- ☐ 25 mln. man

325 M firması D firmasını cari məhkəmə çəkişməsi ilə 120 mln. manata satın alır. D firmasının aktivlərinin ədalətli dəyəri 100 mln. man., öhdəlikləri – 10 mln. man., şərti öhdəlikləri (cari məhkəmə çəkişməsi) – 10 mln. man. təşkil edir. D firması satın alındıqda qudvilin kəmiyyətini müəyyən edin:

- ☐ düzgün cavabı yoxdur
- ☒ 40 mln. man
- ☐ 20 mln. man
- ☐ 30 mln. man
- ☐ 10 mln. man

326 M firması D firmasını cari məhkəmə çəkişməsi ilə 100 mln. manata satın alır. D firmasının aktivlərinin ədalətli dəyəri 80 mln. man., öhdəlikləri – 10 mln. man., şərti öhdəlikləri (cari məhkəmə çəkişməsi) – 5 mln. man. təşkil edir. D firması satın alındıqda qudvilin kəmiyyətini müəyyən edin:

- ☐ düzgün cavabı yoxdur
- ☒ 35 mln. man
- ☐ 25 mln. man
- ☐ 30 mln. man
- ☐ 10 mln. man

327 M firması D firmasını 140 mln. man. satın alır. D firması X alıcıya məhsul yola salmaq üçün uzunmüddətli kontrakt bağlamışdır. Kontraktın ədalətli dəyəri – 20 mln. man., sair aktivləri – 90 mln. man. və öhdəlikləri – 40 mln. manat təşkil edir. D firması satın alındıqda yaranan qudvilin kəmiyyətini müəyyən edin:

- ☐ düzgün cavabı yoxdur
- ☒ 70 mln. man
- ☐ 30 mln. man
- ☐ 50 mln. man

☐ 90 mln. man

328 M firması D firmasını 150 mln. man. satın alır. D firması X alıcıya məhsul yola salmaq üçün uzunmüddətli kontrakt bağlamışdır. Kontraktın ədalətli dəyəri – 20 mln. man., sair aktivləri – 100 mln. man. və öhdəlikləri – 30 mln. manat təşkil edir. D firması satın alındıqda yaranan qudvilin kəmiyyətini müəyyən edin:

- ☐ düzgün cavabı yoxdur
☒ 60 mln. man
☐ 100 mln. man
☐ 50 mln. man
☐ 30 mln. man

329 M firması D firmasını 120 mln. man. satın alır. D firması X alıcıya məhsul yola salmaq üçün uzunmüddətli kontrakt bağlamışdır. Kontraktın ədalətli dəyəri – 20 mln. man., sair aktivləri – 80 mln. man. və öhdəlikləri – 30 mln. manat təşkil edir. D firması satın alındıqda yaranan qudvilin kəmiyyətini müəyyən edin:

- ☐ 90 mln. man
☐ düzgün cavabı yoxdur
☐ 20 mln. man
☒ 50 mln. man
☐ 40 mln. man

330 M firması 100 mln. Manata D firmasını satın alır. D firması X alıcıya məhsul yola salmaq üçün uzunmüddətli kontrakt bağlamışdır. Kontraktın ədalətli dəyəri – 15 mln. man., sair aktivləri – 70 mln. man. və öhdəlikləri – 30 mln. manat təşkil edir. D firması satın alındıqda yaranan qudvilin kəmiyyətini müəyyən edin

- ☐ düzgün cavabı yoxdur
☒ 45 mln. man
☐ 60 mln. man
☐ 30 mln. man
☐ 75 mln. man

331 M firması 100 mln. Manata D firmasını satın alır. D firması X alıcıya məhsul yola salmaq üçün uzunmüddətli kontrakt bağlamışdır. Kontraktın ədalətli dəyəri – 10 mln. man., sair aktivləri – 80 mln. man. və öhdəlikləri – 20 mln. manat təşkil edir. D firması satın alındıqda yaranan qudvilin kəmiyyətini müəyyən edin:

- ☐ düzgün cavabı yoxdur
☒ 30 mln. man
☐ 20 mln. man
☐ 40 mln. man
☐ 50 mln. man

332 Seqment hesabatın ünsürü sayılan öhdəliklərə nə aid edilir:

- ☐ Düzgün cavab yoxdur.
☒ Seqmentin əməliyyat fəaliyyəti nəticəsində meydana çıxan əməliyyat öhdəlikləri;
☐ Mənfəət vergisi üzrə öhdəliklər;
☐ Maliyyə icarəsinin predmeti sayılan aktivlərə aid edilən öhdəliklər;
☐ Maliyyə icarəsinin predmeti sayılan aktivlərə aid edilən öhdəliklər və mənfəət vergisi üzrə öhdəliklər;

333 Seqment hesabatın ünsürü sayılan xərclərə nə aid edilir:

- ☐ Düzgün cavab yoxdur.
☒ Seqmentin əməliyyat fəaliyyəti nəticəsində meydana çıxan və bilavasitə ona bölüşdürülən xərclər;
☐ Fövqəladə vəziyyətin nəticələri;

- ☐ İnvestisiyaların satışından və borcların ödənilməsindən zərərlər;
- ☐ Fövqəladə vəziyyətin nəticələri və investisiyaların satışından və borcların ödənilməsindən zərərlər;

334 İcmal mühasibat hesabatına əlavə olunan izahedici qeydlərdə hansı məlumatlar öz əksini tapmalıdır:

- ☐ Bütün cavablar düzgündür.
- ☒ Fəaliyyət növləri və satışın coğrafi bazarları üzrə satışın həcmi haqqında məlumatlar;
- ☐ Övlad cəmiyyətin işgüzar imici;
- ☐ Baş təşkilatın övlad cəmiyyətin nizamnamə kapitalına maliyyə qoyuluşu;
- ☐ Debitor və kreditor borcları;

335 İcmal hesabatın göstəriciləri baş təşkilatın və övlad cəmiyyətin hesabatının göstəricilərini cəmləmək yolu ilə əldə olunur. Bu zaman icmal hesabatına nə daxil edilmir:

- ☐ Düzgün cavab yoxdur.
- ☒ Baş təşkilat və övlad cəmiyyətləri arasındakı debitor və kreditor borclarının əks etdirən göstərici, habelə baş təşkilat və övlad cəmiyyətləri arasındakı əməliyyatlardan alınan mənfəət və zərərlər;
- ☐ Xərc elementləri üzrə fəaliyyətin adi növlərinə çəkilən xərcləri;
- ☐ Övlad cəmiyyətlərinin maliyyələşdirmə fəaliyyəti üzrə pul vəsaitlərinin hərəkəti;
- ☐ Övlad cəmiyyətlərinin maliyyələşdirmə fəaliyyəti üzrə pul vəsaitlərinin hərəkəti və xərc elementləri üzrə fəaliyyətin adi növlərinə çəkilən xərcləri;

336 Filialları və nümayəndəlikləri (o cümlədən müstəqim balansla malik olan) olan təşkilatlar tərtib edirlər:

- ☐ Düzgün cavab yoxdur.
- ☒ Vahid mühasibat hesabatı;
- ☐ Xüsusi mühasibat hesabatı;
- ☐ İcmal mühasibat hesabatı;
- ☐ Xüsusi mühasibat hesabatı və icmal mühasibat hesabatı;

337 İcmal mühasibat hesabatı aşağıdakı təşkilatlara aid edilir:

- ☐ Yalnız asılı təşkilat.
- ☒ Övlad və asılı cəmiyyətlər;
- ☐ Filiallar;
- ☐ Filiallar və nümayəndəliklər;
- ☐ Nümayəndəliklər;

338 Mühasibat hesabatında, yaxud konsolidə edilən maliyyə hesabatında ayrıca əməliyyat, yaxud coğrafi seqment üzrə hökmən açıqlanmalı olan informasiya hansı seqmentlər üzrə verilir:

- ☐ Düzgün cavab yoxdur.
- ☒ Hesabat;
- ☐ Əməliyyat;
- ☐ Coğrafi;
- ☐ Gəlirlər və xərclər haqda;

339 Müəyyən təsərrüfat şəraitində təşkilatın fəaliyyətinin bir hissəsini mühasibat hesabatı göstəricilərinin müəyyən siyahısının təqdim olunması vasitəsi ilə açıqlayan informasiya nə üzrə informasiya kimi qəbul edilir:

- ☐ Düzgün cavab yoxdur.
- ☒ Seqment üzrə;
- ☐ Əməliyyat seqmenti üzrə;
- ☐ Hesabat seqmenti üzrə;
- ☐ Coğrafi seqment üzrə;

340 Hesabat seqmentləri üzrə informasiyalar ayrıldıqda risklərin qiymətləndirilməsi nəzərdə tutur:

- ☐ Düzgün cavab yoxdur.

- ☒ Onun dəqiq miqdar dəyişikliyi və əks etdirilməsini;
- ☐ Onların ümumiləşdirilməsini;
- ☐ Onlardakı dəyişikliyi;
- ☐ Onların mühasibat hesabları sistemində bilavasitə əks etdirilməsini;

341 Mühasibat hesabatında informasiyası açıqlanan seqmentlərin siyahısı kim tərəfindən müəyyənləşdirilir:

- ☐ Bütün cavalar düzgündür.
- ☐ Maliyyə Nazirliyi tərəfindən;
- ☐ Dövlət Statistika Komitəsi tərəfindən;
- ☒ Təşkilat tərəfindən müstəqim surətdə (onun təşkilati və idarəetmə strukturu nəzərə alınmaqla)
- ☐ Vergilər Nazirliyi tərəfindən;

342 MHBS 3-ə uyğun olaraq konsolidə edilən maliyyə hesabatında “Azlıqların payı” müəyyənləşdirildikdə nədən istifadə etmək olar:

- ☒ Həm əsas, həm də alternativ yanaşma;
- ☐ Əsas yanaşma;
- ☐ Düzgün cavab yoxdur.
- ☐ Alternativ yanaşma
- ☐ MHBS 3-də “Azlıqların payı” termininə yanaşma nəzərdə tutulmamışdır.

343 MHBS 3-ə uyğun olaraq müsbət qudvilli konsolidə edilən maliyyə hesabatında aşağıdakıların tərkibində əks etdirmək lazımdır:

- ☐ Düzgün cavab yoxdur.
- ☐ Aktivlərin tərkibində və faydalı istifadə müddəti ərzində amortizasiya etmək;
- ☐ Aktivlərin tərkibində və biznesin birləşdirilməsi tarixinə övlad şirkətin qudvilinin qiymətdən düşməsinə görə test keçirmək;
- ☒ Aktivlərin tərkibində və müntəzəm surətdə (ildə bir dəfədən az olmamaqla) övlad şirkətin qudvilinin qiymətdən düşməsinə görə test keçirmək;
- ☐ Öhdəliklərin tərkibində və biznesin birləşdirilməsi tarixinə övlad şirkətin qudvilinin qiymətdən düşməsinə görə test keçirmək;

344 İdentifikasiya olunan xalis aktivlərin ədalətli dəyəri MHBS 3-ə əsasən belə qiymətləndirilir:

- ☐ Satınalma tarixinə ədalətli dəyər üzrə əldə olunan öhdəliklərin məbləği və identifikasiya olunan qeyri-maddi aktivlərin dəyəri kimi müəyyənləşdirilir.
- ☐ Satınalma tarixinə ədalətli dəyər üzrə əldə olunan aktivlərin məbləği və identifikasiya olunan qeyri-maddi aktivlərin dəyəri kimi müəyyənləşdirilir.
- ☐ Ədalətli dəyər üzrə əldə olunan aktivlərin və öhdəliklərin dəyərindən ibarətdir;
- ☐ Satınalma tarixinə ədalətli dəyər üzrə əldə olunan aktivlərin və öhdəliklərin məbləği və identifikasiya olunan qeyri-maddi aktivlərin dəyəri kimi müəyyənləşdirilir;
- ☒ Satınalma tarixinə ədalətli dəyər üzrə əldə olunan aktivlərin və öhdəliklərin məbləği və identifikasiya olunan qeyri-maddi aktivlərin və şərti öhdəliklərin dəyəri kimi müəyyənləşdirilir.

345 Biznesin birləşdirilməsi xərcləri nədən ibarətdir:

- ☐ Düzgün cavab yoxdur.
- ☐ Satınalma tarixinə ana şirkətin övlad şirkətinə investisiya məbləğindən və inzibati xərclərdən;
- ☐ Satınalma tarixinə ana şirkətin övlad şirkətinə investisiya məbləğindən və gələcək xərclər və itkilərdən;
- ☒ Satınalma tarixinə ana şirkətin övlad şirkətinə investisiya məbləğindən və birləşdirmə ilə bağlı istənilən xərclərdən;
- ☐ Satınalma tarixinə ana şirkətin övlad şirkətinə investisiya məbləğindən və gələcək xərclər və itkilər, habelə inzibati xərclərdən;

346 MHBS 3-ə uyğun olaraq konsolidə edilən maliyyə hesabatı tərtib edildikdə:

- ☐ Təşkilat uçot metodlarını müstəqim qaydada seçmək hüququna malikdir.
- ☐ Vahid yol verilən metod dedikdə qovuşma metodu başa düşülür;
- ☐ Uçot metodu MHBS 3-də nəzərdə tutulmayıb.

- ☒ Vahid yolverilən metod dedikdə satılma metodu başa düşülür;
- ☐ Satılma və qovuşma metodlarından istifadə mövcuddur.

347 Əhəmiyyətli təsir əlamətinə aid edilmir:

- ☐ İnvestorun təşkilatın daxilindəki idarəetmədə məcburi iştirakı;
- ☐ Düzgün cavab yoxdur.
- ☒ İnvestorlar və asossiasiyalı şirkətlər arasında böyük əməliyyatın mövcudluğu;
- ☐ İnvestorun direktorlar şurasında və yaxud asossiasiyalı şirkətin idarəetmə orqanında nümayəndələrinin olması;
- ☐ Səsvərmə hüququ olan asossiasiyalı şirkətin səhmlərinin ən azı 20% -nin investorun mülkiyyətində olması;

348 Konsolidə edilən maliyyə hesabatını aşağıdakı kimi xarakterizə etmək olar:

- ☒ Vahid təsərrüfat təşkilatı kimi nəzərdə tutulan qrupun maliyyə hesabatı kimi;
- ☐ Hesabat tarixinə təşkilatın əmlak və maliyyə vəziyyətini, habelə qarşılıqlı əlaqədə olan təşkilatlar qrupunun fəaliyyətinin maliyyə nəticələrini əks etdirən vahid sistem kimi;
- ☐ Düzgün cavab yoxdur.
- ☐ Statistika, operativ hesabatlar və mühasibat uçotu məlumatlarının bazasında formalaşan təşkilatın istehsalat-təsərrüfat fəaliyyətinin nəticələri haqda icmal sistem kimi;
- ☐ Operativ hesabatlar və mühasibat uçotu məlumatlarının bazasında formalaşan təşkilatın istehsalat-təsərrüfat fəaliyyətinin nəticələri haqda icmal sistemi kimi;

349 Əgər baş təşkilatın asılı təşkilatda iştirakı 40 pul vahidi, baş təşkilatın hesabat dövrünün zərərlərində payı isə 10 pul vahidi təşkil edərsə, asılı cəmiyyət haqqında məlumatlar konsolidə edilən mühasibat hesabatına daxil ediləcəkdirmi?

- ☐ Mənfəət və zərərlər haqqında hesabatda daxil edilə bilməz.
- ☐ Xeyr;
- ☐ Müəyyənləşdirmək mümkün deyil;
- ☒ Bəli;
- ☐ Mühasibat balansına daxil edilə bilməz;

350 Mənfəət və zərərlər haqqında icmal hesabatda baş təşkilata mənsub olmayan övlad cəmiyyətin fəaliyyətinin maliyyə nəticələrinin kəmiyyətini əks etdirən göstərici belə adlanır:

- ☐ Bütün cavablar düzgündür.
- ☐ Səhmlərin nəzarət paketi;
- ☐ Maliyyə nəticələrində çoxluqların payı;
- ☐ Övlad cəmiyyətin payı;
- ☒ Maliyyə nəticələrində azlıqların payı;

351 Asılı cəmiyyətlər haqqında məlumatlar aşağıdakı halda icmal konsolidə edilən mühasibat balansına daxil edilir:

- ☐ Baş təşkilat səsvərmə hüququ olan səhmlərin 40%-dən çoxuna malikdir.
- ☐ Baş təşkilat səsvərmə hüququ olan səhmlərin 20%-dən çoxuna malikdir.
- ☐ Baş təşkilat səsvərmə hüququ olan səhmlərin 25%-dən çoxuna malikdir.
- ☒ Baş təşkilat səsvərmə hüququ olan səhmlərin 50%-dən çoxuna malikdir.
- ☐ Baş təşkilat səsvərmə hüququ olan səhmlərin 30%-dən çoxuna malikdir.

352 Övlad şirkətin uçot siyasəti baş təşkilatın uçot siyasətindən fərqləndiyi halda konsolidə edilmiş hesabat tərtib olunduğu zaman:

- ☐ Baş şirkətin maliyyə hesabatında düzəliş aparılır;
- ☐ Belə övlad şirkətin hesabatı ayrıca tərtib olunur;
- ☐ Ya övlad şirkətin maliyyə hesabatında, ya da baş təşkilatın maliyyə hesabatında düzəliş aparılır.
- ☒ Övlad şirkətin maliyyə hesabatında düzəliş aparılır;
- ☐ Düzgün cavab yoxdur.

353 Asılı cəmiyyət üzrə icmal konsolidə edilən mühasibat hesabatına aşağıdakı göstərici daxil edilir:

- ☐ Cəmiyyətin maliyyə nəticələrində azlıqların payı;
- ☐ Cəmiyyətin kapitlində azlıqların payı;
- ☐ Bütün cavablar düzgündür.
- ☐ Asılı cəmiyyətin zərərlərində azlıqların payı;
- ☒ Baş təşkilatın iştirakının qiymətləndirilməsi;

354 İcmal mühasibat hesabatı aşağıdakı hallarda tərtib olunmaya bilər:

- ☐ Baş təşkilatın rəhbərliyinin müvafiq qərarı qəbul edildikdə;
- ☐ Qarşılıqlı əlaqədə olan müəssisələr qrupuna baş təşkilatla yanaşı övlad cəmiyyətlər də daxil edildikdə;
- ☐ Baş təşkilatın baş mühasibinin müvafiq qərarı olduqda.
- ☐ Qrupun investorlarının müvafiq qərarı qəbul edildikdə;
- ☒ Qarşılıqlı əlaqədə olan müəssisələr qrupuna baş təşkilatla yanaşı yalnız asılı cəmiyyətlər daxil edildikdə;

355 Aşağıdakı maddələrdən hansı balansın passivinin “Qısamüddətli öhdəliklər” adlı üçüncü bölməsində öz əksini tapmır?

- ☐ əmək ödənişi üzrə heyətə olan borc
- ☐ sair qısamüddətli öhdəliklər
- ☐ faiz xərcləri yaradan sair qısamüddətli öhdəliklər
- ☐ qısamüddətli pensiya öhdəliyi
- ☒ mənfəət vürgisi üzrə təxirə salınmış vergi öhdəlikləri

356 Aşağıdakı maddələrdən hansı balansın passivinin “Qısamüddətli öhdəliklər” adlı üçüncü bölməsində öz əksini tapmır?

- ☐ əmək ödənişi üzrə heyətə olan borc
- ☐ sair qısamüddətli öhdəliklər
- ☐ faiz xərcləri yaradan sair qısamüddətli öhdəliklər
- ☐ qısamüddətli pensiya öhdəliyi
- ☒ hesabat dövrünün xalis mənfəəti (zəruri).

357 Aşağıdakı maddələrdən hansı balansın passivinin “Qısamüddətli öhdəliklər” adlı üçüncü bölməsində öz əksini tapmır?

- ☐ faiz xərcləri yaradan sair qısamüddətli öhdəliklər
- ☐ sair qısamüddətli öhdəliklər
- ☐ əmək ödənişi üzrə heyətə olan borc
- ☒ müqavilə üzrə başa çatmamış tikinti işləri
- ☐ qısamüddətli pensiya öhdəliyi

358 Aşağıdakı maddələrdən hansı balansın passivinin “Qısamüddətli öhdəliklər” adlı üçüncü bölməsində öz əksini tapmır?

- ☐ qısamüddətli pensiya öhdəliyi
- ☐ faiz xərcləri yaradan sair qısamüddətli öhdəliklər
- ☐ əmək ödənişi üzrə heyətə olan borc
- ☐ sair qısamüddətli öhdəliklər
- ☒ nizamnamə üzrə ehtiyat

359 Aşağıdakı maddələrdən hansı balansın passivinin “Qısamüddətli öhdəliklər” adlı üçüncü bölməsində öz əksini tapmır?

- ☐ faiz xərcləri yaradan sair qısamüddətli öhdəliklər
- ☐ sair qısamüddətli öhdəliklər
- ☐ əmək ödənişi üzrə heyətə olan borc
- ☒ məzənnə fərqi üzrə ehtiyat
- ☐ qısamüddətli pensiya öhdəliyi

360 Aşağıdakı maddələrdən hansı balansın passivinin “Qısamüddətli öhdəliklər” adlı üçüncü bölməsində öz əksini tapmır?

- ☐ maliyyə icarəsi üzrə qısamüddətli debitor borcu
- ☐ mənfəətdə iştirak planı
- ☐ bank overdraftı
- ☐ məhdud tədavül müddətli geriye satın alınan imtiyazlı səhmlər
- ☒ əsas idarəetmə heyətinin qısamüddətli debitor borcu

361 Aşağıdakı maddələrdən hansı balansın passivinin “Qısamüddətli öhdəliklər” adlı üçüncü bölməsində öz əksini tapmır?

- ☐ maliyyə icarəsi üzrə qısamüddətli debitor borcu
- ☐ bank overdraftı
- ☐ məhdud tədavül müddətli geriye satın alınan imtiyazlı səhmlər
- ☒ əlavə dəyər vergisinin ödənilən vergisi
- ☐ mənfəətdə iştirak planı

362 Aşağıdakı maddələrdən hansı balansın passivinin “Qısamüddətli öhdəliklər” adlı üçüncü bölməsində öz əksini tapmır?

- ☐ məhdud tədavül müddətli geriye satın alınan imtiyazlı səhmlər
- ☐ bank overdraftı
- ☐ maliyyə icarəsi üzrə qısamüddətli debitor borcu
- ☐ mənfəətdə iştirak planı
- ☒ ödənilmək üçün tutulan qısamüddətli investisiyalar

363 Aşağıdakı maddələrdən hansı balansın passivinin “Qısamüddətli öhdəliklər” adlı üçüncü bölməsində öz əksini tapmır?

- ☐ məhdud tədavül müddətli geriye satın alınan imtiyazlı səhmlər
- ☐ bank overdraftı
- ☐ maliyyə icarəsi üzrə qısamüddətli debitor borcu
- ☐ mənfəətdə iştirak planı
- ☒ satış üçün tutulan qısamüddətli investisiyalar

364 Aşağıdakı maddələrdən hansı balansın passivinin “Qısamüddətli öhdəliklər” adlı üçüncü bölməsində öz əksini tapmır?

- ☐ məhdud tədavül müddətli geriye satın alınan imtiyazlı səhmlər
- ☐ bank overdraftı
- ☐ maliyyə icarəsi üzrə qısamüddətli debitor borcu
- ☐ mənfəətdə iştirak planı
- ☒ icarə üzrə qısamüddətli debitor borcu

365 Balansın aktiv və passivinin balanslaşdırma göstəriciləri qismində çıxış edir:

- ☐ Qeyri-maddi aktivlər.
- ☐ Əsas vəsaitlər;
- ☐ Kreditor borcları;
- ☒ Maliyyə nəticələri (mənfəət yaxud zərər);
- ☐ Debitor borcları;

366 Cari bazar qiyməti ilə qiymətləndirmə maddələrin qiymətləndirilməsi prinsipi sayılır:

- ☐ Statik və Vergi balansında;
- ☐ Dinamik balansda;
- ☐ Vergi balansında;
- ☒ Statik balansda;

- ☐ Dinamik və vergi balansında;

367 Dinamik balansın aktivi belə traktovka olunur:

- ☐ Gələcək dövrlərin gəlirləri;
☐ Vəsait;
☐ Gələcək dövrlərin vəsaitləri və gəlirləri.
☐ Gələcək dövrlərin gəlirləri və xərcləri;
☒ Gələcək dövrlərin xərcləri;

368 Statik konsepsiya nöqtəyi-nəzərindən balansı belə təsəvvür etmək olar:

- ☐ Düzgün cavab yoxdur.
☒ Təşkilatın əmlak vəziyyətinin pul ifadəsində ölçüsünü müəyyən tarixə təqdim olunmasına imkan verən kateqoriya;
☐ Təsərrüfat fəaliyyətinin nəticələrini hesabat dövrü ərzində təqdim olunmasına imkan verən kateqoriya;
☐ Vergiyə cəlb olunma məqsədləri üçün qruplaşdırılan göstərişlərin yazıldığı blank;
☐ Təsərrüfat fəaliyyətinin maliyyə nəticələrinin həm hesabat, həm də ötən dövrə təqdim olunmasına imkan verən kateqoriya;

369 Öz məzmununa görə tarixən birinci olmuşdur:

- ☐ Vergi balansı.
☒ Nümunə balansı;
☐ Dövriyyə balansı;
☐ Saldo balansı;
☐ Kommersiya balansı;

370 Müasir praktikada tənzimləmə üsuluna görə hansı balanslardan istifadə olunur?

- ☐ Həm əsas, həm də nizamlayıcı maddələri istisna edən balans-brutto və balans-netto.
☒ Həm əsas, həm də kontrar maddələrin mövcudluğunu istisna edən balans-netto.
☐ Həm əsas, həm də nizamlayıcı maddələr əks etdirilən balans –netto;
☐ Balans brutto;
☐ Həm əsas, həm də nizamlayıcı maddələr əks etdirilən balans-brutto və balans-netto;

371 Müəssisənin qoyduğu kapitalın tam dövrünün və onun maliyyə nəticələrini təsvir etmək üçün balansın mühasibat uçotunun neçə bir metodu kimi tərifi meydana gəlmişdir:

- ☐ Düzgün cavab yoxdur.
☒ XX əsrin 20-ci illərində;
☐ XXI əsm əvvəllərində;
☐ XIX əsrin 20-ci illərində;
☐ XVIII əsrin əvvəlində;

372 İnformasiyaların balans ümumişləşdirilməsinin fərqləndirici əlamətlərinə aiddir:

- ☐ Göstəricilərin tarazlığı və informasiyanın yüksək keyfiyyəti;
☒ Alınan informasiyanın sintetik xarakteri, məlumatların əks olunmasının ikili xarakteri və göstəricilərin tarazlığı.
☐ Məlumatların əks olunmasının ikili xarakteri, informasiyanın yüksək keyfiyyəti;
☐ Alınan informasiyanın sintetik xarakteri və informasiyanın yüksək keyfiyyəti;
☐ İnformasiyanın yüksək keyfiyyəti;

373 Balans qiymətləndirilməsinin hansı nəzəriyyəsi vəsaitlərin uçotda qeydə alınmasının qiymətləndirilməsinə əsaslanır:

- ☒ Kitablə qiymətləndirmə nəzəriyyəsi;
☐ Subyektiv qiymətləndirmə nəzəriyyəsi;
☐ Bütün cavablar düzgündür.
☐ Obyektiv qiymətləndirmə nəzəriyyəsi;

- ☐ Inventar qiymətləndirmə nəzəriyyəsi;

374 Balans qiymətləndirilməsinin hansı nəzəriyyəsi balansın tərtib olunduğu anda əmlakın satılmasının bazar qiymətləri prinsipinə əsaslanır:

- ☐ Bütün cavablar düzgündür.
☒ Obyektiv qiymətləndirmə nəzəriyyəsi;
☐ Kitablə qiymətləndirmə nəzəriyyəsi;
☐ Subyektiv qiymətləndirmə nəzəriyyəsi;
☐ Inventar qiymətləndirmə nəzəriyyəsi;

375 Daşınmaz əmlaka investisiyalar balansın aşağıdakı bölməsinə aid edilir:

- ☐ Qısamüddətli aktivlər;
☒ Uzunmüddətli aktivlər.
☐ Uzunmüddətli öhdəliklər;
☐ Kapital;
☐ Qısamüddətli öhdəliklər;

376 Birgə müəssisələrə investisiyalar balansın aşağıdakı bölməsinə aid edilir:

- ☐ Qısamüddətli aktivlər;
☒ Uzunmüddətli aktivlər.
☐ Uzunmüddətli öhdəliklər;
☐ Kapital;
☐ Qısamüddətli öhdəliklər;

377 Asılı müəssisələrə qoyulan investisiyalar balansın aşağıdakı bölməsinə aid edilir:

- ☐ Qısamüddətli aktivlər;
☒ Uzunmüddətli aktivlər.
☐ Uzunmüddətli öhdəliklər;
☐ Kapital;
☐ Qısamüddətli öhdəliklər;

378 Təhtəlhəsab məbləğ balansın aşağıdakı bölməsinə aid edilir:

- ☐ Uzunmüddətli aktivlər.
☒ Qısamüddətli aktivlər;
☐ Uzunmüddətli öhdəliklər;
☐ Kapital;
☐ Qısamüddətli öhdəliklər;

379 Satın alınan sərvətlər üzrə əlavə dəyər vergisi balansın aşağıdakı bölməsinə aid edilir:

- ☐ Uzunmüddətli aktivlər.
☒ Qısamüddətli aktivlər;
☐ Uzunmüddətli öhdəliklər;
☐ Kapital;
☐ Qısamüddətli öhdəliklər;

380 Dividendlərin ödənişi üzrə təsisçilərin kreditor borcu balansın aşağıdakı bölməsinə daxil edilir:

- ☐ Uzunmüddətli aktivlər.
☒ Qısamüddətli öhdəliklər;
☐ Uzunmüddətli öhdəliklər;
☐ Kapital;
☐ Qısamüddətli aktivlər;

381 Vergilər üzrə öhdəliklər və digər öhdəliklər balansın hansı bölməsinə daxil edilir:

- ☐ Uzunmüddətli aktivlər.
- ☒ Qısamüddətli öhdəliklər;
- ☐ Uzunmüddətli öhdəliklər;
- ☐ Kapital;
- ☐ Qısamüddətli aktivlər;

382 Gələcək dövrlərin gəlirləri balansın aşağıdakı bölmələsinə aid edilir:

- ☐ Uzunmüddətli aktivlər.
- ☒ Qısamüddətli öhdəliklər;
- ☐ Uzunmüddətli aktivlər və Qısamüddətli aktivlər;
- ☐ Kapital;
- ☐ Qısamüddətli aktivlər;

383 Balansın varisliyi dedikdə nə başa düşülür:

- ☐ Balansı tərtib edən və oxuyan şəxsləri başa düşmək üçün giriş.
- ☒ Hər bir sonrakı balans əvvəlki balansdan irəli gəlməlidir;
- ☐ Balans maddələrinin qiymətləndirilməsinin obyektiv həqiqətə uyğunluğu;
- ☐ Balansın quruluşu uçotun vahid prinsiplərinə və qiymətlərinə əsaslanır;
- ☐ Mühəsibat balansı göstərişlərinin sənədlərə, mühəsibat hesablarındakı qeydlərə, mühəsibat hesablaşmalarına və inventarlaşmaya uyğunluğu.

384 Balansın vahidliyi dedikdə nə başa düşülür:

- ☐ Balansı tərtib edən və oxuyan şəxsləri başa düşmək üçün giriş
- ☒ Balansın quruluşu uçotun vahid prinsiplərinə və qiymətlərinə əsaslanır;
- ☐ Balans maddələrinin qiymətləndirilməsinin obyektiv həqiqətə uyğunluğu;
- ☐ Hər bir sonrakı balans əvvəlki balansdan irəli gəlməlidir;
- ☐ Mühəsibat balansı göstərişlərinin sənədlərə, mühəsibat hesablarındakı qeydlərə, mühəsibat hesablaşmalarına və inventarlaşmaya uyğunluğu.

385 Balansın reallığı dedikdə nə başa düşülür:

- ☐ Balansı tərtib edən və oxuyan şəxsləri başa düşmək üçün giriş.
- ☒ Balans maddələrinin qiymətləndirilməsinin obyektiv həqiqətə uyğunluğu;
- ☐ Balansın quruluşu uçotun vahid prinsiplərinə və qiymətlərinə əsaslanır;
- ☐ Hər bir sonrakı balans əvvəlki balansdan irəli gəlməlidir;
- ☐ Mühəsibat balansı göstərişlərinin sənədlərə, mühəsibat hesablarındakı qeydlərə, mühəsibat hesablaşmalarına və inventarlaşmaya uyğunluğu.

386 Balansın həqiqiliyi (dürüslüyü) dedikdə nə başa düşülür:

- ☐ Balansın quruluşu uçotun vahid prinsiplərinə və qiymətlərinə əsaslanır;
- ☐ Balansı tərtib edən və oxuyan şəxsləri başa düşmək üçün giriş.
- ☐ Balans maddələrinin qiymətləndirilməsinin obyektiv həqiqətə uyğunluğu;
- ☒ Mühəsibat balansı göstərişlərinin sənədlərə, mühəsibat hesablarındakı qeydlərə, mühəsibat hesablaşmalarına və inventarlaşmaya uyğunluğu.
- ☐ Hər bir sonrakı balans əvvəlki balansdan irəli gəlməlidir;

387 Balansın açıqlığı dedikdə başa düşülür:

- ☐ Bütün cavablar düzgündür.
- ☒ Balansı tərtib edən və oxuyan şəxslər üçün onun başa düşülməsi;
- ☐ Balans maddələrinin qiymətləndirilməsinin obyektiv həqiqətə uyğunluğu;
- ☐ Hər bir növbəti balans əvvəlkindən irəli gəlməlidir;
- ☐ Balansın aktiv və passivinin yekununun bərabərliyi;

388 Təşkilatda vəsaitlərin dəyəri fərdi şəraitdən asılı olan fakta istinad edən balansın qiymətləndirilməsi nəzəriyyəsi belə adlanır:

- ☐ Bütün cavablar düzgündür.
- ☒ Subyektiv qiymətləndirmə nəzəriyyəsi;
- ☐ İnventar qiymətləndirmə nəzəriyyəsi;
- ☐ Kitablə qiymətləndirmə nəzəriyyəsi;
- ☐ Obyektiv qiymətləndirmə nəzəriyyəsi;

389 Balansın aktivində və passivində bölmələr aşağıdakı qaydada yerləşdirilmişdir:

- ☐ Düzgün cavab yoxdur.
- ☒ Aktivlərin likvidliyinin artması, öhdəliklərin ödəmə müddətinin azalması;
- ☐ Aktivlərin likvidliyinin artması, öhdəliklərin ödəmə müddətinin artması;
- ☐ Aktivlərin likvidliyinin azalması, öhdəliklərin ödəmə müddətinin artması;
- ☐ Aktivlərin likvidliyinin azalması, öhdəliklərin ödəmə müddətinin azalması;

390 Nizamlayıcı maddələrə aiddir:

- ☐ Düzgün cavab yoxdur.
- ☒ Məbləğləri əsas maddələrin məbləğindən çıxılan maddələr;
- ☐ Doldurulması normativ sənədlərlə tənzimlənən maddələrin məbləği;
- ☐ Valyuta balansını tənzimləyə bilən maddələr;
- ☐ Əsas maddələrin məbləğinə əlavə edilən maddələrin məbləği.

391 “Balans “ terminin aşağıda sadalanan təriflərindən hansı onun mühasibat nöqtəyi nəzərindən dərk olunmasına aid edilmir:

- ☐ Bütün cavablar düzgündür.
- ☒ Resursların (material, əmək) konkret növlərinin istehsalını və istehlakını ,daxil olan və həyata keçirilən ödənişlərin bir-birinə nisbətini xarakterizə edən hesabat formaları;
- ☐ Pul ifadəsində müəyyən tarixə təşkiatın vəsaitinin vəziyyətini göstərən mühasibat hesabatının daha mühüm və əsas forması;
- ☐ Debit və kredit üzrə razılaşmaların yekununun, aktiv və passivlərin , analitik və sintetik hesabların bərabərliyi;
- ☐ Müəssisənin müəyyən tarixə (ana) vəsaitlərinin vəziyyətini xarakterizə edən ani göstəricilər sistemi;

392 Aşağıdakılardan hansı maddə mühasibat balansının passivinin üçüncü bölməsində öz əksini tapmır:

- ☐ qismüddətli maliyyələşmələr və daxilolmalar
- ☒ təhtəhsab məbləğlər
- ☐ əməliyyat icarəsi üzrə qismüddətli kreditör borcları
- ☐ vergi öhdəlikləri
- ☐ alınmış qismüddətli avanslar

393 Aşağıdakılardan hansı maddə mühasibat balansının passivinin üçüncü bölməsində öz əksini tapmır:

- ☐ qismüddətli maliyyələşmələr və daxilolmalar
- ☒ verilmiş qismüddətli avanslar
- ☐ əməliyyat icarəsi üzrə qismüddətli kreditör borcları
- ☐ vergi öhdəlikləri
- ☐ alınmış qismüddətli avanslar

394 Aşağıdakılardan hansı maddə mühasibat balansının passivinin üçüncü bölməsində öz əksini tapmır:

- ☐ qismüddətli maliyyələşmələr və daxilolmalar
- ☒ əməliyyat icarəsi üzrə gələcək hesabat dövrlərinin xərcləri
- ☐ əməliyyat icarəsi üzrə qismüddətli kreditör borcları
- ☐ vergi öhdəlikləri
- ☐ alınmış qismüddətli avanslar

395 Aşağıdakılardan hansı maddə mühasibat balansının passivinin üçüncü bölməsində öz əksini tapmır:

- ☐ qismüddətli maliyyələşmələr və daxilolmalar
- ☒ satış məqsədilə saxlanılan qismüddətli investisiyalar
- ☐ əməliyyat icarəsi üzrə qismüddətli kreditor borcları
- ☐ vergi öhdəlikləri
- ☐ alınmış qismüddətli avanslar

396 Aşağıdakılardan hansı maddə mühasibat balansının passivinin üçüncü bölməsində öz əksini tapmır:

- ☐ qismüddətli maliyyələşmələr və daxilolmalar
- ☒ ödənişə qədər saxlanılan qismüddətli investisiyalar
- ☐ əməliyyat icarəsi üzrə qismüddətli kreditor borcları
- ☐ vergi öhdəlikləri
- ☐ alınmış qismüddətli avanslar

397 Aşağıdakılardan hansı maddə mühasibat balansının passivinin üçüncü bölməsində öz əksini tapmır:

- ☐ sosial sığorta və təminat üzrə öhdəliklər
- ☒ emissiya gəlirləri
- ☐ konvertasiya olunan qismüddətli istiqrazlar
- ☐ faiz xərcləri yaradan sair qismüddətli öhdəliklər
- ☐ qismüddətli qiymətləndirilmiş öhdəliklər

398 Aşağıdakılardan hansı maddə mühasibat balansının passivinin üçüncü bölməsində öz əksini tapmır:

- ☐ sosial sığorta və təminat üzrə öhdəliklər
- ☐ faiz xərcləri yaradan sair qismüddətli öhdəliklər
- ☐ konvertasiya olunan qismüddətli istiqrazlar
- ☒ sair təxirə salınmış vergi aktivləri
- ☐ qismüddətli qiymətləndirilmiş öhdəliklər

399 Aşağıdakılardan hansı maddə mühasibat balansının passivinin üçüncü bölməsində öz əksini tapmır:

- ☐ faiz xərcləri yaradan sair qismüddətli öhdəliklər
- ☐ qismüddətli qiymətləndirilmiş öhdəliklər
- ☒ icarə üzrə qismüddətli debitor borcları
- ☐ konvertasiya olunan qismüddətli istiqrazlar
- ☐ sosial sığorta və təminat üzrə öhdəliklər

400 Aşağıdakılardan hansı maddə mühasibat balansının passivinin üçüncü bölməsində öz əksini tapmır:

- ☐ sosial sığorta və təminat üzrə öhdəliklər
- ☒ pul vəsaitlərinin ekvivalentləri
- ☐ konvertasiya olunan qismüddətli istiqrazlar
- ☐ faiz xərcləri yaradan sair qismüddətli öhdəliklər
- ☐ qismüddətli qiymətləndirilmiş öhdəliklər

401 Aşağıdakılardan hansı maddə mühasibat balansının passivinin üçüncü bölməsində öz əksini tapmır:

- ☐ sosial sığorta və təminat üzrə öhdəliklər
- ☒ daşınmaz əmlaka investisiyalar
- ☐ konvertasiya olunan qismüddətli istiqrazlar
- ☐ faiz xərcləri yaradan sair qismüddətli öhdəliklər
- ☐ qismüddətli qiymətləndirilmiş öhdəliklər

402 Aşağıdakılardan hansı maddə mühasibat balansının passivinin ikinci bölməsində öz əksini tapmır:

- ☐ uzunmüddətli pensiya öhdəlikləri

- ☒ elan olunmuş dividendlər
- ☐ mal satan və podratçılara uzunmüddətli kreditör borcları
- ☐ maliyyə icarəsi üzrə uzunmüddətli öhdəliklər
- ☐ tikinti müqavilələri üzrə uzunmüddətli kreditör borcları

403 Aşağıdakılardan hansı maddə mühasibat balansının passivinin ikinci bölməsində öz əksini tapmır:

- ☐ uzunmüddətli pensiya öhdəlikləri
- ☒ keçmiş illərin bölüşdürülməmiş mənfəəti (ödəniməmiş zərəri)
- ☐ mal satan və podratçılara uzunmüddətli kreditör borcları
- ☐ maliyyə icarəsi üzrə uzunmüddətli öhdəliklər
- ☐ tikinti müqavilələri üzrə uzunmüddətli kreditör borcları

404 Aşağıdakılardan hansı maddə mühasibat balansının passivinin ikinci bölməsində öz əksini tapmır:

- ☐ uzunmüddətli pensiya öhdəlikləri
- ☒ hesabat dövrünün xalis mənfəəti (zərəri)
- ☐ mal satan və podratçılara uzunmüddətli kreditör borcları
- ☐ maliyyə icarəsi üzrə uzunmüddətli öhdəliklər
- ☐ tikinti müqavilələri üzrə uzunmüddətli kreditör borcları

405 Aşağıdakılardan hansı maddə mühasibat balansının passivinin ikinci bölməsində öz əksini tapmır:

- ☐ törəmə (asılı) müəssisələrin qısamüddətli debitor borcları
- ☒ qısamüddətli məqsədli maliyyələşmələr və daxilolmalar
- ☐ alıcı və sifarişçilərin qısamüddətli debitor borcları
- ☐ hazır məhsul
- ☐ maliyyə icarəsi üzrə qısamüddətli debitor borcları

406 Aşağıdakılardan hansı maddə mühasibat balansının passivinin ikinci bölməsində öz əksini tapmır:

- ☐ uzunmüddətli pensiya öhdəlikləri
- ☒ mənfəətdə iştirak payı və müavinətlər üzrə planlar
- ☐ mal satan və podratçılara uzunmüddətli kreditör borcları
- ☐ maliyyə icarəsi üzrə uzunmüddətli öhdəliklər
- ☐ tikinti müqavilələri üzrə uzunmüddətli kreditör borcları

407 Aşağıdakılardan hansı maddə mühasibat balansının passivinin ikinci bölməsində öz əksini tapmır:

- ☐ uzunmüddətli pensiya öhdəlikləri
- ☒ əməyin ödənişi üzrə işçi heyətinə olan borc
- ☐ mal satan və podratçılara uzunmüddətli kreditör borcları
- ☐ maliyyə icarəsi üzrə uzunmüddətli öhdəliklər
- ☐ tikinti müqavilələri üzrə uzunmüddətli kreditör borcları

408 Aşağıdakılardan hansı maddə mühasibat balansının passivinin ikinci bölməsində öz əksini tapmır:

- ☐ bankın uzunmüddətli kreditləri
- ☒ qanunvericilik üzrə ehtiyat
- ☐ işdənçıxma ilə əlaqədar uzunmüddətli müavinətlər və öhdəliklər
- ☐ sığorta müqavilələri üzrə uzunmüddətli öhdəliklər
- ☐ məhdud dövrətmə müddəti olan geri satın alınmış uzunmüddətli imtiyazlı səhmlər

409 Aşağıdakılardan hansı maddə mühasibat balansının passivinin ikinci bölməsində öz əksini tapmır:

- ☐ bankın uzunmüddətli kreditləri
- ☒ yenidənqiymətləndirmə üzrə ehtiyat
- ☐ işdənçıxma ilə əlaqədar uzunmüddətli müavinətlər və öhdəliklər
- ☐ sığorta müqavilələri üzrə uzunmüddətli öhdəliklər

- ☐ məhdud dövretmə müddəti olan geri satın alınmış uzunmüddətli imtiyazlı səhmlər

410 Aşağıdakılardan hansı maddə mühasibat balansının passivinin ikinci bölməsində öz əksini tapmır:

- ☐ bankın uzunmüddətli kreditləri
☒ əməliyyat icarəsi üzrə gələcək hesabat dövrlərinin xərcləri
☐ işdənçıxma ilə əlaqədar uzunmüddətli müavinətlər və öhdəliklər
☐ sığorta müqavilələri üzrə uzunmüddətli öhdəliklər
☐ məhdud dövretmə müddəti olan geri satın alınmış uzunmüddətli imtiyazlı səhmlər

411 Aşağıdakılardan hansı maddə mühasibat balansının passivinin ikinci bölməsində öz əksini tapmır:

- ☐ bankın uzunmüddətli kreditləri
☒ əvəzləşdirilən əlavə dəyər vergisi
☐ işdənçıxma ilə əlaqədar uzunmüddətli müavinətlər və öhdəliklər
☐ sığorta müqavilələri üzrə uzunmüddətli öhdəliklər
☐ məhdud dövretmə müddəti olan geri satın alınmış uzunmüddətli imtiyazlı səhmlər

412 Aşağıdakılardan hansı maddə mühasibat balansının passivinin ikinci bölməsində öz əksini tapmır:

- ☐ bankın uzunmüddətli kreditləri
☒ sair məcburi ödənişlər üzrə öhdəliklər
☐ işdənçıxma ilə əlaqədar uzunmüddətli müavinətlər və öhdəliklər
☐ sığorta müqavilələri üzrə uzunmüddətli öhdəliklər
☐ məhdud dövretmə müddəti olan geri satın alınmış uzunmüddətli imtiyazlı səhmlər

413 Aşağıdakılardan hansı maddə mühasibat balansının passivinin ikinci bölməsində öz əksini tapmır:

- ☐ uzunmüddətli borclar
☒ vergi öhdəlikləri
☐ uzunmüddətli pensiya öhdəlikləri
☐ alınmış uzunmüddətli avanslar
☐ mənfəət vergisi üzrə təxirə salınmış vergi öhdəlikləri

414 Aşağıdakılardan hansı maddə mühasibat balansının passivinin ikinci bölməsində öz əksini tapmır:

- ☐ uzunmüddətli borclar
☒ təhtəlhəsab məbləğlər
☐ uzunmüddətli pensiya öhdəlikləri
☐ alınmış uzunmüddətli avanslar
☐ mənfəət vergisi üzrə təxirə salınmış vergi öhdəlikləri

415 Aşağıdakılardan hansı maddə mühasibat balansının passivinin ikinci bölməsində öz əksini tapmır:

- ☐ uzunmüddətli borclar
☒ işdənçıxma ilə əlaqədar qısamüddətli müavinətlər və öhdəliklər
☐ uzunmüddətli pensiya öhdəlikləri
☐ alınmış uzunmüddətli avanslar
☐ mənfəət vergisi üzrə təxirə salınmış vergi öhdəlikləri

416 Aşağıdakılardan hansı maddə mühasibat balansının passivinin ikinci bölməsində öz əksini tapmır:

- ☐ uzunmüddətli borclar
☒ sair təxirə salınmış vergi aktivləri
☐ uzunmüddətli pensiya öhdəlikləri
☐ alınmış uzunmüddətli avanslar
☐ mənfəət vergisi üzrə təxirə salınmış vergi öhdəlikləri

417 Aşağıdakılardan hansı maddə mühasibat balansının passivinin ikinci bölməsində öz əksini tapmır:

- ☐ uzunmüddətli borclar
- ☒ mənfəət vergisi üzrə təxirə salınmış vergi aktivlər
- ☐ uzunmüddətli pensiya öhdəlikləri
- ☐ alınmış uzunmüddətli avanslar
- ☐ mənfəət vergisi üzrə təxirə salınmış vergi öhdəlikləri

418 Aşağıdakılardan hansı maddə mühasibat balansının passivinin ikinci bölməsində öz əksini tapmır:

- ☐ sığorta müqavilələri üzrə uzunmüddətli öhdəliklər
- ☒ tikinti müqavilələri üzrə uzunmüddətli debitor borcları
- ☐ maliyyə icarəsi üzrə uzunmüddətli öhdəliklər
- ☐ konvertasiya olunan uzunmüddətli istiqrazlar
- ☐ işdənçixma ilə əlaqədar uzunmüddətli müavinətlər və öhdəliklər

419 Aşağıdakılardan hansı maddə mühasibat balansının passivinin ikinci bölməsində öz əksini tapmır:

- ☐ sığorta müqavilələri üzrə uzunmüddətli öhdəliklər
- ☒ fəzilət üzrə uzunmüddətli debitor borcları
- ☐ maliyyə icarəsi üzrə uzunmüddətli öhdəliklər
- ☐ konvertasiya olunan uzunmüddətli istiqrazlar
- ☐ işdənçixma ilə əlaqədar uzunmüddətli müavinətlər və öhdəliklər

420 Aşağıdakılardan hansı maddə mühasibat balansının passivinin ikinci bölməsində öz əksini tapmır:

- ☐ sığorta müqavilələri üzrə uzunmüddətli öhdəliklər
- ☒ verilmiş uzunmüddətli borclar
- ☐ maliyyə icarəsi üzrə uzunmüddətli öhdəliklər
- ☐ konvertasiya olunan uzunmüddətli istiqrazlar
- ☐ işdənçixma ilə əlaqədar uzunmüddətli müavinətlər və öhdəliklər

421 Aşağıdakılardan hansı maddə mühasibat balansının passivinin ikinci bölməsində öz əksini tapmır:

- ☐ sığorta müqavilələri üzrə uzunmüddətli öhdəliklər
- ☒ torpaq, tikili və avadanlıqlar
- ☐ maliyyə icarəsi üzrə uzunmüddətli öhdəliklər
- ☐ konvertasiya olunan uzunmüddətli istiqrazlar
- ☐ işdənçixma ilə əlaqədar uzunmüddətli müavinətlər və öhdəliklər

422 Aşağıdakılardan hansı maddə mühasibat balansının passivinin ikinci bölməsində öz əksini tapmır:

- ☐ sığorta müqavilələri üzrə uzunmüddətli öhdəliklər
- ☒ Sair təxirə salınmış vergi aktivləri
- ☐ maliyyə icarəsi üzrə uzunmüddətli öhdəliklər
- ☐ konvertasiya olunan uzunmüddətli istiqrazlar
- ☐ işdənçixma ilə əlaqədar uzunmüddətli müavinətlər və öhdəliklər

423 Aşağıdakılardan hansı maddə mühasibat balansının passivinin ikinci bölməsində öz əksini tapmır:

- ☐ uzunmüddətli faiz xərcləri yaradan sair öhdəliklər
- ☒ əməliyyat icarəsi üzrə uzunmüddətli debitor borcları
- ☐ işçilər üçün uzunmüddətli bank kreditləri
- ☐ malsatan və podratçılara uzunmüddətli kreditor borcları
- ☐ törəmə (asılı) müəssisələrə uzunmüddətli kreditor borcları

424 Aşağıdakılardan hansı maddə mühasibat balansının passivinin ikinci bölməsində öz əksini tapmır:

- ☐ törəmə (asılı) müəssisələrə uzunmüddətli kreditor borcları
- ☐ işçilər üçün uzunmüddətli bank kreditləri
- ☐ malsatan və podratçılara uzunmüddətli kreditor borcları

- ☐ uzunmüddətli faiz xərcləri yaradan sair öhdəliklər
- ☒ maliyyə icarəsi üzrə uzunmüddətli debitor borcları

425 Aşağıdakılardan hansı maddə mühasibat balansının passivinin ikinci bölməsində öz əksini tapmır:

- ☐ uzunmüddətli faiz xərcləri yaradan sair öhdəliklər
- ☒ assosiasialı (asılı) müəssisələrə investisiyalar
- ☐ işçilər üçün uzunmüddətli bank kreditləri
- ☐ malsatan və podratçılara uzunmüddətli kreditor borcları
- ☐ törəmə (asılı) müəssisələrə uzunmüddətli kreditor borcları

426 Aşağıdakılardan hansı maddə mühasibat balansının passivinin ikinci bölməsində öz əksini tapmır:

- ☐ uzunmüddətli faiz xərcləri yaradan sair öhdəliklər
- ☒ mənfəət vergisi təxirə salınmış vergi aktivləri
- ☐ işçilər üçün uzunmüddətli bank kreditləri
- ☐ malsatan və podratçılara uzunmüddətli kreditor borcları
- ☐ törəmə (asılı) müəssisələrə uzunmüddətli kreditor borcları

427 Aşağıdakılardan hansı maddə mühasibat balansının passivinin ikinci bölməsində öz əksini tapmır:

- ☐ uzunmüddətli faiz xərcləri yaradan sair öhdəliklər
- ☒ ödənişə qədər saxlanılan uzunmüddətli investisiyalar
- ☐ işçilər üçün uzunmüddətli bank kreditləri
- ☐ malsatan və podratçılara uzunmüddətli kreditor borcları
- ☐ törəmə (asılı) müəssisələrə uzunmüddətli kreditor borcları

428 Aşağıdakılardan hansı maddə mühasibat balansının passivinin ikinci bölməsində öz əksini tapmır:

- ☐ uzunmüddətli faiz xərcləri yaradan sair öhdəliklər
- ☒ tikinti müqavilələri üzrə uzunmüddətli debitor borcları
- ☐ uzunmüddətli borclar
- ☐ uzunmüddətli hüquqi öhdəliklər
- ☐ uzunmüddətli məqsədli maliyyələşmələr və daxilolmalar

429 Aşağıdakılardan hansı maddə mühasibat balansının passivinin ikinci bölməsində öz əksini tapmır:

- ☐ uzunmüddətli faiz xərcləri yaradan sair öhdəliklər
- ☒ faizlər üzrə uzunmüddətli debitor borcları
- ☐ uzunmüddətli borclar
- ☐ uzunmüddətli hüquqi öhdəliklər
- ☐ uzunmüddətli məqsədli maliyyələşmələr və daxilolmalar

430 Aşağıdakılardan hansı maddə mühasibat balansının passivinin ikinci bölməsində öz əksini tapmır:

- ☐ uzunmüddətli faiz xərcləri yaradan sair öhdəliklər
- ☒ əsas idarəetmə heyətinin uzunmüddətli debitor borcları
- ☐ uzunmüddətli borclar
- ☐ uzunmüddətli hüquqi öhdəliklər
- ☐ uzunmüddətli məqsədli maliyyələşmələr və daxilolmalar

431 Aşağıdakılardan hansı maddə mühasibat balansının passivinin ikinci bölməsində öz əksini tapmır:

- ☐ uzunmüddətli faiz xərcləri yaradan sair öhdəliklər
- ☒ törəmə (asılı) müəssisələrin uzunmüddətli debitor borcları
- ☐ uzunmüddətli borclar
- ☐ uzunmüddətli hüquqi öhdəliklər
- ☐ uzunmüddətli məqsədli maliyyələşmələr və daxilolmalar

432 Aşağıdakılardan hansı maddə mühasibat balansının passivinin ikinci bölməsində öz əksini tapmır:

- ☐ uzunmüddətli faiz xərcləri yaradan sair öhdəliklər
- ☒ alıcı və sifarişçilərin uzunmüddətli debitor borcları
- ☐ uzunmüddətli borclar
- ☐ uzunmüddətli hüquqi öhdəliklər
- ☐ uzunmüddətli məqsədli maliyyələşmələr və daxilolmalar

433 Aşağıdakılardan hansı maddə mühasibat balansının aktivinin ikinci bölməsində öz əksini tapmır:

- ☐ satış üçün saxlanılan sair aktivlər
- ☒ əməliyyat icarəsi üzrə qısamüddətli kreditör borcları
- ☐ tikinti müqavilələri üzrə bitməmiş tikinti işləri
- ☐ istehsalat üçün materiallar
- ☐ mallar

434 Aşağıdakılardan hansı maddə mühasibat balansının aktivinin ikinci bölməsində öz əksini tapmır:

- ☐ satış üçün saxlanılan sair aktivlər
- ☒ maliyyə icarəsi üzrə qısamüddətli kreditör borcları
- ☐ tikinti müqavilələri üzrə bitməmiş tikinti işləri
- ☐ istehsalat üçün materiallar
- ☐ mallar

435 Aşağıdakılardan hansı maddə mühasibat balansının aktivinin ikinci bölməsində öz əksini tapmır:

- ☐ satış üçün saxlanılan sair aktivlər
- ☒ sair məcburi ödənişlər üzrə öhdəliklər
- ☐ tikinti müqavilələri üzrə bitməmiş tikinti işləri
- ☐ istehsalat üçün materiallar
- ☐ mallar

436 Aşağıdakılardan hansı maddə mühasibat balansının aktivinin ikinci bölməsində öz əksini tapmır:

- ☐ satış üçün saxlanılan sair aktivlər
- ☒ işdən çıxma ilə əlaqədar qısamüddətli müavinətlər və öhdəliklər
- ☐ tikinti müqavilələri üzrə bitməmiş tikinti işləri
- ☐ istehsalat üçün materiallar
- ☐ mallar

437 Aşağıdakılardan hansı maddə mühasibat balansının aktivinin ikinci bölməsində öz əksini tapmır:

- ☒ qanunvericilik üzrə ehtiyat
- ☐ istehsalat üçün materiallar
- ☐ satış üçün saxlanılan sair aktivlər
- ☐ mallar
- ☐ tikinti müqavilələri üzrə bitməmiş tikinti işləri

438 Aşağıdakılardan hansı maddə mühasibat balansının aktivinin ikinci bölməsində öz əksini tapmır:

- ☐ əməliyyat icarəsi üzrə gələcək hesabat dövrlərinin xərcləri
- ☒ müəlliflik hüquqları
- ☐ yolda olan pul köçürmələri
- ☐ kassa
- ☐ pul vəsaitlərinin ekvivalentləri

439 Aşağıdakılardan hansı maddə mühasibat balansının aktivinin ikinci bölməsində öz əksini tapmır:

- ☐ əməliyyat icarəsi üzrə gələcək hesabat dövrlərinin xərcləri

- ☒ ödənişə qədər saxlanılan uzunmüddətli investisiyalar
- ☐ yolda olan pul köçürmələri
- ☐ kassa
- ☐ pul vəsaitlərinin ekvivalentləri

440 Aşağıdakılardan hansı maddə mühasibat balansının aktivinin ikinci bölməsində öz əksini tapmır:

- ☐ əməliyyat icarəsi üzrə gələcək hesabat dövrlərinin xərcləri
- ☒ təbii ehtiyatlar
- ☐ yolda olan pul köçürmələri
- ☐ kassa
- ☐ pul vəsaitlərinin ekvivalentləri

441 Aşağıdakılardan hansı maddə mühasibat balansının aktivinin ikinci bölməsində öz əksini tapmır:

- ☐ əməliyyat icarəsi üzrə gələcək hesabat dövrlərinin xərcləri
- ☒ emissiya gəliri
- ☐ yolda olan pul köçürmələri
- ☐ kassa
- ☐ pul vəsaitlərinin ekvivalentləri

442 Aşağıdakılardan hansı maddə mühasibat balansının aktivinin ikinci bölməsində öz əksini tapmır:

- ☐ əməliyyat icarəsi üzrə gələcək hesabat dövrlərinin xərcləri
- ☒ yenidənqıymətləndirmə üzrə ehtiyat
- ☐ yolda olan pul köçürmələri
- ☐ kassa
- ☐ pul vəsaitlərinin ekvivalentləri

443 Aşağıdakılardan hansı maddə mühasibat balansının aktivinin ikinci bölməsində öz əksini tapmır:

- ☐ törəmə (asılı) müəssisələrin qısamüddətli debitor borcları
- ☒ qısamüddətli məqsədli maliyyələşmələr və daxilolmalar
- ☐ alıcı və sifarişçilərin qısamüddətli debitor borcları
- ☐ hazır məhsul
- ☐ maliyyə icarəsi üzrə qısamüddətli debitor borcları

444 Aşağıdakılardan hansı maddə mühasibat balansının aktivinin ikinci bölməsində öz əksini tapmır:

- ☐ törəmə (asılı) müəssisələrin qısamüddətli debitor borcları
- ☒ vergi öhdəlikləri
- ☐ alıcı və sifarişçilərin qısamüddətli debitor borcları
- ☐ hazır məhsul
- ☐ maliyyə icarəsi üzrə qısamüddətli debitor borcları

445 Aşağıdakılardan hansı maddə mühasibat balansının aktivinin ikinci bölməsində öz əksini tapmır:

- ☐ törəmə (asılı) müəssisələrin qısamüddətli debitor borcları
- ☒ sığorta müqavilələri üzrə qısamüddətli öhdəliklər
- ☐ alıcı və sifarişçilərin qısamüddətli debitor borcları
- ☐ hazır məhsul
- ☐ maliyyə icarəsi üzrə qısamüddətli debitor borcları

446 Aşağıdakılardan hansı maddə mühasibat balansının aktivinin ikinci bölməsində öz əksini tapmır:

- ☐ törəmə (asılı) müəssisələrin qısamüddətli debitor borcları
- ☒ qısamüddətli hüquqi öhdəliklər
- ☐ alıcı və sifarişçilərin qısamüddətli debitor borcları
- ☐ hazır məhsul

- ☐ maliyyə icarəsi üzrə qısamüddətli debitor borcları

447 Aşağıdakılardan hansı maddə mühasibat balansının aktivinin ikinci bölməsində öz əksini tapmır:

- ☐ törəmə (asılı) müəssisələrin qısamüddətli debitor borcları
☒ qısamüddətli təminat öhdəlikləri
☐ alıcı və sifarişçilərin qısamüddətli debitor borcları
☐ hazır məhsul
☐ maliyyə icarəsi üzrə qısamüddətli debitor borcları

448 Aşağıdakılardan hansı maddə mühasibat balansının aktivinin ikinci bölməsində öz əksini tapmır:

- ☐ istehsalatda istifadə olunan əsas xammal
☒ faiz xərcləri yaradan sair qısamüddətli öhdəliklər
☐ tikinti müqavilələri üzrə bitməmiş tikinti işləri
☐ əməliyyat icarəsi üzrə gələcək hesabat dövrlərinin xərcləri
☐ əsas idarəetmə heyətinin qısamüddətli debitor borcları

449 Aşağıdakılardan hansı maddə mühasibat balansının aktivinin ikinci bölməsində öz əksini tapmır:

- ☐ istehsalatda istifadə olunan əsas xammal
☒ emissiya gəlirləri
☐ tikinti müqavilələri üzrə bitməmiş tikinti işləri
☐ əməliyyat icarəsi üzrə gələcək hesabat dövrlərinin xərcləri
☐ əsas idarəetmə heyətinin qısamüddətli debitor borcları

450 Aşağıdakılardan hansı maddə mühasibat balansının aktivinin ikinci bölməsində öz əksini tapmır:

- ☐ tikinti müqavilələri üzrə bitməmiş tikinti işləri
☐ istehsalatda istifadə olunan əsas xammal
☐ əsas idarəetmə heyətinin qısamüddətli debitor borcları
☒ birgə müəssisələrə investisiyalar
☐ əməliyyat icarəsi üzrə gələcək hesabat dövrlərinin xərcləri

451 Aşağıdakılardan hansı maddə mühasibat balansının aktivinin ikinci bölməsində öz əksini tapmır:

- ☐ istehsalatda istifadə olunan əsas xammal
☒ gələcək hesabat dövrlərinin gəlirləri
☐ tikinti müqavilələri üzrə bitməmiş tikinti işləri
☐ əməliyyat icarəsi üzrə gələcək hesabat dövrlərinin xərcləri
☐ əsas idarəetmə heyətinin qısamüddətli debitor borcları

452 Aşağıdakılardan hansı maddə mühasibat balansının aktivinin ikinci bölməsində öz əksini tapmır:

- ☐ istehsalatda istifadə olunan əsas xammal
☒ sair təxirə salınmış vergi aktivləri
☐ tikinti müqavilələri üzrə bitməmiş tikinti işləri
☐ əməliyyat icarəsi üzrə gələcək hesabat dövrlərinin xərcləri
☐ əsas idarəetmə heyətinin qısamüddətli debitor borcları

453 Aşağıdakılardan hansı maddə mühasibat balansının aktivinin ikinci bölməsində öz əksini tapmır:

- ☐ təhtəl hesab məbləğlər
☒ sair məcburi ödənişlər üzrə öhdəliklər
☐ satış üçün saxlanılan qısamüddətli investisiyalar
☐ əvəzləşdirilən əlavə dəyər vergisi
☐ ödəniş üçün saxlanılan qısamüddətli investisiyalar

454 Aşağıdakılardan hansı maddə mühasibat balansının aktivinin ikinci bölməsində öz əksini tapmır:

- ☐ təhtəl hesab məbləğlər
- ☒ bioloji aktivlər
- ☐ satış üçün saxlanılan qısamüddətli investisiyalar
- ☐ əvəzləşdirilən əlavə dəyər vergisi
- ☐ ödəniş üçün saxlanılan qısamüddətli investisiyalar

455 Aşağıdakılardan hansı maddə mühasibat balansının aktivinin ikinci bölməsində öz əksini tapmır:

- ☐ təhtəl hesab məbləğlər
- ☒ işdənçıxma ilə əlaqədar qısamüddətli müavinətlər və öhdəliklər
- ☐ satış üçün saxlanılan qısamüddətli investisiyalar
- ☐ əvəzləşdirilən əlavə dəyər vergisi
- ☐ ödəniş üçün saxlanılan qısamüddətli investisiyalar

456 Aşağıdakılardan hansı maddə mühasibat balansının aktivinin ikinci bölməsində öz əksini tapmır:

- ☐ təhtəl hesab məbləğlər
- ☒ assosiasiyalı (asılı) müəssisələrə investisiyalar
- ☐ satış üçün saxlanılan qısamüddətli investisiyalar
- ☐ əvəzləşdirilən əlavə dəyər vergisi
- ☐ ödəniş üçün saxlanılan qısamüddətli investisiyalar

457 Aşağıdakılardan hansı maddə mühasibat balansının aktivinin ikinci bölməsində öz əksini tapmır:

- ☐ təhtəl hesab məbləğlər
- ☒ dividendlərin ödənilməsi üzrə təsisçilərə qısamüddətli kreditor borcları
- ☐ satış üçün saxlanılan qısamüddətli investisiyalar
- ☐ əvəzləşdirilən əlavə dəyər vergisi
- ☐ ödəniş üçün saxlanılan qısamüddətli investisiyalar

458 Aşağıdakılardan hansı maddə mühasibat balansının aktivinin ikinci bölməsində öz əksini tapmır:

- ☐ hazır məhsul
- ☒ verilmiş uzunmüddətli borclar
- ☐ icarə üzrə qısamüddətli debitor borcları
- ☐ pul vəsaitlərin ekvivalentləri
- ☐ mallar

459 Aşağıdakılardan hansı maddə mühasibat balansının aktivinin ikinci bölməsində öz əksini tapmır:

- ☐ Hazır məhsul;
- ☒ alıcı və sifarişçilərin uzunmüddətli debitor borcları
- ☐ icarə üzrə qısamüddətli debitor borcları
- ☐ pul vəsaitlərin ekvivalentləri
- ☐ mallar

460 Aşağıdakılardan hansı maddə mühasibat balansının aktivinin ikinci bölməsində öz əksini tapmır:

- ☐ hazır məhsul
- ☒ daşınmaz əmlaka investisiyalar
- ☐ icarə üzrə qısamüddətli debitor borcları
- ☐ pul vəsaitlərin ekvivalentləri
- ☐ mallar

461 Aşağıdakılardan hansı maddə mühasibat balansının aktivinin ikinci bölməsində öz əksini tapmır:

- ☐ hazır məhsul
- ☒ torpaq, tikili və avadanlıqlar
- ☐ icarə üzrə qısamüddətli debitor borcları

- ☐ pul vəsaitlərin ekvivalentləri
- ☐ mallar

462 Aşağıdakılardan hansı maddə mühasibat balansının aktivinin ikinci bölməsində

- ☐ hazır məhsul
- ☒ qeyri-maddi aktivlər
- ☐ icarə üzrə qısamüddətli debitor borcları
- ☐ pul vəsaitlərin ekvivalentləri
- ☐ mallar

463 Aşağıdakılardan hansı maddə mühasibat balansının passivinin üçüncü bölməsində öz əksini tapır?

- ☐ Uzunmüddətli pensiya öhdəlikləri;
- ☒ Sair məcburi ödənişlər üzrə öhdəliklər.
- ☐ əməliyyat icarəsi üzrə gələcək hesabat dövrlərinin xərcləri;
- ☐ bioloji aktivlər;
- ☐ Məzənnə fərqləri üzrə ehtiyat;

464 Aşağıdakılardan hansı maddə mühasibat balansının passivinin ikinci bölməsində öz əksini tapır?

- ☐ Sair məcburi ödənişlər üzrə öhdəliklər.
- ☒ Uzunmüddətli pensiya öhdəlikləri;
- ☐ əməliyyat icarəsi üzrə gələcək hesabat dövrlərinin xərcləri;
- ☐ bioloji aktivlər;
- ☐ Məzənnə fərqləri üzrə ehtiyat;

465 Aşağıdakılardan hansı maddə mühasibat balansının passivinin birinci bölməsində öz əksini tapır?

- ☐ Sair məcburi ödənişlər üzrə öhdəliklər.
- ☒ Məzənnə fərqləri üzrə ehtiyat;
- ☐ əməliyyat icarəsi üzrə gələcək hesabat dövrlərinin xərcləri;
- ☐ bioloji aktivlər;
- ☐ Uzunmüddətli pensiya öhdəlikləri;

466 Aşağıdakılardan hansı maddə mühasibat balansının aktivinin birinci bölməsində öz əksini tapır?

- ☐ Sair məcburi ödənişlər üzrə öhdəliklər.
- ☒ bioloji aktivlər;
- ☐ Məzənnə fərqləri üzrə ehtiyat;
- ☐ əməliyyat icarəsi üzrə gələcək hesabat dövrlərinin xərcləri;
- ☐ Uzunmüddətli pensiya öhdəlikləri;

467 Aşağıdakılardan hansı maddə mühasibat balansının passivinin üçüncü bölməsində öz əksini tapır?

- ☐ Maliyyə icarəsi üzrə uzunmüddətli öhdəliklər;
- ☒ İşdən çıxma ilə əlaqədar qısamüddətli müavinətlər və öhdəliklər.
- ☐ Əsas idarəetmə heyətinin qısamüddətli debitor borcları;
- ☐ Birgə müəssisələrə investisiyalar;
- ☐ Yenidən qiymətləndirmə üzrə ehtiyat;

468 Aşağıdakılardan hansı maddə mühasibat balansının passivinin ikinci bölməsində öz əksini tapır?

- ☐ İşdən çıxma ilə əlaqədar qısamüddətli müavinətlər və öhdəliklər.
- ☒ Maliyyə icarəsi üzrə uzunmüddətli öhdəliklər;
- ☐ Əsas idarəetmə heyətinin qısamüddətli debitor borcları;
- ☐ Birgə müəssisələrə investisiyalar;
- ☐ Yenidən qiymətləndirmə üzrə ehtiyat;

469 Aşağıdakılardan hansı maddə mühasibat balansının passivinin birinci bölməsində öz əksini tapır?

- ☐ İşdənçıxma ilə əlaqədar qısamüddətli müavinətlər və öhdəliklər.
- ☒ Yenidən qiymətləndirmə üzrə ehtiyat;
- ☐ Əsas idarəetmə heyətinin qısamüddətli debitor borcları;
- ☐ Birgə müəssisələrə investisiyalar;
- ☐ Maliyyə icarəsi üzrə uzunmüddətli öhdəliklər;

470 Aşağıdakılardan hansı maddə mühasibat balansının aktivinin ikinci bölməsində öz əksini tapır?

- ☐ İşdənçıxma ilə əlaqədar qısamüddətli müavinətlər və öhdəliklər.
- ☒ Əsas idarəetmə heyətinin qısamüddətli debitor borcları;
- ☐ Yenidən qiymətləndirmə üzrə ehtiyat;
- ☐ Birgə müəssisələrə investisiyalar;
- ☐ Maliyyə icarəsi üzrə uzunmüddətli öhdəliklər;

471 Aşağıdakılardan hansı maddə mühasibat balansının aktivinin birinci bölməsində öz əksini tapır?

- ☐ İşdənçıxma ilə əlaqədar qısamüddətli müavinətlər və öhdəliklər.
- ☒ Birgə müəssisələrə investisiyalar;
- ☐ Yenidən qiymətləndirmə üzrə ehtiyat;
- ☐ Əsas idarəetmə heyətinin qısamüddətli debitor borcları;
- ☐ Maliyyə icarəsi üzrə uzunmüddətli öhdəliklər;

472 Aşağıdakılardan hansı maddə mühasibat balansının passivinin üçüncü bölməsində öz əksini tapır?

- ☐ Sair uzunmüddətli öhdəliklər;
- ☒ Dividendlərin ödənilməsi üzrə təsisçilərə olan kreditor borcları.
- ☐ Təhtəlhəsab məbləğlər;
- ☐ Assosiasiyalı (asılı) müəssisələrə investisiyalar;
- ☐ Hesabat dövrünün xalis mənfəəti (zərəri);

473 Aşağıdakı maddələrdən hansı maddə mühasibat balansının passivinin ikinci bölməsində öz əksini tapır?

- ☐ Dividendlərin ödənilməsi üzrə təsisçilərə olan kreditor borcları.
- ☒ Sair uzunmüddətli öhdəliklər;
- ☐ Təhtəlhəsab məbləğlər;
- ☐ Assosiasiyalı (asılı) müəssisələrə investisiyalar;
- ☐ Hesabat dövrünün xalis mənfəəti (zərəri);

474 Aşağıdakılardan hansı maddə mühasibat balansının passivinin birinci bölməsində öz əksini tapır?

- ☐ Dividendlərin ödənilməsi üzrə təsisçilərə olan kreditor borcları.
- ☒ Hesabat dövrünün xalis mənfəəti (zərəri);
- ☐ Təhtəlhəsab məbləğlər;
- ☐ Assosiasiyalı (asılı) müəssisələrə investisiyalar;
- ☐ Sair uzunmüddətli öhdəliklər;

475 Aşağıdakılardan hansı maddə mühasibat balansının aktivinin ikinci bölməsində öz əksini tapır?

- ☐ Dividendlərin ödənilməsi üzrə təsisçilərə olan kreditor borcları.
- ☒ Təhtəlhəsab məbləğlər;
- ☐ Hesabat dövrünün xalis mənfəəti (zərəri);
- ☐ Assosiasiyalı (asılı) müəssisələrə investisiyalar;
- ☐ Sair uzunmüddətli öhdəliklər;

476 Aşağıdakılardan hansı maddə mühasibat balansının aktivinin birinci bölməsində öz əksini tapır?

- ☐ Dividendlərin ödənilməsi üzrə təsisçilərə olan kreditor borcları.

- ☒ Assosiasiyalı (asılı) müəssisələrə investisiyalar;
- ☐ Hesabat dövrünün xalis mənfəəti (zərəri);
- ☐ Təhtəhesab məbləğlər;
- ☐ Sair uzunmüddətli öhdəliklər;

477 Aşağıdakılardan hansı maddə mühasibat balansının passivinin üçüncü bölməsində öz əksini tapır?

- ☐ Uzunmüddətli faiz xərcləri yaradan sair öhdəliklər;
- ☒ Sosial sığorta və təminat üzrə öhdəliklər.
- ☐ Hazır məhsul;
- ☐ Tikinti müqavilələri üzrə uzunmüddətli debitor borcları;
- ☐ Nizamnamə üzrə ehtiyat;

478 Aşağıdakılardan hansı maddə mühasibat balansının passivinin ikinci bölməsində öz əksini tapır?

- ☐ Hazır məhsul;
- ☐ Sosial sığorta və təminat üzrə öhdəliklər.
- ☐ Nizamnamə üzrə ehtiyat;
- ☒ Uzunmüddətli faiz xərcləri yaradan sair öhdəliklər;
- ☐ Tikinti müqavilələri üzrə uzunmüddətli debitor borcları;

479 Aşağıdakılardan hansı maddə mühasibat balansının passivinin birinci bölməsində öz əksini tapır?

- ☐ Sosial sığorta və təminat üzrə öhdəliklər.
- ☒ Nizamnamə üzrə ehtiyat;
- ☐ Hazır məhsul;
- ☐ Tikinti müqavilələri üzrə uzunmüddətli debitor borcları;
- ☐ Uzunmüddətli faiz xərcləri yaradan sair öhdəliklər;

480 Aşağıdakılardan hansı maddə mühasibat balansının aktivinin ikinci bölməsində öz əksini tapır?

- ☐ Sosial sığorta və təminat üzrə öhdəliklər.
- ☒ Hazır məhsul;
- ☐ Nizamnamə üzrə ehtiyat;
- ☐ Tikinti müqavilələri üzrə uzunmüddətli debitor borcları;
- ☐ Uzunmüddətli faiz xərcləri yaradan sair öhdəliklər;

481 Aşağıdakılardan hansı maddə mühasibat balansının aktivinin birinci bölməsində öz əksini tapır?

- ☐ Sosial sığorta və təminat üzrə öhdəliklər.
- ☒ Tikinti müqavilələri üzrə uzunmüddətli debitor borcları;
- ☐ Nizamnamə üzrə ehtiyat;
- ☐ Hazır məhsul;
- ☐ Uzunmüddətli faiz xərcləri yaradan sair öhdəliklər;

482 Aşağıdakı maddələrdən hansı maddə mühasibat balansının passivinin üçüncü bölməsində öz əksini tapır?

- ☐ Uzunmüddətli məqsədli maliyyələşmələr və daxilolmalar;
- ☒ Qısamüddətli qiymətləndirilmiş öhdəliklər.
- ☐ Ödənişə qədər saxlanılan uzunmüddətli investisiyalar;
- ☐ Alıcı və sifarişçilərin uzunmüddətli debitor borcları;
- ☐ Keçmiş illərin bölüşdürülməmiş mənfəəti (ödənilməmiş zərəri);

483 Aşağıdakı maddələrdən hansı maddə mühasibat balansının passivinin ikinci bölməsində öz əksini tapır?

- ☐ Qısamüddətli qiymətləndirilmiş öhdəliklər.
- ☒ Uzunmüddətli məqsədli maliyyələşmələr və daxilolmalar;
- ☐ Ödənişə qədər saxlanılan uzunmüddətli investisiyalar;

- ☐ Alıcı və sifarişçilərin uzunmüddətli debitor borcları;
- ☐ Keçmiş illərin bölüşdürülməmiş mənfəəti (ödənilməmiş zərəri);

484 Aşağıdakı maddələrdən hansı maddə mühasibat balansının passivinin birinci bölməsində öz əksini tapır?

- ☐ Qısamüddətli qiymətləndirilmiş öhdəliklər.
- ☒ Keçmiş illərin bölüşdürülməmiş mənfəəti (ödənilməmiş zərəri);
- ☐ Ödənişə qədər saxlanılan uzunmüddətli investisiyalar;
- ☐ Alıcı və sifarişçilərin uzunmüddətli debitor borcları;
- ☐ Uzunmüddətli məqsədli maliyyələşmələr və daxilolmalar;

485 Aşağıdakı maddələrdən hansı maddə mühasibat balansının aktivinin ikinci bölməsində öz əksini tapır?

- ☐ Qısamüddətli qiymətləndirilmiş öhdəliklər.
- ☒ Ödənişə qədər saxlanılan uzunmüddətli investisiyalar;
- ☐ Keçmiş illərin bölüşdürülməmiş mənfəəti (ödənilməmiş zərəri);
- ☐ Alıcı və sifarişçilərin uzunmüddətli debitor borcları;
- ☐ Uzunmüddətli məqsədli maliyyələşmələr və daxilolmalar;

486 Aşağıdakı maddələrdən hansı maddə mühasibat balansının passivinin üçüncü bölməsində öz əksini tapır?

- ☐ Uzunmüddətli borclar;
- ☒ Qısamüddətli konventasiya olunan istiqrazlar.
- ☐ Əvəzləşdirilən əlavə dəyər vergisi;
- ☐ Mənfəət vergisi üzrə təxirə salınmış vergi aktivləri;
- ☐ Nominal (nizamnamə) kapitalının ödənilməmiş hissəsi;

487 Aşağıdakı maddələrdən hansı maddə mühasibat balansının passivinin ikinci bölməsində öz əksini tapır?

- ☐ Qısamüddətli konventasiya olunan istiqrazlar.
- ☒ Uzunmüddətli borclar;
- ☐ Əvəzləşdirilən əlavə dəyər vergisi;
- ☐ Mənfəət vergisi üzrə təxirə salınmış vergi aktivləri;
- ☐ Nominal (nizamnamə) kapitalının ödənilməmiş hissəsi;

488 Aşağıdakı maddələrdən hansı maddə mühasibat balansının passivinin birinci bölməsində öz əksini tapır?

- ☐ Qısamüddətli konventasiya olunan istiqrazlar.
- ☒ Nominal (nizamnamə) kapitalının ödənilməmiş hissəsi;
- ☐ Əvəzləşdirilən əlavə dəyər vergisi;
- ☐ Mənfəət vergisi üzrə təxirə salınmış vergi aktivləri;
- ☐ Uzunmüddətli borclar;

489 Aşağıdakı maddələrdən hansı maddə mühasibat balansının aktivinin ikinci bölməsində öz əksini tapır?

- ☐ Qısamüddətli konventasiya olunan istiqrazlar.
- ☒ Əvəzləşdirilən əlavə dəyər vergisi;
- ☐ Nominal (nizamnamə) kapitalının ödənilməmiş hissəsi;
- ☐ Mənfəət vergisi üzrə təxirə salınmış vergi aktivləri;
- ☐ Uzunmüddətli borclar;

490 Aşağıdakı maddələrdən hansı maddə mühasibat balansının aktivinin birinci bölməsində öz əksini tapır?

- ☐ Qısamüddətli konventasiya olunan istiqrazlar.
- ☒ Mənfəət vergisi üzrə təxirə salınmış vergi aktivləri;
- ☐ Nominal (nizamnamə) kapitalının ödənilməmiş hissəsi;
- ☐ Əvəzləşdirilən əlavə dəyər vergisi;

- ☐ Uzunmüddətli borclar;

491 Aşağıdakı maddələrdən hansı maddə mühasibat balansının aktivinin birinci bölməsində öz əksini tapır?

- ☐ Ödənişə qədər saxlanılan uzunmüddətli investisiyalar;
☐ Uzunmüddətli məqsədli maliyyələşmələr və daxilolmalar;
☒ Alıcı və sifarişçilərin uzunmüddətli debitor borcları;
☐ Keçmiş illərin bölüşdürülməmiş mənfəəti (ödənilməmiş zərəri);
☐ Qısamüddətli qiymətləndirilmiş öhdəliklər.

492 Aşağıdakı maddələrdən hansı maddə mühasibat balansının passivinin üçüncü bölməsində öz əksini tapır?

- ☐ Uzunmüddətli hüquqi öhdəliklər;
☒ Faiz xərcləri yaradan sair qısamüddətli öhdəliklər.
☐ Satış üçün saxlanılan qısamüddətli investisiyalar;
☐ Ödənişə qədər saxlanılan uzunmüddətli investisiyalar;
☐ Emissiya gəlirləri;

493 Aşağıdakı maddələrdən hansı maddə mühasibat balansının passivinin ikinci bölməsində öz əksini tapır?

- ☐ Faiz xərcləri yaradan sair qısamüddətli öhdəliklər.
☒ Uzunmüddətli hüquqi öhdəliklər;
☐ Satış üçün saxlanılan qısamüddətli investisiyalar;
☐ Ödənişə qədər saxlanılan uzunmüddətli investisiyalar;
☐ Emissiya gəlirləri;

494 Aşağıdakı maddələrdən hansı maddə mühasibat balansının passivinin birinci bölməsində öz əksini tapır?

- ☐ Faiz xərcləri yaradan sair qısamüddətli öhdəliklər.
☒ Emissiya gəlirləri;
☐ Satış üçün saxlanılan qısamüddətli investisiyalar;
☐ Ödənişə qədər saxlanılan uzunmüddətli investisiyalar;
☐ Uzunmüddətli hüquqi öhdəliklər;

495 Aşağıdakı maddələrdən hansı maddə mühasibat balansının aktivinin ikinci bölməsində öz əksini tapır?

- ☒ Satış üçün nəzərdə tutulan qısamüddətli investisiyalar;
☐ Ödənişə qədər saxlanılan uzunmüddətli investisiyalar;
☐ Faiz xərcləri yaradan sair qısamüddətli öhdəliklər.
☐ Uzunmüddətli hüquqi öhdəliklər;
☐ Emissiya gəlirləri;

496 Aşağıdakı maddələrdən hansı maddə mühasibat balansının aktivinin birinci bölməsində öz əksini tapır?

- ☐ Faiz xərcləri yaradan digər qısamüddətli öhdəliklər.
☐ Satış üçün saxlanılan qısamüddətli investisiyalar;
☐ Emissiya gəlirləri;
☒ Ödənişə qədər saxlanılan uzunmüddətli investisiyalar;
☐ Uzunmüddətli hüquqi öhdəliklər;

497 Aşağıdakı maddələrdən hansı maddə mühasibat balansının “Uzunmüddətli aktivlər” bölməsində öz əksini tapmır?

- ☐ Alıcı və sifarişçilərin uzunmüddətli debitor borcları.
☒ Sair uzunmüddətli qiymətləndirilmiş öhdəliklər;
☐ Birgə müəssisələrə investisiyalar;
☐ Sair təxirə salınmış vergi aktivləri;
☐ Ödənişə qədər saxlanılan uzunmüddətli investisiyalar;

498 Aşağıdakı maddələrdən hansı maddə mühasibat balansının “Uzunmüddətli aktivlər” bölməsində öz əksini tapmır?

- ☐ Alıcı və sifarişçilərin uzunmüddətli debitor borcları.
- ☒ Uzunmüddətli hüquqi öhdəliklər;
- ☐ Birgə müəssisələrə investisiyalar;
- ☐ Tikinti müqavilələri üzrə uzunmüddətli debitor borcları;
- ☐ Sair təxirə salınmış vergi aktivləri;

499 Aşağıdakı maddələrdən hansı maddə mühasibat balansının “Uzunmüddətli aktivlər” bölməsində öz əksini tapmır?

- ☐ Sair təxirə salınmış vergi aktivləri
- ☒ Uzunmüddətli zəmanət öhdəlikləri;
- ☐ Alıcı və sifarişçilərin uzunmüddətli debitor borcları
- ☐ Tikinti müqavilələri üzrə uzunmüddətli debitor borcları;
- ☐ Törəmə (asılı) müəssisələrin uzunmüddətli debitor borcları;

500 Aşağıdakı maddələrdən hansı maddə mühasibat balansının “Uzunmüddətli aktivlər” bölməsində öz əksini tapmır?

- ☐ Tikinti müqavilələri üzrə uzunmüddətli debitor borcları.
- ☒ Maliyyə icarəsi üzrə uzunmüddətli öhdəliklər;
- ☐ Sair təxirə salınmış vergi aktivləri;
- ☐ Alıcı və sifarişçilərin uzunmüddətli debitor borcları;
- ☐ Törəmə (asılı) müəssisələrin uzunmüddətli vergi aktivləri;

501 Aşağıdakı maddələrdən hansı maddə mühasibat balansının “Uzunmüddətli aktivlər” bölməsində öz əksini tapmır?

- ☐ Sair təxirə salınmış vergi aktivləri;
- ☒ Uzunmüddətli borclar.
- ☐ Tikinti müqavilələri üzrə uzunmüddətli debitor borcları;
- ☐ Törəmə (asılı) uzunmüddətli debitor borcları;
- ☐ Alıcı və sifarişçilərin uzunmüddətli debitor borcları;

502 Aşağıdakı maddələrdən hansı maddə mühasibat balansının “Uzunmüddətli aktivlər” bölməsində öz əksini tapmır?

- ☐ Alıcı və sifarişçilərin uzunmüddətli debitor borcları.
- ☒ Uzunmüddətli konvertasiya olunan istiqrazlar;
- ☐ Tikinti müqavilələri üzrə uzunmüddətli debitor borcları;
- ☐ Faizlər üzrə uzunmüddətli debitor borcları;
- ☐ Sair təxirə salınmış vergi aktivləri;

503 Aşağıdakı maddələrdən hansı maddə mühasibat balansının “Uzunmüddətli aktivlər” bölməsində öz əksini tapmır?

- ☐ Tikinti müqavilələri üzrə uzunmüddətli debitor borcları;
- ☒ İşçilər üçün uzunmüddətli bank kreditləri;
- ☐ Alıcı və sifarişçilərin uzunmüddətli debitor borcları;
- ☐ Sair təxirə salınmış vergi aktivləri;
- ☐ Faizlər üzrə uzunmüddətli debitor borcları.

504 Aşağıdakı maddələrdən hansı maddə mühasibat balansının “Uzunmüddətli aktivlər” bölməsində öz əksini tapmır?

- ☐ Alıcı və sifarişçilərin uzunmüddətli debitor borcları.
- ☒ Gələcək hesabat dövrlərinin gəlirləri;

- ☐ Faizlər üzrə uzunmüddətli debitor borcları;
- ☐ Sair təxirə salınmış vergi aktivləri;
- ☐ Tikinti müqavilələri üzrə uzunmüddətli debitor borcları;

505 Aşağıdakı maddələrdən hansı maddə mühasibat balansının “Uzunmüddətli aktivlər” bölməsində öz əksini tapmır?

- ☐ Faizlər üzrə uzunmüddətli debitor borcları.
- ☒ Törəmə (asılı) müəssisələrə uzunmüddətli debitor borcları;
- ☐ Törəmə (asılı) müəssisələrin uzunmüddətli debitor borcları;
- ☐ Alıcı və sifarişçilərin uzunmüddətli debitor borcları;
- ☐ Tikinti müqavilələri üzrə uzunmüddətli debitor borcları;

506 Aşağıdakı maddələrdən hansı maddə mühasibat balansının “Uzunmüddətli aktivlər” bölməsində öz əksini tapmır?

- ☐ Tikinti müqavilələri üzrə uzunmüddətli debitor borcları.
- ☒ Malsatanlar və podratçılara uzunmüddətli kreditor borcları;
- ☐ Törəmə (asılı) müəssisələrin uzunmüddətli debitor borcları;
- ☐ Faizlər üzrə uzunmüddətli debitor borcları;
- ☐ Alıcı və sifarişçilərin uzunmüddətli debitor borcları;

507 Aşağıdakı maddələrdən hansı maddə mühasibat balansının “Uzunmüddətli aktivlər” bölməsində öz əksini tapmır?

- ☐ Törəmə (asılı) müəssisələrin uzunmüddətli debitor borcları.
- ☒ Əvəzləşdirilən əlavə dəyər vergisi;
- ☐ Daşınmaz əmlaka investisiyalar;
- ☐ Faizlər üzrə uzunmüddətli debitor borcları;
- ☐ Torpaq, tikinti və avadanlıqlar;

508 Aşağıdakı maddələrdən hansı maddə mühasibat balansının “Uzunmüddətli aktivlər” bölməsində öz əksini tapmır?

- ☐ Torpaq, tikinti və avadanlıqlar.
- ☒ Mallar;
- ☐ Əsas idarəetmə heyətinin uzunmüddətli debitor borcları;
- ☐ Daşınmaz əmlaka investisiyalar;
- ☐ Verilmiş uzunmüddətli borclar;

509 Aşağıdakı maddələrdən hansı maddə mühasibat balansının “Uzunmüddətli aktivlər” bölməsində öz əksini tapmır?

- ☐ Qeyri-maddi aktivlər;
- ☒ İcarə üzrə qısamüddətli debitor borcları.
- ☐ Torpaq, tikinti və avadanlıqlar
- ☐ Törəmə (asılı) müəssisələrin uzunmüddətli debitor borcları;
- ☐ Daşınmaz əmlaka investisiyalar;

510 Müəssisənin balansının hansı bölməsində “Qısamüddətli alınmış avanslar” maddəsi əks etdirilir:

- ☐ Balansın passivinin ikinci bölməsində;
- ☒ Balansın passivinin üçüncü bölməsində;
- ☐ Balansın aktivinin ikinci bölməsində;
- ☐ Balansın aktivinin birinci bölməsində;
- ☐ Balansın passivinin birinci bölməsində;

511 Müəssisənin balansının hansı bölməsində “Qısamüddətli pensiya öhdəlikləri” maddəsi əks etdirilir:

- ☐ Balansın passivinin ikinci bölməsində;
- ☒ Balansın passivinin üçüncü bölməsində;
- ☐ Balansın aktivinin ikinci bölməsində;
- ☐ Balansın aktivinin birinci bölməsində;
- ☐ Balansın passivinin birinci bölməsində;

512 Müəssisənin balansının hansı bölməsində “Sair qısamüddətli kreditor borcları” maddəsi əks etdirilir:

- ☐ Balansın passivinin ikinci bölməsində;
- ☒ Balansın passivinin üçüncü bölməsində;
- ☐ Balansın aktivinin ikinci bölməsində;
- ☐ Balansın aktivinin birinci bölməsində;
- ☐ Balansın passivinin birinci bölməsində;

513 Müəssisənin balansının hansı bölməsində “Faizlər üzrə qısamüddətli kreditor borcları” maddəsi əks etdirilir:

- ☐ Balansın passivinin ikinci bölməsində;
- ☒ Balansın passivinin üçüncü bölməsində;
- ☐ Balansın aktivinin ikinci bölməsində;
- ☐ Balansın aktivinin birinci bölməsində;
- ☐ Balansın passivinin birinci bölməsində;

514 Müəssisənin balansının hansı bölməsində “İnşaat müqaviləsi üzrə qısamüddətli kreditor borcları” maddəsi əks etdirilir:

- ☐ Balansın aktivinin ikinci bölməsində;
- ☐ Balansın passivinin ikinci bölməsində;
- ☐ Balansın passivinin birinci bölməsində;
- ☒ Balansın passivinin üçüncü bölməsində;
- ☐ Balansın aktivinin birinci bölməsində;

515 Müəssisənin balansının hansı bölməsində “Övlad müəssisələrə olan qısamüddətli kreditor borcları ” maddəsi əks etdirilir:

- ☐ Balansın passivinin ikinci bölməsində;
- ☒ Balansın passivinin üçüncü bölməsində;
- ☐ Balansın aktivinin ikinci bölməsində;
- ☐ Balansın aktivinin birinci bölməsində;
- ☐ Balansın passivinin birinci bölməsində;

516 Müəssisənin balansının hansı bölməsində “Malsatan və podratçılarla olan qısamüddətli kreditor borcları” maddəsi əks etdirilir:

- ☐ Balansın passivinin ikinci bölməsində;
- ☒ Balansın passivinin üçüncü bölməsində;
- ☐ Balansın aktivinin ikinci bölməsində;
- ☐ Balansın aktivinin birinci bölməsində;
- ☐ Balansın passivinin birinci bölməsində;

517 Müəssisənin balansının hansı bölməsində “Uzunmüddətli alınmış avanslar” maddəsi əks etdirilir:

- ☐ Balansın passivinin üçüncü bölməsində;
- ☒ Balansın passivinin ikinci bölməsində;
- ☐ Balansın aktivinin ikinci bölməsində;
- ☐ Balansın aktivinin birinci bölməsində;
- ☐ Balansın passivinin birinci bölməsində;

518 Müəssisənin balansının hansı bölməsində “Uzunmüddətli pensiya öhdəlikləri” maddəsi əks etdirilir:

- ☐ Balansın passivinin üçüncü bölməsində;
- ☒ Balansın passivinin ikinci bölməsində;
- ☐ Balansın aktivinin ikinci bölməsində;
- ☐ Balansın aktivinin birinci bölməsində;
- ☐ Balansın passivinin birinci bölməsində;

519 Müəssisənin balansının hansı bölməsində “Sair uzunmüddətli kreditor borcları” maddəsi əks etdirilir:

- ☐ Balansın passivinin üçüncü bölməsində;
- ☒ Balansın passivinin ikinci bölməsində;
- ☐ Balansın aktivinin ikinci bölməsində;
- ☐ Balansın aktivinin birinci bölməsində;
- ☐ Balansın passivinin birinci bölməsində;

520 Müəssisənin balansının hansı bölməsində “Faizlər üzrə uzunmüddətli kreditor borcları” maddəsi əks etdirilir:

- ☐ Balansın passivinin üçüncü bölməsində;
- ☒ Balansın passivinin ikinci bölməsində;
- ☐ Balansın aktivinin ikinci bölməsində;
- ☐ Balansın aktivinin birinci bölməsində;
- ☐ Balansın passivinin birinci bölməsində;

521 Müəssisənin balansının hansı bölməsində “İnşaat müqaviləsi üzrə uzunmüddətli kreditor borcları” maddəsi əks etdirilir:

- ☐ Balansın passivinin üçüncü bölməsində;
- ☒ Balansın passivinin ikinci bölməsində;
- ☐ Balansın aktivinin ikinci bölməsində;
- ☐ Balansın aktivinin birinci bölməsində;
- ☐ Balansın passivinin birinci bölməsində;

522 Müəssisənin balansının hansı bölməsində “Övlad (asılı) müəssisəyə uzunmüddətli kreditor borcları” maddəsi əks etdirilir:

- ☐ Balansın passivinin üçüncü bölməsində;
- ☐ Balansın aktivinin birinci bölməsində;
- ☐ Balansın aktivinin ikinci bölməsində;
- ☒ Balansın passivinin ikinci bölməsində;
- ☐ Balansın passivinin birinci bölməsində;

523 Müəssisənin balansının hansı bölməsində “Malsatan və podratçılara olan uzunmüddətli kreditor borcları” maddəsi əks etdirilir:

- ☐ Balansın passivinin üçüncü bölməsində;
- ☒ Balansın passivinin ikinci bölməsində;
- ☐ Balansın aktivinin ikinci bölməsində;
- ☐ Balansın aktivinin birinci bölməsində;
- ☐ Balansın passivinin birinci bölməsində;

524 Müəssisənin balansının hansı bölməsində “Sair təxirə salınan vergi öhdəlikləri ” maddəsi əks etdirilir:

- ☐ Balansın passivinin üçüncü bölməsində;
- ☒ Balansın passivinin ikinci bölməsində;
- ☐ Balansın aktivinin ikinci bölməsində;
- ☐ Balansın aktivinin birinci bölməsində;
- ☐ Balansın passivinin birinci bölməsində;

525 Müəssisənin balansının hansı bölməsində “Mənfəət vergisi üzrə təxirə salınan vergi öhdəlikləri ” maddəsi əks etdirilir:

- ☐ Balansın passivinin birinci bölməsində;
- ☐ Balansın aktivinin ikinci bölməsində;
- ☐ Balansın aktivinin birinci bölməsində;
- ☐ Balansın passivinin üçüncü bölməsində;
- ☒ Balansın passivinin ikinci bölməsində;

526 Müəssisənin balansının hansı bölməsində “İşdən azad olma ilə bağlı uzunmüddətli müavinətlər və öhdəliklər” maddəsi əks etdirilir:

- ☐ Balansın passivinin üçüncü bölməsində;
- ☒ Balansın passivinin ikinci bölməsində;
- ☐ Balansın aktivinin ikinci bölməsində;
- ☐ Balansın aktivinin birinci bölməsində;
- ☐ Balansın passivinin birinci bölməsində;

527 Müəssisənin balansının hansı bölməsində “Uzunmüddətli faiz xərcləri yaradan sair öhdəliklər ” maddəsi əks etdirilir:

- ☐ Balansın passivinin üçüncü bölməsində;
- ☒ Balansın passivinin ikinci bölməsində;
- ☐ Balansın aktivinin ikinci bölməsində;
- ☐ Balansın aktivinin birinci bölməsində;
- ☐ Balansın passivinin birinci bölməsində;

528 Müəssisənin balansının hansı bölməsində “Övlad (asılı)müəssisələr qarşısında uzunmüddətli faiz xərcləri yaradan öhdəliklər ” maddəsi əks etdirilir:

- ☐ Balansın passivinin üçüncü bölməsində;
- ☒ Balansın passivinin ikinci bölməsində;
- ☐ Balansın aktivinin ikinci bölməsində;
- ☐ Balansın aktivinin birinci bölməsində;
- ☐ Balansın passivinin birinci bölməsində;

529 Müəssisənin balansının hansı bölməsində “Məhdud tədavül müddəti olan və geriye satın alınan imtiyazlı uzunmüddətli səhmlər” maddəsi əks etdirilir:

- ☐ Balansın passivinin üçüncü bölməsində;
- ☒ Balansın passivinin ikinci bölməsində;
- ☐ Balansın aktivinin ikinci bölməsində;
- ☐ Balansın aktivinin birinci bölməsində;
- ☐ Balansın passivinin birinci bölməsində;

530 Müəssisənin balansının hansı bölməsində “Sair qısamüddətli aktivlər” maddəsi əks etdirilir:

- ☐ Balansın passivinin üçüncü bölməsində;
- ☒ Balansın aktivinin ikinci bölməsində;
- ☐ Balansın passivinin birinci bölməsində;
- ☐ Balansın aktivinin birinci bölməsində;
- ☐ Balansın passivinin ikinci bölməsində;

531 Müəssisənin balansının hansı bölməsində “Verilmiş qısamüddətli avanslar ” maddəsi əks etdirilir:

- ☐ Balansın passivinin üçüncü bölməsində;
- ☒ Balansın aktivinin ikinci bölməsində;
- ☐ Balansın passivinin birinci bölməsində;
- ☐ Balansın aktivinin birinci bölməsində;

- ☐ Balansın passivinin ikinci bölməsində;

532 Müəssisənin balansının hansı bölməsində “Sair qısamüddətli investisiyalar” maddəsi əks etdirilir:

- ☐ Balansın passivinin üçüncü bölməsində;
☒ Balansın aktivinin ikinci bölməsində;
☐ Balansın passivinin birinci bölməsində;
☐ Balansın aktivinin birinci bölməsində;
☐ Balansın passivinin ikinci bölməsində;

533 Müəssisənin balansının hansı bölməsində “Verilmiş qısamüddətli borclar ” maddəsi əks etdirilir:

- ☐ Balansın passivinin üçüncü bölməsində;
☒ Balansın aktivinin ikinci bölməsində;
☐ Balansın passivinin birinci bölməsində;
☐ Balansın aktivinin birinci bölməsində;
☐ Balansın passivinin ikinci bölməsində;

534 Müəssisənin balansının hansı bölməsində “Ödənişə qədər saxlanılan qısamüddətli investisiyalar” maddəsi əks etdirilir:

- ☐ Balansın passivinin üçüncü bölməsində;
☒ Balansın aktivinin ikinci bölməsində;
☐ Balansın passivinin birinci bölməsində;
☐ Balansın aktivinin birinci bölməsində;
☐ Balansın passivinin ikinci bölməsində;

535 Müəssisənin balansının hansı bölməsində “Satış məqsədilə saxlanılan qısamüddətli investisiyalar” maddəsi əks etdirilir:

- ☐ Balansın passivinin üçüncü bölməsində;
☒ Balansın aktivinin ikinci bölməsində;
☐ Balansın passivinin birinci bölməsində;
☐ Balansın aktivinin birinci bölməsində;
☐ Balansın passivinin ikinci bölməsində;

536 Müəssisənin balansının hansı bölməsində “Tələblərə əsasən verilən digər bank hesabları” maddəsi əks etdirilir:

- ☐ Balansın passivinin üçüncü bölməsində;
☒ Balansın aktivinin ikinci bölməsində;
☐ Balansın passivinin birinci bölməsində;
☐ Balansın aktivinin birinci bölməsində;
☐ Balansın passivinin ikinci bölməsində;

537 Müəssisənin balansının hansı bölməsində “Satış məqsədilə saxlanılan digər aktivlər” maddəsi əks etdirilir:

- ☐ Balansın passivinin üçüncü bölməsində;
☒ Balansın aktivinin ikinci bölməsində;
☐ Balansın passivinin birinci bölməsində;
☐ Balansın aktivinin birinci bölməsində;
☐ Balansın passivinin ikinci bölməsində;

538 Müəssisənin balansının hansı bölməsində “Tikinti müqavilələri üzrə bitməmiş tikinti işləri” maddəsi əks etdirilir:

- ☒ Balansın aktivinin ikinci bölməsində;
☐ Balansın aktivinin birinci bölməsində;

- ☐ Balansın passivinin üçüncü bölməsində;
- ☐ Balansın passivinin ikinci bölməsində;
- ☐ Balansın passivinin birinci bölməsində;

539 Müəssisənin balansının hansı bölməsində “Sair uzunmüddətli aktivlər” maddəsi əks etdirilir:

- ☐ Balansın passivinin üçüncü bölməsində;
- ☒ Balansın aktivinin birinci bölməsində;
- ☐ Balansın passivinin birinci bölməsində;
- ☐ Balansın aktivinin ikinci bölməsində;
- ☐ Balansın passivinin ikinci bölməsində;

540 Müəssisənin balansının hansı bölməsində “Verilmiş uzunmüddətli avanslar” maddəsi əks etdirilir:

- ☐ Balansın passivinin üçüncü bölməsində;
- ☒ Balansın aktivinin birinci bölməsində;
- ☐ Balansın passivinin birinci bölməsində;
- ☐ Balansın aktivinin ikinci bölməsində;
- ☐ Balansın passivinin ikinci bölməsində;

541 Müəssisənin balansının hansı bölməsində “Sair uzunmüddətli investisiyalar” maddəsi əks etdirilir:

- ☐ Balansın passivinin üçüncü bölməsində;
- ☒ Balansın aktivinin birinci bölməsində;
- ☐ Balansın passivinin birinci bölməsində;
- ☐ Balansın aktivinin ikinci bölməsində;
- ☐ Balansın passivinin ikinci bölməsində;

542 Müəssisənin balansının hansı bölməsində “Verilmiş uzunmüddətli borclar ” maddəsi əks etdirilir:

- ☐ Balansın passivinin üçüncü bölməsində;
- ☒ Balansın aktivinin birinci bölməsində;
- ☐ Balansın passivinin birinci bölməsində;
- ☐ Balansın aktivinin ikinci bölməsində;
- ☐ Balansın passivinin ikinci bölməsində;

543 Müəssisənin balansının hansı bölməsində “Ödənişə qədər saxlanılan uzunmüddətli investisiyalar” maddəsi əks etdirilir:

- ☐ Balansın passivinin üçüncü bölməsində;
- ☒ Balansın aktivinin birinci bölməsində;
- ☐ Balansın passivinin birinci bölməsində;
- ☐ Balansın aktivinin ikinci bölməsində;
- ☐ Balansın passivinin ikinci bölməsində;

544 Müəssisənin balansının hansı bölməsində “Digər təxirə salınmış vergi aktivləri” maddəsi əks etdirilir:

- ☐ Balansın passivinin üçüncü bölməsində;
- ☒ Balansın aktivinin birinci bölməsində;
- ☐ Balansın passivinin birinci bölməsində;
- ☐ Balansın aktivinin ikinci bölməsində;
- ☐ Balansın passivinin ikinci bölməsində;

545 Müəssisənin balansının hansı bölməsində “Mənfəət vergisi üzrə təxirə salınmış vergi aktivləri” maddəsi əks etdirilir:

- ☐ Balansın passivinin üçüncü bölməsində;
- ☒ Balansın aktivinin birinci bölməsində;
- ☐ Balansın passivinin birinci bölməsində;

- ☐ Balansın aktivinin ikinci bölməsində;
- ☐ Balansın passivinin ikinci bölməsində;

546 Müəssisənin balansının hansı bölməsində “Torpaq , tikili və avadanlıqlar” maddəsi əks etdirilir:

- ☐ Balansın passivinin üçüncü bölməsində;
- ☒ Balansın aktivinin birinci bölməsində;
- ☐ Balansın passivinin birinci bölməsində;
- ☐ Balansın aktivinin ikinci bölməsində;
- ☐ Balansın passivinin ikinci bölməsində;

547 Mühasibat balansının hansı bölməsində “Əməyin ödənişi üzrə işçi heyətinə olan borclar” maddəsi əks etdirilir:

- ☐ Balansın passivinin 2-ci bölməsində;
- ☒ Balansın passivinin 3-cü bölməsində;
- ☐ Balansın aktivinin 2-ci bölməsində;
- ☐ Balansın aktivinin 1-ci bölməsində;
- ☐ Balansın passivinin 1-ci bölməsində;

548 Mühasibat balansının hansı bölməsində “İcarə üzrə qısamüddətli kreditör borcları ” maddəsi əks etdirilir:

- ☐ Balansın passivinin 2-ci bölməsində;
- ☐ Balansın aktivinin 1-ci bölməsində;
- ☐ Balansın aktivinin 2-ci bölməsində;
- ☒ Balansın passivinin 3-cü bölməsində;
- ☐ Balansın passivinin 1-ci bölməsində;

549 ”Öhdəlik” anlayışı neçə elementdən ibarətdir:

- ☐ 6.0
- ☒ 3.0
- ☐ 4.0
- ☐ 2.0
- ☐ 5.0

550 Mühasibat balansının hansı bölməsində “Digər qısamüddətli qiymətləndirilmiş öhdəliklər” maddəsi əks etdirilir:

- ☐ Balansın passivinin 2-ci bölməsində;
- ☒ Balansın passivinin 3-cü bölməsində;
- ☐ Balansın aktivinin 2-ci bölməsində;
- ☐ Balansın aktivinin 1-ci bölməsində;
- ☐ Balansın passivinin 1-ci bölməsində

551 Mühasibat balansının hansı bölməsində “Qısamüddətli hüquqi öhdəliklər ” maddəsi əks etdirilir:

- ☐ Balansın aktivinin 2-ci bölməsində;
- ☐ Balansın passivinin 2-ci bölməsində;
- ☐ Balansın passivinin 1-ci bölməsində;
- ☒ Balansın passivinin 3-cü bölməsində;
- ☐ Balansın aktivinin 1-ci bölməsində;

552 Mühasibat balansının hansı bölməsində “Qısamüddətli zəmanət öhdəlikləri” maddəsi əks etdirilir:

- ☐ Balansın passivinin 2-ci bölməsində;
- ☒ Balansın passivinin 3-cü bölməsində;
- ☐ Balansın aktivinin 2-ci bölməsində;

- ☐ Balansın aktivinin 1-ci bölməsində;
- ☐ Balansın passivinin 1-ci bölməsində;

553 Mühasibat balansının hansı bölməsində “Qısamüddətli konvertasiya olunan istiqrazlar” maddəsi əks etdirilir:

- ☐ Balansın passivinin 2-ci bölməsində;
- ☒ Balansın passivinin 3-cü bölməsində;
- ☐ Balansın aktivinin 2-ci bölməsində;
- ☐ Balansın aktivinin 1-ci bölməsində;
- ☐ Balansın passivinin 1-ci bölməsində;

554 Mühasibat balansının hansı bölməsində “Qısamüddətli borclar” maddəsi əks etdirilir:

- ☐ Balansın passivinin 2-ci bölməsində;
- ☒ Balansın passivinin 3-cü bölməsində;
- ☐ Balansın aktivinin 2-ci bölməsində;
- ☐ Balansın aktivinin 1-ci bölməsində;
- ☐ Balansın passivinin 1-ci bölməsində;

555 Mühasibat balansının hansı bölməsində “İşçilər üçün bankın qısamüddətli kreditləri” maddəsi əks etdirilir:

- ☐ Balansın passivinin 2-ci bölməsində;
- ☒ Balansın passivinin 3-cü bölməsində;
- ☐ Balansın aktivinin 2-ci bölməsində;
- ☐ Balansın aktivinin 1-ci bölməsində;
- ☐ Balansın passivinin 1-ci bölməsində;

556 Mühasibat balansının hansı bölməsində “Bankın qısamüddətli kreditləri” maddəsi əks etdirilir:

- ☐ Balansın passivinin 2-ci bölməsində;
- ☒ Balansın passivinin 3-cü bölməsində;
- ☐ Balansın aktivinin 2-ci bölməsində;
- ☐ Balansın aktivinin 1-ci bölməsində;
- ☐ Balansın passivinin 1-ci bölməsində;

557 Mühasibat balansının hansı bölməsində “Digər uzunmüddətli qiymətləndirilmiş öhdəliklər” maddəsi əks etdirilir:

- ☐ Balansın passivinin 3-cü bölməsində;
- ☒ Balansın passivinin 2-ci bölməsində;
- ☐ Balansın aktivinin 2-ci bölməsində;
- ☐ Balansın aktivinin 1-ci bölməsində;
- ☐ Balansın passivinin 1-ci bölməsində;

558 Mühasibat balansının hansı bölməsində “Uzunmüddətli hüquqi öhdəliklər” maddəsi əks etdirilir:

- ☐ Balansın passivinin 3-cü bölməsində;
- ☒ Balansın passivinin 2-ci bölməsində;
- ☐ Balansın aktivinin 2-ci bölməsində;
- ☐ Balansın aktivinin 1-ci bölməsində;
- ☐ Balansın passivinin 1-ci bölməsində;

559 Mühasibat balansının hansı bölməsində “Uzunmüddətli zəmanət öhdəlikləri” maddəsi əks etdirilir:

- ☐ Balansın passivinin 3-cü bölməsində;
- ☒ Balansın passivinin 2-ci bölməsində;
- ☐ Balansın aktivinin 2-ci bölməsində;

- ☐ Balansın aktivinin 1-ci bölməsində
- ☐ Balansın passivinin 1-ci bölməsində;

560 Mühasibat balansının hansı bölməsində “Uzunmüddətli konvertasiya olunan istiqrazlar ” maddəsi əks etdirilir:

- ☐ Balansın passivinin 3-cü bölməsində;
- ☒ Balansın passivinin 2-ci bölməsində;
- ☐ Balansın aktivinin 2-ci bölməsində;
- ☐ Balansın aktivinin 1-ci bölməsində;
- ☐ Balansın passivinin 1-ci bölməsində;

561 Mühasibat balansının hansı bölməsində “Maliyyə icarəsi üzrə uzunmüddətli öhdəliklər ” maddəsi əks etdirilir:

- ☐ Balansın passivinin 3-cü bölməsində;
- ☒ Balansın passivinin 2-ci bölməsində;
- ☐ Balansın aktivinin 2-ci bölməsində;
- ☐ Balansın aktivinin 1-ci bölməsində;
- ☐ Balansın passivinin 1-ci bölməsində;

562 Mühasibat balansının hansı bölməsində “Uzunmüddətli borclar” maddəsi əks etdirilir:

- ☐ Balansın passivinin 3-cü bölməsində;
- ☒ Balansın passivinin 2-ci bölməsində;
- ☐ Balansın aktivinin 2-ci bölməsində;
- ☐ Balansın aktivinin 1-ci bölməsində;
- ☐ Balansın passivinin 1-ci bölməsində;

563 Mühasibat balansının hansı bölməsində “İşçilər üçün uzunmüddətli bank kreditləri ” maddəsi əks etdirilir:

- ☐ Balansın passivinin 3-cü bölməsində;
- ☒ Balansın passivinin 2-ci bölməsində;
- ☐ Balansın aktivinin 2-ci bölməsində;
- ☐ Balansın aktivinin 1-ci bölməsində;
- ☐ Balansın passivinin 1-ci bölməsində;

564 Mühasibat balansının hansı bölməsində “Bankların uzunmüddətli kreditləri ” maddəsi əks etdirilir:

- ☐ Balansın passivinin 3-cü bölməsində;
- ☒ Balansın passivinin 2-ci bölməsində;
- ☐ Balansın aktivinin 2-ci bölməsində;
- ☐ Balansın aktivinin 1-ci bölməsində;
- ☐ Balansın passivinin 1-ci bölməsində;

565 Mühasibat balansının hansı bölməsində “Sair ehtiyatlar ” maddəsi əks etdirilir:

- ☐ Balansın passivinin 3-cü bölməsində;
- ☒ Balansın passivinin 1-ci bölməsində;
- ☐ Balansın aktivinin 2-ci bölməsində
- ☐ Balansın aktivinin 1-ci bölməsində;
- ☐ Balansın passivinin 2-ci bölməsində;

566 Mühasibat balansının hansı bölməsində “Nizamnamə üzrə ehtiyat” maddəsi əks etdirilir:

- ☐ Balansın passivinin 3-cü bölməsində;
- ☒ Balansın passivinin 1-ci bölməsində
- ☐ Balansın aktivinin 2-ci bölməsində;

- ☐ Balansın aktivinin 1-ci bölməsində;
- ☐ Balansın passivinin 2-ci bölməsində;

567 Mühasibat balansının hansı bölməsində “Qanunvericilik üzrə ehtiyat” maddəsi əks etdirilir:

- ☐ Balansın passivinin 3-cü bölməsində;
- ☒ Balansın passivinin 1-ci bölməsində;
- ☐ Balansın aktivinin 2-ci bölməsində;
- ☐ Balansın aktivinin 1-ci bölməsində;
- ☐ Balansın passivinin 2-ci bölməsində;

568 Mühasibat balansının hansı bölməsində “Məzənnə fərqləri üzrə ehtiyat” maddəsi əks etdirilir:

- ☐ Balansın passivinin 3-cü bölməsində;
- ☒ Balansın passivinin 1-ci bölməsində;
- ☐ Balansın aktivinin 2-ci bölməsində;
- ☐ Balansın aktivinin 1-ci bölməsində;
- ☐ Balansın passivinin 2-ci bölməsində;

569 Mühasibat balansının hansı bölməsində “Yenidən qiymətləndirmə üzrə ehtiyat” maddəsi əks etdirilir:

- ☐ Balansın passivinin 3-cü bölməsində;
- ☒ Balansın passivinin 1-ci bölməsində;
- ☐ Balansın aktivinin 2-ci bölməsində;
- ☐ Balansın aktivinin 1-ci bölməsində;
- ☐ Balansın passivinin 2-ci bölməsində;

570 Mühasibat balansının hansı bölməsində “Geri alınmış kapital (səhmlər)” maddəsi əks etdirilir:

- ☐ Balansın passivinin 3-cü bölməsində;
- ☒ Balansın passivinin 1-ci bölməsində;
- ☐ Balansın aktivinin 2-ci bölməsində;
- ☐ Balansın aktivinin 1-ci bölməsində;
- ☐ Balansın passivinin 2-ci bölməsində;

571 Mühasibat balansının hansı bölməsində “Emissiya gəlirləri ” maddəsi əks etdirilir:

- ☐ Balansın passivinin 3-cü bölməsində;
- ☒ Balansın passivinin 1-ci bölməsində;
- ☐ Balansın aktivinin 2-ci bölməsində;
- ☐ Balansın aktivinin 1-ci bölməsində;
- ☐ Balansın passivinin 2-ci bölməsində;

572 Mühasibat balansının hansı bölməsində “Ödənilən nominal (nizamnanə) kapitalı” maddəsi əks etdirilir:

- ☐ Balansın passivinin 3-cü bölməsində;
- ☒ Balansın passivinin 1-ci bölməsində;
- ☐ Balansın aktivinin 2-ci bölməsində;
- ☐ Balansın aktivinin 1-ci bölməsində;
- ☐ Balansın passivinin 2-ci bölməsində;

573 Mühasibat balansının hansı bölməsində “Qeyri –maddi aktivlər” maddəsi əks etdirilir:

- ☐ Balansın passivinin 3-cü bölməsində;
- ☒ Balansın aktivinin 1-ci bölməsində;
- ☐ Balansın passivinin 1-ci bölməsində;
- ☐ Balansın aktivinin 2-ci bölməsində;
- ☐ Balansın passivinin 2-ci bölməsində;

574 Mühasibat balansının hansı bölməsində “Sair ehtiyatlar” maddəsi əks etdirilir:

- ☐ Balansın passivinin 3-cü bölməsində;
- ☒ Balansın aktivinin 2-ci bölməsində;
- ☐ Balansın passivinin 1-ci bölməsində;
- ☐ Balansın aktivinin 1-ci bölməsində;
- ☐ Balansın passivinin 2-ci bölməsində;

575 Mühasibat balansının hansı bölməsində “Mallar” maddəsi əks etdirilir:

- ☐ Balansın passivinin 3-cü bölməsində;
- ☒ Balansın aktivinin 2-ci bölməsində;
- ☐ Balansın passivinin 1-ci bölməsində;
- ☐ Balansın aktivinin 1-ci bölməsində;
- ☐ Balansın passivinin 2-ci bölməsində;

576 Balansın hansı bölməsində “Hazır məhsullar” maddəsi əks etdirilir:

- ☐ Balansın passivinin 3-cü bölməsində;
- ☒ Balansın aktivinin 2-ci bölməsində;
- ☐ Balansın passivinin 1-ci bölməsində;
- ☐ Balansın aktivinin 1-ci bölməsində;
- ☐ Balansın passivinin 2-ci bölməsində;

577 Mühasibat balansının hansı bölməsində “İstehsal xərcləri” maddəsi əks etdirilir:

- ☐ Balansın passivinin 3-cü bölməsində;
- ☒ Balansın aktivinin 2-ci bölməsində;
- ☐ Balansın passivinin 1-ci bölməsində;
- ☐ Balansın aktivinin 1-ci bölməsində;
- ☐ Balansın passivinin 2-ci bölməsində;

578 Mühasibat balansının hansı bölməsində “Material ehtiyatları” maddəsi əks etdirilir:

- ☐ Balansın passivinin 3-cü bölməsində;
- ☒ Balansın aktivinin 2-ci bölməsində;
- ☐ Balansın passivinin 1-ci bölməsində;
- ☐ Balansın aktivinin 1-ci bölməsində;
- ☐ Balansın passivinin 2-ci bölməsində;

579 Mühasibat balansının hansı bölməsində “Bankdakı hesablaşma hesabı” maddəsi əks etdirilir:

- ☐ Balansın passivinin 3-cü bölməsində;
- ☒ Balansın aktivinin 2-ci bölməsində;
- ☐ Balansın passivinin 1-ci bölməsində;
- ☐ Balansın aktivinin 1-ci bölməsində;
- ☐ Balansın passivinin 2-ci bölməsində;

580 Mühasibat balansının hansı bölməsində “Yolda olan pul köçürmələri” maddəsi əks etdirilir:

- ☒ Balansın aktivinin 2-ci bölməsində;
- ☐ Balansın aktivinin 1-ci bölməsində;
- ☐ Balansın passivinin 3-cü bölməsində;
- ☐ Balansın passivinin 2-ci bölməsində;
- ☐ Balansın passivinin 1-ci bölməsində;

581 Mühasibat balansının hansı bölməsində “Kassa” maddəsi əks etdirilir:

- ☐ Balansın passivinin 3-cü bölməsində;

- ☒ Balansın aktivinin 2-ci bölməsində;
- ☐ Balansın passivinin 1-ci bölməsində;
- ☐ Balansın aktivinin 1-ci bölməsində;
- ☐ Balansın passivinin 2-ci bölməsində;

582 Mühasibat balansının hansı bölməsində “ Sair qısamüddətli debitor borcları” maddəsi əks etdirilir:

- ☐ Balansın passivinin 3-cü bölməsində;
- ☒ Balansın aktivinin 2-ci bölməsində;
- ☐ Balansın passivinin 1-ci bölməsində;
- ☐ Balansın aktivinin 1-ci bölməsində;
- ☐ Balansın passivinin 2-ci bölməsində;

583 Mühasibat balansının hansı bölməsində “ Faizlər üzrə qısamüddətli debitor borcları” maddəsi əks etdirilir:

- ☐ Balansın passivinin 3-cü bölməsində;
- ☒ Balansın aktivinin 2-ci bölməsində;
- ☐ Balansın passivinin 1-ci bölməsində;
- ☐ Balansın aktivinin 1-ci bölməsində;
- ☐ Balansın passivinin 2-ci bölməsində;

584 Mühasibat balansının hansı bölməsində “ İnşaat müqaviləsi üzrə qısamüddətli debitor borcları” maddəsi əks etdirilir:

- ☐ Balansın passivinin 3-cü bölməsində;
- ☒ Balansın aktivinin 2-ci bölməsində;
- ☐ Balansın passivinin 1-ci bölməsində;
- ☐ Balansın aktivinin 1-ci bölməsində;
- ☐ Balansın passivinin 2-ci bölməsində;

585 Mühasibat balansının hansı bölməsində “İcarə üzrə qısamüddətli debitor borcları” maddəsi əks etdirilir:

- ☐ Balansın passivinin 3-cü bölməsində;
- ☒ Balansın aktivinin 2-ci bölməsində;
- ☐ Balansın passivinin 1-ci bölməsində;
- ☐ Balansın aktivinin 1-ci bölməsində;
- ☐ Balansın passivinin 2-ci bölməsində;

586 Mühasibat balansının hansı bölməsində “Əsas idarəetmə heyətinin qısamüddətli debitor borcları” maddəsi əks etdirilir:

- ☐ Balansın passivinin 3-cü bölməsində;
- ☒ Balansın aktivinin 2-ci bölməsində;
- ☐ Balansın passivinin 1-ci bölməsində;
- ☐ Balansın aktivinin 1-ci bölməsində;
- ☐ Balansın passivinin 2-ci bölməsində;

587 Mühasibat balansının hansı bölməsində “Övlad (asılı) müəssisənin qısamüddətli debitor borcları” maddəsi əks etdirilir:

- ☐ Balansın passivinin 3-cü bölməsində;
- ☒ Balansın aktivinin 2-ci bölməsində;
- ☐ Balansın passivinin 1-ci bölməsində;
- ☐ Balansın aktivinin 1-ci bölməsində;
- ☐ Balansın passivinin 2-ci bölməsində;

588 Mühasibat balansının hansı bölməsində “Malalanların və sifarişçilərin qısamüddətli debitor borcları” maddəsi əks etdirilir:

- ☐ Balansın passivinin 3-cü bölməsində;
- ☒ Balansın aktivinin 2-ci bölməsində;
- ☐ Balansın passivinin 1-ci bölməsində;
- ☐ Balansın aktivinin 1-ci bölməsində;
- ☐ Balansın passivinin 2-ci bölməsində;

589 Mühasibat balansının hansı bölməsində “Sair uzunmüddətli debitor borcları” maddəsi əks etdirilir:

- ☐ Balansın passivinin 3-cü bölməsində;
- ☒ Balansın aktivinin 1-ci bölməsində;
- ☐ Balansın passivinin 1-ci bölməsində;
- ☐ Balansın aktivinin 2-ci bölməsində;
- ☐ Balansın passivinin 2-ci bölməsində;

590 Mühasibat balansının hansı bölməsində “Faizlər üzrə uzunmüddətli debitor borcları” maddəsi öz əksini tapır?

- ☐ Balansın passivinin 3-cü bölməsində;
- ☒ Balansın aktivinin 1-ci bölməsində;
- ☐ Balansın passivinin 1-ci bölməsində;
- ☐ Balansın aktivinin 2-ci bölməsində;
- ☐ Balansın passivinin 2-ci bölməsində;

591 Mühasibat balansının hansı bölməsində inşaat müqaviləsi üzrə uzunmüddətli debitor borcları maddəsi əks etdirilir:

- ☐ Balansın passivinin 3-cü bölməsində;
- ☒ Balansın aktivinin 1-ci bölməsində;
- ☐ Balansın passivinin 1-ci bölməsində;
- ☐ Balansın aktivinin 2-ci bölməsində;
- ☐ Balansın passivinin 2-ci bölməsində;

592 Mühasibat balansının hansı bölməsində “İcarə üzrə uzunmüddətli debitor borcu” maddəsi əks etdirilir:

- ☐ Balansın passivinin 3-cü bölməsində;
- ☒ Balansın aktivinin 1-ci bölməsində;
- ☐ Balansın passivinin 1-ci bölməsində;
- ☐ Balansın aktivinin 2-ci bölməsində;
- ☐ Balansın passivinin 2-ci bölməsində;

593 Mühasibat balansının hansı bölməsində əsas idarəetmə heyətinin debitor borcu əks etdirilir:

- ☐ Balansın passivinin 1-ci bölməsində;
- ☐ Balansın passivinin 3-cü bölməsində;
- ☐ Balansın passivinin 2-ci bölməsində;
- ☒ Balansın aktivinin 1-ci bölməsində;
- ☐ Balansın aktivinin 2-ci bölməsində;

594 “Övlad (asılı)müəssisənin uzunmüddətli debitor borcu” maddəsi mühasibat balansının hansı bölməsində öz əksini tapır?

- ☐ Balansın passivinin 3-cü bölməsində;
- ☒ Balansın aktivinin 1-ci bölməsində;
- ☐ Balansın passivinin 1-ci bölməsində;
- ☐ Balansın aktivinin 2-ci bölməsində;
- ☐ Balansın passivinin 2-ci bölməsində;

595 Mühasibat balansının hansı bölməsində “Alıcıların və sifarişçilərin uzunmüddətli debitor borcları” öz əksini tapır?

- ☐ Balansın passivinin 3-cü bölməsində;
- ☒ Balansın aktivinin 1-ci bölməsində;
- ☐ Balansın passivinin 1-ci bölməsində;
- ☐ Balansın aktivinin 2-ci bölməsində;
- ☐ Balansın passivinin 2-ci bölməsində;

596 “Aktiv anlayışı neçə elementdən ibarətdir:

- ☐ 6.0
- ☒ 3.0
- ☐ 4.0
- ☐ 2.0
- ☐ 5.0

597 Amortizasiya olunan əmlak mühasibat balansında əks etdirilir:

- ☐ Düzgün cavab yoxdur.
- ☒ Qalıq dəyəri ilə;
- ☐ Faktik dəyəri ilə;
- ☐ İlk dəyəri üzrə;
- ☐ Bərpa dəyəri ilə;

598 Mühasibat balanslarının təsnifat əlamətləri mövcud deyildir:

- ☐ Düzgün cavab yoxdur.
- ☒ Əks olunma forması üzrə;
- ☐ Fəaliyyətin xarakteri üzrə;
- ☐ Tərtib olunma müddəti üzrə,
- ☐ Təmizlənmə üsulu üzrə;

599 Ehtiyatlılıq prinsipi çərçivəsində ehtiyatlılığın aşağı dərəcəsi satışın aşağıdakı anı ilə xarakterizə olunur:

- ☐ Düzgün cavab yoxdur.
- ☒ Hazır məhsulun anbara verilməsi;
- ☐ Sərvətlərin yola salınması;
- ☐ Pulun alınması;
- ☐ Hazır məhsulun anbara verilməsi və onun yola salınması.

600 Ehtiyatlılıq prinsipi çərçivəsində ehtiyatlılığın nisbi dərəcəsi satışın aşağıdakı anı ilə xarakterizə olunur:

- ☐ Düzgün cavab yoxdur.
- ☒ Sərvətlərin yola salınması;
- ☐ Pulun alınması;
- ☐ Hazır məhsulun anbara verilməsi;
- ☐ Hazır məhsulun anbara verilməsi və onun yola salınması.

601 Ehtiyatlılıq prinsipi çərçivəsində ehtiyatlılığın yüksək dərəcəsi satışın aşağıdakı anı ilə xarakterizə olunur:

- ☐ Düzgün cavab yoxdur.
- ☒ Pulun alınması;
- ☐ Sərvətlərin yola salınması;
- ☐ Hazır məhsulun anbara verilməsi;
- ☐ Hazır məhsulun anbara verilməsi və onun yola salınması.

602 Əmlak ayrılığı prinsipinin mahiyyəti aşağıdakılardan ibarətdir:

- ☐ Bütün cavablar düzgündür.

- ☒ Təşkilatın əmlakı və öhdəlikləri həmin təşkilatın sahibi və digər müəssisələrin əmlakı və öhdəliyindən ayrılıqda mövcuddur.
- ☐ Təşkilatın hesablaşma hesabı, həmin təşkilatın sahibinin hesablaşma hesabından ayrıca fəaliyyət göstərir.
- ☐ Təşkilatın və onun sahibinin əmlakının və öhdəliklərinin uçotu bir informasiya məcmusu şəklində həyata keçirilir.
- ☐ Təşkilatın valyuta hesabı həmin təşkilatın sahibinin valyuta hesabından ayrıca mövcuddur.

603 Statik balansda aktivin əsas vəzifəsinə aiddir:

- ☐ Müəssisə xərclərinin təqdimatı.
- ☒ Satış imkanları;
- ☐ Müəssisə vəsaitinin təqdimatı;
- ☐ Resurslardan istifadənin səmərəliliyi;
- ☐ Vəsaitlərin təqdimatı və müəssisənin xərcləri;

604 Statik balansda amortizasiya dedikdə nə başa düşülür:

- ☐ Fiziki köhnəlmə.
- ☒ Vaxt ötdükcə sərvətlərin qiymətdən düşməsi;
- ☐ Maliyyə nəticələrini tənzimləməyə imkan verən uçot siyasəti üsulu;
- ☐ Mənəvi və fiziki köhnəlmə;
- ☐ Mənəvi köhnəlmə;

605 Statik balansın əsas vəzifəsi bunlardan ibarətdir:

- ☐ Düzgün cavab yoxdur.
- ☒ Maliyyə vəziyyətinin qiymətləndirilməsi;
- ☐ Müəssisənin və onun əmlakının bütövlükdə qiymətləndirilməsi;
- ☐ Maliyyə nəticələrinin aşkarlanması;
- ☐ Maliyyə nəticələrinin aşkarlanması və əmlakının bütövlükdə qiymətləndirilməsi;

606 Kapitallaşdırılan hesabatlar nəyi göstərir?

- ☐ Gəlir və xərcləri üzləşdirmək əsasında müəssisənin işinin nəticələrini akkumilyasiya edir.
- ☐ İstismarın gəlir gətirən resursları, gəlir və xərcləri üzləşdirmək əsasında müəssisənin işinin nəticələrini akkumilyasiya edir.
- ☒ İstismarın gəlir gətirən resursları akkumilyasiya edir(cəmləyir).
- ☐ Hər hansı bir real və müstəqim məzmun daşıyır.
- ☐ Düzgün cavab yoxdur.

607 Quruluşu və təyinatına görə hesabların təsnifatı bu suala cavab verir:

- ☐ Düzgün cavab yoxdur.
- ☒ Hesabların müəyyən qruplarında uçot necə təşkil edilmişdir və necə aparılır?
- ☐ Müşahidə obyektə hesabda necə əks etdirilir?
- ☐ Mühasibat hesablarında nələr nəzərə alınır?
- ☐ Mühasibat hesablarında nələr və nə qədər gec qeydə alınır?

608 Tərtib olunma vaxtına görə balanslar fərqləndirilir:

- ☐ İlk(standart) və təkrar;
- ☒ Hesabat, provizor, perspektiv və direktiv.
- ☐ Başlanğıc, cari və tamamlanan balanslar;
- ☐ İnventar, baş, kitab və aktuar balanslar;
- ☐ Kommersiya və vergi.

609 Təqdim olunma üsuluna görə balanslar fərqləndirilir:

- ☐ Hesabat, provizor, perspektiv və direktiv.
- ☒ Standart və törəmə;
- ☐ Başlanğıc, cari və tamamlanan balanslar;

- ☐ İnventar, baş, kitab və aktuar balanslar;
- ☐ Kommersiya və vergi.

610 Maddələrin qiymətləndirilməsi məqsədinə görə balanslar fərqləndirilir:

- ☐ Hesabat, provizor, perspektiv və direktiv.
- ☒ Kommersiya və vergi.
- ☐ Başlanğıc, cari və tamamlanan balanslar;
- ☐ İnventar, baş, kitab və aktuar balanslar;
- ☐ İlk(standart) və təkrar;

611 Tərtib olunma müddətinə görə balanslar fərqləndirilir:

- ☐ Hesabat, provizor, perspektiv və direktiv.
- ☒ Başlanğıc, cari və tamamlanan balanslar;
- ☐ Kommersiya və vergi.
- ☐ İnventar, baş, kitab və aktuar balanslar;
- ☐ İlk(standart) və təkrar;

612 Tərtib olunma mənbələrinin əlamətlərinə görə balanslar fərqləndirilir:

- ☐ Hesabat, provizor, perspektiv və direktiv.
- ☐ Başlanğıc, cari və tamamlanan balanslar
- ☐ Kommersiya və vergi.
- ☒ İnventar, baş, kitab və aktuar balanslar;
- ☐ Standart və törəmə;

613 Nə zamanki, təsərrüfat subyekti rolunda maliyyə qrupu çıxış edir , onda tərtib olunur:

- ☐ Xalq təsərrüfatı balansı.
- ☒ Konsolidə edilən balans;
- ☐ Müstəqim balans;
- ☐ İcmal balans;
- ☐ Ayrıca balans;

614 Sanir balanslar hansı hallarda tərtib olunur:

- ☐ Bütün cavablar düzgündür.
- ☒ Müəssisənin imkansızlığı şəraitində;
- ☐ Müəssisənin fəaliyyəti dəyişdirildikdə;
- ☐ Müəssisənin işgüzar fəallığı dayandırıldıqda;
- ☐ İri müəssisə bir neçə kiçik struktur vahidinə bölüşdürüldükdə;

615 Mühasibat balansının hansı elementi əsas sayılır:

- ☐ Hesab və maddə.
- ☒ Maddə;
- ☐ Valyuta və maddə;
- ☐ Hesab və valyuta;
- ☐ Dövriyyə və valyuta;

616 Təbii resurslar balansın aşağıdakı bölməsinə aid edilir:

- ☐ Qısamüddətli aktivlər;
- ☒ Uzunmüddətli aktivlər.
- ☐ Uzunmüddətli öhdəliklər;
- ☐ Kapital;
- ☐ Qısamüddətli öhdəliklər

617 Bioloji aktivlər balansın aşağıdakı bölməsinə aid edilir:

- ☐ Qısamüddətli aktivlər;
- ☒ Uzunmüddətli aktivlər.
- ☐ Uzunmüddətli öhdəliklər;
- ☐ Kapital;
- ☐ Qısamüddətli öhdəliklər;

618 Mühasibat balansında “Qısamüddətli aktivlər” bölməsinin maddələr qrupuna daxil edilmir:

- ☐ Pul vəsaitləri;
- ☒ Cəlb olunan vəsaitlər.
- ☐ Debitor borcları;
- ☐ Ehtiyatlar;
- ☐ Satın alınan sərvətlər üzrə ƏDV;

619 Pul vəsaitlərinin ekvivalentləri balansın aşağıdakı bölməsinə aid edilir:

- ☐ Uzunmüddətli aktivlər.
- ☒ Qısamüddətli aktivlər;
- ☐ Uzunmüddətli öhdəliklər;
- ☐ Kapital;
- ☐ Qısamüddətli öhdəliklər;

620 Gələcək dövrlərin xərcləri balansın aşağıdakı bölməsinə aid edilir:

- ☐ Düzgün cavab yoxdur.
- ☒ Qısamüddətli aktivlər;
- ☐ Uzunmüddətli öhdəliklər;
- ☐ Kapital;
- ☐ Qısamüddətli öhdəliklər;

621 Qısamüddətli məqsədli maliyyələşmələr və daxil olmalar balansın aşağıdakı bölməsinə aid edilir:

- ☐ Uzunmüddətli aktivlər.
- ☒ Qısamüddətli öhdəliklər;
- ☐ Uzunmüddətli öhdəliklər;
- ☐ Kapital;
- ☐ Qısamüddətli aktivlər;

622 Aşağıdakı tələblərdən hansı balans maddələrinin qiymətləndirilməsinin obyektiv həqiqətə uyğunluğunu əks etdirir?

- ☐ Vahidlik.
- ☒ Reallıq;
- ☐ Varislik;
- ☐ Həqiqilik (dürüstlük);
- ☐ Açıqlıq;

623 Balans valyutası dedikdə nə başa düşülür:

- ☐ Müəssisənin illik və rüblük mənfəəti;
- ☒ Aktiv və passivlərin manatla əks olunan yekunu;
- ☐ Aktiv və passivlərin xarici valyuta ilə əks olunan yekunu;
- ☐ Gəlir və xərclərin bərabərliyi;
- ☐ Müəssisənin illik mənfəəti;

624 ”Mənfəətdən istifadə”, ”Əsas vəsaitlərin və qeyri maddi aktivlərin amortizasiyası “ maddələri olmayan balans adlanır:

- ☐ Sanir balans;
- ☒ Netto balans;
- ☐ Brutto balans;
- ☐ Ləvğətmə balansı;
- ☐ Giriş balansı;

625 Mühasibat balansını tərtib etmək üçün informasiyanın başlıca mənbəyinə aiddir:

- ☐ Bütün cavablar düzgündür.
- ☒ Baş kitab;
- ☐ Jurnal –orderlər;
- ☐ İlk sənədlər;
- ☐ Cədvəllər və kassa kitabı;

626 Beynəlxalq praktikada mühasibat balansının aşağıdakı 2 forması tətbiq edilir:

- ☐ Əsas və üstəlik.
- ☒ Üfüqi və şaquli;
- ☐ Dövriyyə və saldo;
- ☐ Bölüşdürücü və birləşdirici;
- ☐ Müstəqim və dolay;

627 Aşağıdakı maddələrdən hansı maddə mühasibat balansının “Uzunmüddətli aktivlər” bölməsində öz əksini tapmır?

- ☐ Alıcı və sifarişçilərin uzunmüddətli debitor borcları;
- ☒ Pul vəsaitlərinin ekvivalentləri.
- ☐ Torpaq, tikinti və avadanlıqlar
- ☐ Qeyri-maddi aktivlər;
- ☐ Daşınmaz əmlaka investisiyalar;

628 Aşağıdakı maddələrdən hansı mühasibat balansının “Uzunmüddətli aktivlər” bölməsində öz əksini tapmır:

- ☐ Alıcı və sifarişçilərin uzunmüddətli debitor borcları;
- ☒ Hazır məhsul.
- ☐ Torpaq, tikinti və avadanlıqlar
- ☐ Qeyri-maddi aktivlər;
- ☐ Daşınmaz əmlaka investisiyalar;

629 Dövriyyədən kənar aktivlərin tərkibində öz əksini tapır:

- ☐ Təxirə salınan vergi aktivləri;
- ☒ Bütün cavablar düzgündür.
- ☐ Bitməmiş tikinti və material sərəvətlərinə gəlirli qoyuluşlar;
- ☐ Qeyri-maddi aktivlər, əsas vəsaitlər və dövriyyədən kənar aktivlər;
- ☐ Uzunmüddətli maliyyə qoyuluşları;

630 Hesabat tarixinə mühasibat balansı xarakterizə edir:

- ☐ Təşkilatın pul vəsaitlərini.
- ☒ Təşkilatın maliyyə vəziyyəti;
- ☐ Cari aktivlərin kəmiyyətini;
- ☐ Təşkilatın öhdəlikləri;
- ☐ İstehsal xərclərini;

631 Müasir mühasibat uçotunun prinsipləri bilavasitə əsasını aşağıda qeyd olunan prinsip təşkil edən balansın dinamik konsepsiyası bazasında formalaşmışdır:

- ☐ Düzgün cavab yoxdur.
- ☒ Fəaliyyətin fasiləsizliyi prinsipi;
- ☐ Uçot siyasətinin tətbiqinin ardıcılığı;
- ☐ Mülkiyyət ayrılığı prinsipi;
- ☐ Mülkiyyət ayrılığı prinsipi və uçot siyasətinin tətbiqinin ardıcılığı;

632 Dinamik balansın əsas istifadəçiləri aşağıdakılardır:

- ☐ Debitorlar.
- ☒ Mülkiyyətçilər;
- ☐ Alıcılar;
- ☐ Kreditorlar;
- ☐ Satıcılar;

633 Dinamik balansın informasiya bazasına aiddir:

- ☐ Bütün cavablar düzgündür.
- ☒ İlk sənədlər;
- ☐ Statistik məlumatlar;
- ☐ Inventarlaşma;
- ☐ Operativ uçot məlumatları;

634 Nizamlayıcı hesablar təqdim edilir:

- ☐ Hesabda əksini tapan obyektədən asılı olaraq, yaxud onların açıldığı hesablarla birləşdikdə;
- ☐ Düzgün cavab yoxdur.
- ☐ Nizamlayıcı hesablar tpraktikada tətbiq edilmir.
- ☒ Onların açıldığı hesablarla yalnız qoşa halda;
- ☐ Müstəqim surətdə;

635 Mühasibat balansına aşağıdakı göstərilənlər daxil edilir:

- ☐ Heyətin sayı və məhsulların keyfiyyəti haqda;
- ☒ Debitor borclar haqda;
- ☐ Heyətin sayı haqda;
- ☐ İşçilərin ixtisas səviyyəsi haqda;
- ☐ Məhsulların keyfiyyəti haqda;

636 Mühasibat balansının forması hazırlanır:

- ☐ Ölkə hökuməti tərəfindən hazırlanır və məcburi xarakter daşıyır.
- ☒ Maliyyə Nazirliyi tərəfindən hazırlanır və tövsiyyə xarakteri daşıyır;
- ☐ Ölkənin hökuməti tərəfindən hazırlanır;
- ☐ Müəssisənin özü tərəfindən;
- ☐ Maliyyə Nazirliyi tərəfindən hazırlanır və məcburi xarakter daşıyır;

637 Aşağıda sadalanan hansı maddə maliyyə öhdəliklərinə aid edilmir:

- ☐ Potensial əlverişli şəraitdə maliyyə alətlərinin digər şirkətlərin maliyyə alətləri ilə mübadiləsinə dair müqavilə hüququ.
- ☐ Pul vəsaitləri;
- ☐ Pul vəsaitlərinin və yaxud digər maliyyə aktivlərinin tələb olunması dair müqavilə hüququ;
- ☒ Qısamüddətli bank kreditləri;
- ☐ Digər şirkətlərin pay alətləri;

638 Aşağıda sadalanan hansı maddə maliyyə aktivlərinə aid edilmir:

- ☐ Potensial əlverişli şəraitdə maliyyə alətlərinin digər şirkətlərin maliyyə alətləri ilə mübadiləsinə dair müqavilə hüququ.
- ☐ Pul vəsaitləri;

- ☐ Pul vəsaitlərinin və yaxud digər maliyyə aktivlərinin tələb olunması dair müqavilə hüququ;
- ☒ Qısamüddətli bank kreditləri;
- ☐ Digər şirkətlərin pay alətləri;

639 Hesabat tarixindən sonrakı hadisələr əvvəlki dövrün maliyyə hesabatında aşağıdakı halda əks etdirilir:

- ☐ Bütün cavablar düzgündür.
- ☐ Hesabat təsdiq olunan tarixədək yol verildikdə;
- ☐ Şirkətin fəaliyyətinin yeni şərtləri əvvəlki dövrlə müqayisədə öz əksini tapdıqda;
- ☒ Əhəmiyyətli olduqda;
- ☐ Maliyyə hesabatı dərc olunan tarixədək baş verdikdə;

640 Hesabat tarixindən sonrakı düzəliş olunmayan hadisələrə aiddir:

- ☐ Düzgün cavab yoxdur.
- ☐ Hesabat dövrü ilə müqayisədə təşkilatın fəaliyyətini dəyişən şərtlər;
- ☐ Hesabat tarixinədək yol verilən hadisələrə münasibətdə təqdim olunan sübutlar;
- ☒ Hesabat tarixindən sonra meydana çıxan şərtləri göstərən;
- ☐ Şirkətin maliyyə nəticəsinə təsir edən amillər;

641 Hesabat tarixindən sonra düzəliş edilən hadisələrə aiddir:

- ☐ Hesabat dövrü ilə müqayisədə təşkilatın fəaliyyətini dəyişən şərtlər;
- ☐ Hesabat tarixindən sonra meydana çıxan şərtləri göstərən
- ☐ Düzgün cavab yoxdur.
- ☐ Şirkətin maliyyə nəticəsinə təsir edən amillər
- ☒ Hesabat tarixinədək yol verilən hadisələrə münasibətdə təqdim olunan sübutlar;

642 Maliyyə hesabatında əksini tapan hesabat tarixindən sonrakı hadisələr aşağıdakı dövrlərdə olur:

- ☐ Düzgün cavab yoxdur
- ☐ Hesabat tarixindən sonra və hesabat səhmdarların ümumi iclasında təsdiq olunan tarixədək;
- ☒ Hesabat tarixindən sonra və hesabat buraxılış üçün təsdiq olunan tarixinədək;
- ☐ Hesabat tarixindən sonra və maliyyə hesabatı dərc olunan tarixədək;
- ☐ Hesabat tarixindən sonra, lakin növbəti maliyyə hesabatı tarixinədək;

643 İzahedici qeydlər aşağıdakıları əks etdirməyə istiqamətlənmişdir:

- ☐ Düzgün cavab yoxdur.
- ☐ Təşkilatın maliyyə vəziyyəti;
- ☐ Təşkilat fəaliyyətinin qısa xarakteristikası;
- ☐ Təşkilatın fəaliyyətinin əsas göstəriciləri;
- ☒ Təşkilatın fəaliyyəti haqqında daha tam və obyektiv mənzərə əldə etmək üçün faydalı informasiyalar;

644 Səhmlərin və digər qiymətli kağızların emissiyası haqqında qərarın qəbulu:

- ☐ Birgə fəaliyyət haqqında informasiyadır;
- ☐ Seqmentlər üzrə informasiyadır;
- ☐ Düzgün cavab yoxdur.
- ☐ Təsərrüfat fəaliyyətinin şərti faktıdır;
- ☒ Hesabat tarixindən sonrakı hadisədir;

645 Hesabat dövrü ərzində cəmiyyətin təsərrüfat fəaliyyətinin nəticələrinə görə illik dividendlərin elan olunması:

- ☐ Hesabat dövrünün hadisəsidir;
- ☐ Təsərrüfat fəaliyyətinin şərti faktıdır;
- ☒ Hesabat tarixindən sonrakı hadisədir;
- ☐ Hesabat dövründən sonrakı təsərrüfat fəaliyyəti faktıdır;

☐ Düzgün cavab yoxdur.

646 Hansı dövrdə hesabat tarixindən sonra hadisələr baş verə bilər?

- ☐ Hesabat dövrü başa çatdıqdan sonra 45 gün ərzində.
- ☐ Hesabat dövrü başa çatdıqdan sonra ay ərzində;
- ☒ Hesabat ili başa çatdıqdan sonrakı 90 gün ərzində;
- ☐ Təşkilatın müəyyənləşdirdiyi dövr ərzində;
- ☐ Hesabat dövrü başa çatdıqdan sonrakı 60 gün ərzində;

647 Uçot siyasətindəki dəyişikliklər aşağıdakı hallarda baş verə bilər:

- ☐ Bütün cavablar düzgündür.
- ☐ Mütləq səbəb olmadan;
- ☐ Müəssisənin direktoru, yaxud baş mühasibi dəyişdirildikdə;
- ☐ Səhmdarlar şurasının qərarı ilə;
- ☒ Müəssisənin fəaliyyət şəraitində əhəmiyyətli dəyişikliklər olduqda

648 Hansı cavab düzgün deyil:

- ☐ İzahedici qeydlərin mühüm hissəsi illik mühasibat hesabatının yekunları və xalis mənfəətin bölüşdürülməsi haqda informasiyalar hesab olunur.
- ☐ İzahedici qeydlərdə digər hesabat formalarında olmayan təşkilatın fəaliyyəti haqda əlavə informasiyalar yerləşdirilir.
- ☐ Düzgün cavab yoxdur.
- ☐ Təşkilat izahedici qeydləri mühasibat hesabatının tərkibində təqdim edir.
- ☒ Mühasibat uçotu üzrə normativ sənədlərlə izahedici qeydlərin quruluşu rəqləmləndirilmişdir.

649 Ödəlinənədən tutulan maliyyə aktivlərinin sonrakı qiymətləndirilməsi (ilk dəfə tanınandan sonra) həyata keçirilir:

- ☐ Düzgün cavab yoxdur.
- ☐ Ədalətli dəyər üzrə;
- ☐ Bərpa dəyəri üzrə;
- ☒ Amortizasiya olunan faktik xərclər üzrə;
- ☐ Seçilmiş uçot siyasətindən asılı olaraq amortizasiya olunan faktiki xərclər üzrə və yaxud ədalətli dəyər üzrə;

650 Satış üçün nəzərdə tutulan maliyyə aktivlərinin sonrakı qiymətləndirilməsi (ilk dəfə tanınandan sonra) həyata keçirilir:

- ☐ Düzgün cavab yoxdur.
- ☐ Amortizasiya olunan faktik xərclər üzrə;
- ☐ Bərpa dəyəri üzrə;
- ☒ Ədalətli dəyər üzrə;
- ☐ Seçilmiş uçot siyasətindən asılı olaraq amortizasiya olunan faktiki xərclər üzrə və yaxud ədalətli dəyər üzrə;

651 Satış üçün nəzərdə tutulan maliyyə aktivləri ilkin tanınma zamanı necə qiymətləndirilir:

- ☐ Bazar dəyəri ilə;
- ☐ Faktik xərclərlə;
- ☐ Düzgün cavab yoxdur.
- ☐ Bərpa dəyəri ilə;
- ☒ Ədalətli dəyərlə;

652 Satış üçün nəzərdə tutulan maliyyə aktivlərinin əlamətinə aiddir:

- ☐ Dividend şəklində gəlir əldə etmək məqsədi ilə maliyyə aktivini satın alınmışdır;
- ☐ Maliyyə aktivlərinin 1 ildən çox olmamaqla sahibi olmaq nəzərdə tutulur;
- ☐ Düzgün cavab yoxdur.
- ☐ Maliyyə aktivini digər şirkətlərin pay aləti hesab olunur;

- ☒ Maliyyə alətləri bazar qiymətlərinin qısamüddətli tərəddüdündən sonra gəlir əldə etmək məqsədi ilə satın alınmışdır;

653 İzahedici qeydlərdə təşkilatın maliyyə vəziyyətinə qiymət verilir:

- ☒ Qısamüddətli və uzunmüddətli perspektivlərə;
☐ Hesabat dövrünə;
☐ Düzgün cavab yoxdur.
☐ Uzunmüddətli perspektivə;
☐ Konkret tarixə;

654 Təsərrüfat fəaliyyətinin şərti faktlarının nəticəsi belə ola bilər:

- ☐ Bütün cavablar düzgündür.
☐ Şərti gəlirlər və şərti xərclər;
☐ Mənfəət və zərərlər;
☒ Şərti aktivlər və şərti öhdəliklər;
☐ Mümkün aktivlər və öhdəliklər;

655 İzahedici qeydlərin əsas təyinatı nədən ibarətdir:

- ☐ Mənfəət və zərərlər haqqında hesabatda verilən göstəricilərin dəqiqləşdirilməsi;
☐ Mühasibat balansında və mənfəət və zərərlər haqqında hesabatda verilən göstəricilərin dəqiqləşdirilməsi;
☐ Mühasibat balansında təqdim olunan göstəricilərin dəqiqləşdirilməsi;
☐ Müəyyən təsərrüfat şəraitində təşkilatın fəaliyyətinin bir hissəsini açıqlayan informasiyaların verilməsi;
☒ Təşkilatın maliyyə vəziyyəti haqda daha tam informasiya əldə etmək məqsədilə mühasibat hesabatının tərkibində təqdim olunan formaların mahiyyətinə əlavə;

656 Təşkilat uçot siyasətində baş verən gələcək dəyişikliklər barədə harada elan edir:

- ☐ Pul vəsaitlərinin hərəkəti haqda hesabatda.
☐ Auditor qərarında;
☐ Mühasibat balansında;
☒ İzahedici qeydlərdə;
☐ Növbəti ilə uçot siyasəti haqda əmrə;

657 Təşkilatın illik hesabatının hansı sənədində hesabatdan istifadə edənlərin qəbul etdikləri qərarlara təsir göstərən amillər açıqlanır:

- ☐ Kapitalda dəyişikliklər haqqında hesabatda.
☐ Mühasibat balansında;
☐ Pul vəsaitlərinin hərəkəti haqqında hesabatda;
☒ İzahedici qeydlərdə;
☐ Mənfəət və zərərlər haqqında hesabatda;

658 Mənfəət və zərərlər haqqında hesabatın maddələri qruplaşdırıldıqda hansı üsul vasitəsilə müəssisənin fəaliyyətinin zəruri mərhələsində aralıq nəticəsini aşkara çıxarmaq mümkündür:

- ☒ Çoxpilləli;
☐ Birpilləli;
☐ Qarışıq.
☐ Dolayı;
☐ Müstəqim;

659 Mənfəət və zərərlər haqqında hesabatın maddələri qruplaşdırıldıqda hansı üsul hesabatın özünü sadələşdirir və bu zaman onun aşkarlığı və informatikliyi itirilir:

- ☐ Qarışıq.
☐ Müstəqim;
☐ Dolayı;

- ☒ Birpilləli;
☐ Çoxpilləli;

660 Mənfəət və zərərlər haqqında hesabatın maddələri qruplaşdırıldıqda gəlirlərin bir qrupda, xərclərin isə başqa qrupda (həmcins gəlirlər və xərclər əlaqələndirilmədən) təsnifləşdirilməsi üçün hansı üsuldən istifadə edilir:

- ☐ Qarışıq.
☐ Müstəqim;
☐ Dolay;
☒ Birpilləli;
☐ Çoxpilləli;

661 Hesabat dövrünün mənfəətini səhmlərin orta siyahı sayına bölmək yolu ilə müəyyənləşdirən göstərici belə adlanır:

- ☐ Səhmlərə düşən xalis mənfəət(zərər)
☐ Səhmlərə düşən yayındırılmış mənfəət(zərər)
☐ Düzgün cavab yoxdur.
☐ Səhmlərə düşən ümumi mənfəət(zərər)
☒ Bazis hər bir səhmin mənfəəti (zərəri)

662 Bir adi səhmə düşən mənfəətin azalmasının (zərərin artmasının) maksimum mümkün dərəcəsi belə adlanır:

- ☐ Səhmlərə düşən ümumi mənfəət(zərər)
☐ Səhmlərə düşən xalis mənfəət(zərər)
☐ Səhmlərə düşən baza mənfəəti (zərər)
☒ Qatılmış hər bir səhmin mənfəəti (zərəri)
☐ Düzgün cavab yoxdur.

663 "Mənfəət və zərərlər" haqqında hesabatın hansı göstəricisi məhsul(iş və xidmət) satışından alınan vəsaitlə satılmış malların (iş və xidmət) maya dəyəri çıxılmaqla müəyyənləşdirilir:

- ☐ Vergiyə cəlbolunanadək mənfəət (zərər)
☐ Satışdan mənfəət(zərər)
☐ Düzgün cavab yoxdur
☐ Yayındırılmış mənfəət;
☒ Ümumi mənfəət;

664 Təxirə salınan vergi öhdəlikləri mənfəətin cari vergisinə belə təsir göstərir:

- ☐ Düzgün cavab yoxdur.
☐ Artırır;
☐ Dəyişdirmir;
☒ Azaldır;
☐ Artırır, yaxud azaldır;

665 "Mənfəət və zərərlər" haqqında hesabatda gəlirlər və xərclər hansı üsulla eyni əlamətə əsasən qruplaşdırılmışdır:

- ☐ Qarışıq.
☐ Birpilləli;
☐ Müstəqim;
☒ Çoxpilləli;
☐ Dolay;

666 Təşkilatın gəlirləri adlanır:

- ☐ İştirakçıların qərarı üzrə qoyuluşları istisna olmaqla həmin təşkilatın aktivlərinin çıxması və yaxud öhdəliklərin meydana gəlməsi nəticəsində kapitalın azalmasına gətirib çıxaran iqtisadi faydanın azalması;
- ☐ İştirakçıların qoyuluşları nəzərə alınmaqla həmin təşkilatın aktivlərinin daxil olması və öhdəliklərin ödənilməsi nəticəsində kapitalın artmasına gətirib çıxaran iqtisadi faydanın yüksəlməsi;
- ☐ İştirakçıların qərarı üzrə qoyuluşların azalmasını nəzərə almaqla , həmin təşkilatın aktivlərinin çıxması və yaxud öhdəliklərin meydana gəlməsi nəticəsində kapitalın azalmasına gətirib çıxaran iqtisadi faydanın azalması;
- ☐ Düzgün cavab yoxdur.
- ☒ İştirakçıların qoyuluşları istisna olmaqla həmin təşkilatın aktivlərinin daxil olması və yaxud öhdəliklərin ödənilməsi nəticəsində kapitalın artmasına gətirib çıxaran iqtisadi faydanın yüksəlməsi;

667 İctimaiyyətin məqsədindən asılı olaraq iqtisadi ədəbiyyatda mənfəət necə traktovka olunur:

- ☐ Hesabat dövrü ərzində gəlirlər və xərclər arasındakı fərq kimi;
- ☐ Kapitalın hesabat dövrü ərzində artması (statik konsepsiya);
- ☒ Gəlirlərin artması hesabına aktivlərin qiymətinin hesabat dövrü ərzində artması (praqmatik konsepsiya)
- ☐ Kapitalın hesabat dövrü ərzində azalması;
- ☐ Düzgün cavab yoxdur.

668 Təşkilatın mülkiyyətçilərinin (təsisçilər , səhmdarlar) məqsədindən asılı olaraq iqtisadi nəzəriyyədə mənfəət necə traktovka olunur:

- ☐ Düzgün cavab yoxdur
- ☐ Gəlirlərin artması hesabına aktivlərin qiymətinin hesabat dövrü ərzində artması (praqmatik konsepsiya)
- ☒ Kapitalın hesabat dövrü ərzində artması (statik konsepsiya);
- ☐ Kapitalın hesabat dövrü ərzində azalması;
- ☐ Hesabat dövrü ərzində gəlirlər və xərclər arasındakı fərq kimi;

669 Təşkilatın rəhbərinin məqsədindən asılı olaraq mənfəət iqtisadi nəzəriyyədə necə xarakterizə olunur:

- ☐ Düzgün cavab yoxdur
- ☐ Kapitalın hesabat dövrü ərzində azalması;
- ☐ Kapitalın hesabat dövrü ərzində artması (statik konsepsiya);
- ☐ Gəlirlərin artması hesabına aktivlərin qiymətinin hesabat dövrü ərzində artması (praqmatik konsepsiya)
- ☒ Hesabat dövrü ərzində gəlirlər və xərclər arasındakı fərq kimi;

670 Hesabat dövrünün bazis mənfəəti hesablandıqda hansı göstərici nəzərə alınmır:

- ☐ Adi səhmlərin dividendləri;
- ☐ Mənfəətin cari vergisi;
- ☐ Mənfəətin cari vergisi və imtiyazlı səhmlərin dividendləri;
- ☐ Mənfəətin cari vergisi və adi səhmlərin dividendləri;
- ☒ İmtiyazlı səhmlərin dividendləri;

671 Tədavüldə olan adi səhmlərin miqdarı haqqında informasiyaları hansı sənəd açıqlayır:

- ☐ Bütün cavablar düzgündür.
- ☐ Müəssisənin nizamnaməsi;
- ☐ İzahedici qeydlər;
- ☒ Səhmdarların reyestri;
- ☐ Uçot siyasəti;

672 Mənfəət və zərərlər haqqında hesabatda maddələrin qruplaşmasının neçə üsulu mövcuddur:

- ☐ 1.0
- ☐ 3.0
- ☐ 4.0
- ☒ 2.0
- ☐ 5.0

673 Mənfəət və zərərlər haqqında hesabatda hansı göstərici əks etdirilmir:

- ☐ Sair əməliyyat gəlirləri;
- ☐ Ümumi mənfəət;
- ☐ Düzgün cavab yoxdur.
- ☐ Bazis hər bir səhmin mənfəəti (zərəri)
- ☒ Debitor borcları;

674 Fəaliyyətin adi növləri üzrə gəlirlər və xərclər bölməsində hansı göstərici öz əksini tapmır:

- ☐ Kommersiya xərcləri;
- ☐ Satılmış məhsulların, malların, işlərin və xidmətin maya dəyəri;
- ☐ Düzgün cavab yoxdur.
- ☐ Satışdan mənfəət (zərər);
- ☒ Əlavə dəyər vergisi;

675 Mənfəət və zərərlər haqqında hesabat xarakterizə edir:

- ☒ Təşkilatın fəaliyyətinin maliyyə nəticəsi;
- ☐ Pul vəsaitlərinin hərəkəti;
- ☐ Düzgün cavab yoxdur.
- ☐ Təşkilatın maliyyə vəziyyətini;
- ☐ Təşkilatın maliyyə vəziyyətini və pul vəsaitlərinin hərəkəti;

676 Maliyyə Hesabatlarının Beynəlxalq Standartında (MHBS) ” Mənfəət və zərərlər” haqqında hesabatın təqdim olunmasının neçə formatı tövsiyyə olunur

- ☐ 5.0
- ☐ 1.0
- ☐ 3.0
- ☒ 2.0
- ☐ 4.0

677 ” Mənfəət və zərərlər” haqqında hesabatda hesabat dövrünə görə hansı informasiyalar açıqlanır:

- ☐ Düzgün cavab yoxdur.
- ☐ Bütçə və bütçədən kənar fondlarla hesablaşmalar haqqında;
- ☐ Müəssisə işçilərinin əmək haqqı və digər mükafatlar haqqında;
- ☐ Təşkilatın işgüzar partnyorlarının qarşılıqlı münasibətləri haqqında;
- ☒ Təşkilatın gəlirləri və xərclərinin formalaşması haqqında;

678 Mənfəət və zərərlər haqqında hesabatı imzalayır:

- ☐ Düzgün cavab yoxdur.
- ☐ Müəssisənin rəhbəri;
- ☐ Baş mühasib və mühasib-kassir;
- ☒ Müəssisənin rəhbəri və baş mühasibi;
- ☐ Təşkilatın bütün işçiləri;

679 Şübhəli borclar üzrə ehtiyat məbləği malların (iş, xidmət) satışından alınan vəsaitin məbləğinə təsir göstərir:

- ☐ Düzgün cavab yoxdur.
- ☐ Azaldır;
- ☐ Artırır;
- ☒ Dəyişdirmir;
- ☐ Artırır, yaxud azaldır;

680 Hansı nəzəriyyəyə uyğun olaraq yığılmış mənfəətin bölüşdürülməsi müdiriyyətin müəyyənləşdirdiyi məhdudiyyətləri əks etdirir:

- ☐ Müəssisə nəzəriyyəsi ;
- ☐ Mülkiyyət nəzəriyyəsi;
- ☐ Təsərrüfat vahidi nəzəriyyəsi;
- ☒ Fondlar nəzəriyyəsi;
- ☐ Qalıq kapitalı nəzəriyyəsi;

681 Hansı nəzəriyyəyə uyğun olaraq , müəsisənin bazardakı vəziyyətini qorumağa yönəldilən kapital , təkcə səhmdarlar üçün deyil, cəmiyyət üçün də fayda gətirir:

- ☐ Fondlar nəzəriyyəsi;
- ☐ Mülkiyyət nəzəriyyəsi;
- ☐ Təsərrüfat vahidi nəzəriyyəsi;
- ☒ Müəssisə nəzəriyyəsi ;
- ☐ Qalıq kapitalı nəzəriyyəsi;

682 Hansı nəzəriyyəyə uyğun olaraq mənfəət əlavə dəyər kimi (satılmış məhsulların (iş, xidmət) bazar dəyəri ilə kənardan alınan malların , iş və xidmətlərin dəyəri arasındakı fərq) traktovka olunur:

- ☐ Fondlar nəzəriyyəsi;
- ☐ Mülkiyyət nəzəriyyəsi;
- ☐ Təsərrüfat vahidi nəzəriyyəsi;
- ☒ Müəssisə nəzəriyyəsi ;
- ☐ Qalıq kapitalı nəzəriyyəsi;

683 Hansı nəzəriyyə fəaliyyəti bir sıra sosial qrupların maraqlarının təmin edilməsinə yönəldilən firmanın necə bir sosial qrup kimi nəzərdə tutur:

- ☐ Fondlar nəzəriyyəsi;
- ☐ Mülkiyyət nəzəriyyəsi;
- ☐ Təsərrüfat vahidi nəzəriyyəsi;
- ☒ Müəssisə nəzəriyyəsi ;
- ☐ Qalıq kapitalı nəzəriyyəsi;

684 “Kapitalda dəyişikliklər Haqqında Hesabatda” hansı komponentlər verilmişdir:

- ☐ Emissiya gəlirləri;
- ☐ Ödənilən nizamnamə kapitalı;
- ☐ Bölüşdürülməmiş mənfəət;
- ☐ Geri satın alınan kapital(səhmlər) və kapital ehtiyatları;
- ☒ Bütün cavablar düzgündür.

685 “Kapitalda dəyişikliklər Haqqında Hesabatda” neçə komponent verilmişdir:

- ☐ 6.0
- ☐ 4.0
- ☒ 5.0
- ☐ 2.0
- ☐ 3.0

686 “Kapitalda dəyişikliklər haqda hesabatın” əsas təyinatı aşağıdakıları göstərməkdir:

- ☐ Bütün cavablar düzgündür.
- ☐ Əməliyyat fəaliyyətindən alınan pul vəsaitlərinin xalis artımı;
- ☐ Xərclərin, o cümlədən amortizasiya və əmək ödənişi xərclərinin xarakteri haqda əlavə informasiyalar vermək;
- ☐ Təşkilatın maliyyə vəziyyətini xarakterizə etmək üçün əhəmiyyətli sayılan , bir və ya bir neçə fəaliyyətin nəticəsində yaranan xərclər və onlarla əlaqədar gəlirlər;
- ☒ ”Mənfəət və zərərlər haqqında “ hesabatda tanınmayan, ancaq bilavasitə kapitaldakı dəyişikliklər qismində tanınan mənfəət (zərər)

687 Dövlət qeyri –kommersiya təşkilatlarının hesabatlarında hansı nəzəriyyəyə istinad olunur:

- ☐ Təsərrüfat vahidi nəzəriyyəsi;
- ☐ Mülkiyyət nəzəriyyəsi;
- ☐ Müəssisə nəzəriyyəsi ;
- ☐ Qalıq kapitalı nəzəriyyəsi;
- ☒ Fondlar nəzəriyyəsi;

688 Hansı nəzəriyyə aktivlərin fonda gələcəkdə xidmət göstərilməsi , kreditor borcları isə fondun bütün aktivlərindən yaxud onun bəzilərindən istifadənin məhdudlaşdırılmasını nəzərdə tutur:

- ☐ Mülkiyyət nəzəriyyəsi;
- ☐ Təsərrüfat vahidi nəzəriyyəsi;
- ☒ Fondlar nəzəriyyəsi;
- ☐ Qalıq kapitalı nəzəriyyəsi;
- ☐ Müəssisə nəzəriyyəsi ;

689 "Aktivlər= Aktivlərin məhdudlaşdırılması" balans tənliyi hansı nəzəriyyəyə istinad edir:

- ☐ Müəssisə nəzəriyyəsi ;
- ☐ Təsərrüfat vahidi nəzəriyyəsi;
- ☒ Fondlar nəzəriyyəsi;
- ☐ Qalıq kapitalı nəzəriyyəsi;
- ☐ Mülkiyyət nəzəriyyəsi;

690 Hansı nəzəriyyə müəssisənin və onun mülkiyyətçilərinin fərdi surətdə qarşılıqlı münasibətlərinə diqqət yetirmir və təsərrüfat vahidini ayrılıqda nəzərdə tutmur:

- ☐ Müəssisə nəzəriyyəsi ;
- ☐ Qalıq kapitalı nəzəriyyəsi;
- ☐ Mülkiyyət nəzəriyyəsi;
- ☐ Təsərrüfat vahidi nəzəriyyəsi;
- ☒ Fondlar nəzəriyyəsi;

691 Hansı nəzəriyyə adi səhmlərin sahiblərini investisiya qərarlarını qəbul etmək üçün zəruri informasiyalarla təmin etmək üçün nəzərdə tutulmuşdur:

- ☐ Təsərrüfat vahidi nəzəriyyəsi;
- ☐ Mülkiyyət nəzəriyyəsi;
- ☐ Fondlar nəzəriyyəsi;
- ☐ Müəssisə nəzəriyyəsi ;
- ☒ Qalıq kapitalı nəzəriyyəsi;

692 Hansı nəzəriyyəyə uyğun olaraq aktivlər gələcəkdə mallar , iş və xidmətlər formasında gəlir götürməsi haqda firmanın hüququ , kapital isə mülkiyyətçi və kreditorlar qarşısında öhdəliklər şəklində traktovka edilir:

- ☐ Fondlar nəzəriyyəsi ;
- ☐ Mülkiyyət nəzəriyyəsi;
- ☐ Qalıq kapitalı nəzəriyyəsi;
- ☒ Təsərrüfat vahidi nəzəriyyəsi;
- ☐ Müəssisə nəzəriyyəsi ;

693 " Aktivlər= Kapital" balans tənliyi hansı nəzəriyyəyə istinad edir:

- ☐ Fondlar nəzəriyyəsi;
- ☐ Mülkiyyət nəzəriyyəsi;
- ☐ Qalıq kapitalı nəzəriyyəsi;
- ☒ Təsərrüfat vahidi nəzəriyyəsi;
- ☐ Müəssisə nəzəriyyəsi ;

694 Təsərrüfat vahidinin mülkiyyətçinin şəxsi maraqlarından aralıqda nəzərdə tutulması hansı nəzəriyyə və fərziyyəyə əsaslanır:

- ☐ Qalıq kapitalı nəzəriyyəsi;
- ☐ Mülkiyyət nəzəriyyəsi;
- ☐ Fondlar nəzəriyyəsi;
- ☐ Müəssisə nəzəriyyəsi ;
- ☒ Təsərrüfat vahidi nəzəriyyəsi;

695 Kapital müəssisənin necə bir mülkiyyəti, aktivlər –mülkiyyətçinin sərəncamında olan vəsaitlər, kreditor borcları isə onun öhdəlikləri kimi xarakterizə edən nəzəriyyə hansıdır:

- ☐ Qalıq kapitalı nəzəriyyəsi;
- ☐ Təsərrüfat vahidi nəzəriyyəsi;
- ☐ Fondlar nəzəriyyəsi;
- ☐ Müəssisə nəzəriyyəsi ;
- ☒ Mülkiyyət nəzəriyyəsi;

696 Hansı nəzəriyyə aktivlərin cari qiymətləndirilməsinə və “Aktivlər – Kreditor borcları= Kapital” balans tənliyindən istifadəyə istinad edir:

- ☒ Mülkiyyət nəzəriyyəsi;
- ☐ Qalıq kapitalı nəzəriyyəsi;
- ☐ Fondlar nəzəriyyəsi;
- ☐ Təsərrüfat vahidi nəzəriyyəsi;
- ☐ Müəssisə nəzəriyyəsi;

697 Təşkilatın xüsusi kapitalının mahiyyətinin traktovkası hansı nəzəriyyəyə istinad edir:

- ☐ Müəssisə nəzəriyyəsi və fondlar nəzəriyyəsi;
- ☐ Mülkiyyət nəzəriyyəsi;
- ☐ Təsərrüfat vahidi nəzəriyyəsi;
- ☒ Bütün cavablar düzgündür.
- ☐ Qalıq kapitalı nəzəriyyəsi;

698 “Kapitalda dəyişikliklər haqqında hesabatda “ aşağıdakı informasiyalar əks etdirilir:

- ☐ Düzgün cavab yoxdur.
- ☐ Hesabat dövrü ərzində müəssisənin təsərrüfat və maliyyə fəaliyyətindəki dəyişikliklər;
- ☐ Balansın aktiv hissəsindəki dəyişikliklər;
- ☐ Balansın passiv hissəsindəki dəyişikliklər;
- ☒ Təşkilatın xüsusi vəsaitlərinə münasibətdə balansın passiv hissəsindəki dəyişikliklər;

699 Hansı Milli Mühasibat Uçotu Standartı “Kapitalda dəyişikliklər Haqqında Hesabatı” tənzimləyir :

- ☐ MMUS 7;
- ☐ MMUS 5;
- ☐ MMUS 1;
- ☒ MMUS 2;
- ☐ MMUS 21;

700 “Aktivlər- Kapitalın bir hissəsi = Qalıq kapitalı” balans tənliyi hansı nəzəriyyəyə istinad edir:

- ☐ Fondlar nəzəriyyəsi;
- ☐ Müəssisə nəzəriyyəsi ;
- ☒ Qalıq kapitalı nəzəriyyəsi;
- ☐ Təsərrüfat vahidi nəzəriyyəsi;
- ☐ Mülkiyyət nəzəriyyəsi;